

TEST: 2210#01#Y15#01 YENİ

Test	2210#01#Y15#01 YENİ
Fənn	2210 - Maliyyə nəzarəti və audit
Təsviri	[Təsviri]
Müəllif	Bağırılı İ.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	15
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

Bölmə: 01

Ad	01
Suallardan	47
Maksimal faiz	47
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Maliyyə nəzarəti dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur: (Çəki: 1)

- ☐ a) mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlər
- ☒ b) dövlət nəzarəti altında olan maliyyə resurslarının bölüşdürmə və istifadəsinin qanuniliyi və məqsəduyğunluğunu yoxlamaq üçün keçirilən tədbirlər
- ☐ c) dövlət büdcədən kənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər
- ☐ d) dövlətin və təsərrüfat subyektlərinin topladıqları maliyyə resursları vasitəsi ilə təkraristehsal məsrəflərinin ödənilməsi
- ☐ e) maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu

Sual: Maliyyə nəzarəti, nəzarətin xüsusi sahə və yaxud istiqaməti kimi, maliyyənin özünün əmələ gəlməsi dövründə nəyə nəzarətdən seçilmişdir (Çəki: 1)

- ☒ a) resurslara
- ☐ b) ixracata
- ☐ c) investisiya fəaliyyətinə
- ☐ d) rəqabətə
- ☐ e) iqtisadi tarazlığa

Sual: Maliyyə nəzarəti o zaman əmələ gəlir ki: (Çəki: 1)

- ☐ a) vergidən daxilolmalar artsın

- ☐ büdcə tarazlaşdırılsın
 - ☒ resursların ölçüsü pul ekvivalentində meydana çıxsın
 - ☐ dövlət xərclər və vergi dərəcələri azaldılsın
 - ☐ müəssisələrin gəlirləri artsın
-

Sual: Tarixən hansı maliyyə nəzarəti növü mövcud olmuşdur? (Çəki: 1)

- ☒ şəxsi və ictimai
 - ☐ cari və qabaqcadan
 - ☐ yoxlama və təhlil
 - ☐ büdcə və vergi
 - ☐ auditor
-

Sual: Vavilonda şah Xammurapininkodeksinə görə ilk dəfə müstəqil uçot aparılması kimə tapşırılmışdı? (Çəki: 1)

- ☒ tacirlərə
 - ☐ mühasiblərə
 - ☐ auditorlara
 - ☐ nazirlərə
 - ☐ vəzifəli şəxslərə
-

Sual: Rusiyada dövlət maliyyə nəzarəti xüsusi orqanının rəsmi yaranma tarix hansıdır? (Çəki: 1)

- ☐ 1667
 - ☒ 1656
 - ☐ 1666
 - ☐ 1956
 - ☐ 1756
-

Sual: 10 mart 1656-cı ildə AlekseyMixayloviçRomanovun fərmanı ilə Böyük Xəzinənin Hesabı (Hesabat əmri) Əmrinin yaranmasının əsas səbəbi nədir? (Çəki: 1)

- ☐ sosial xərclərin çoxluğu
 - ☐ vergidən daxilolmaların az olması
 - ☒ hərbi xərclərin çoxluğu
 - ☐ büdcə kəsirinin artması
 - ☐ dövlət borcunun artması
-

Sual: Orta əsrlərdə maliyyə nəzarətinin əsas xarakteristikasına hansıları aid etmək olar? (Çəki: 1)

- ☐ maliyyə nəzarəti prosesi üçün «audit» termininin meydana çıxması
 - ☐ auditorun peşə kimi meydana çıxması
 - ☐ uçot tsiklindən sonrakı nəzarət prosesinin ayrılması, ona müstəqil status verilməsi
 - ☒ sadalananların hamısını
 - ☐ sadalananların heç biri
-

Sual: I Pyotrunmaliyyə nəzarəti sahəsində həyata keçirdiyi islahatların əsasını hansı model təşkil edirdi? (Çəki: 1)

- ☐ anqlo-sakson
 - ☒ yunan-alman
 - ☐ yunan-amerikan
 - ☐ amerikan-alman
 - ☐ anqlo-amerikan
-

Sual: İlk dəfə olaraq Rusiya ordusunda Auditorlar institutu barəsində məlumatlar neçənci ildə qəbul edilmiş nizamnamədə əksini tapmışdır? (Çəki: 1)

- ☒ 1698
- ☐ 1688
- ☐ 1678

- ☐ 1768
 - ☐ 1767
-

Sual: İlk dəfə olaraq sənədlərlə təsdiq olunmuş auditor fəaliyyəti hansı ölkəyə məxsus olan "Cənub dəniz şirkətinin" iflası prosesi nəticəsində həyata keçirilmişdir? (Çəki: 1)

- ☐ Amerika
 - ☐ Rusiya
 - ☐ Yunanıstan
 - ☒ Böyük Britaniya
 - ☐ Türkiyə
-

Sual: Birinci dəfə Amerikada həyata keçirilən audit yoxlamaları hansı məqsədləri güdürdü? (Çəki: 1)

- ☐ dövlət büdcəsinin tarazlıq səviyyəsinin müəyyənləşdirilməsi
 - ☒ müəssisənin faktiki gəlirlilik və mənfəətinin səviyyəsinin müəyyənləşdirilməsi
 - ☐ büdcə kəsirinin səviyyəsinin müəyyənləşdirilməsi
 - ☐ dövlət borclarının səviyyəsinin müəyyənləşdirilməsi
 - ☐ pul kütləsinin səviyyəsinin müəyyənləşdirilməsi
-

Sual: 1872-1953-ci illərdə Audit nəzəriyyəsini inkişafını kim həyata keçirdi? (Çəki: 1)

- ☒ amerikalı mühasib və auditor Robert Montqomeri
 - ☐ I Pavel
 - ☐ I Pyotr
 - ☐ LukPaçoli
 - ☐ İngiltərə kralı I Edvard
-

Sual: Azərbaycanda hansı dövrdən başlayaraq auditor xidmətinin təşkili istiqamətində konkret addımlar atıldı? (Çəki: 1)

- ☐ 1996-cı ildən
 - ☐ 1993-cü ildən
 - ☒ 1994-cü ildən
 - ☐ 1992-ci ildən
 - ☐ 1991-ci ildən
-

Sual: Azərbaycan Respublikası «Auditorlar Palatasının təşkilinin təmin edilməsi barədə» qərar hansı tarixdə qəbul edildi? (Çəki: 1)

- ☐ 1994-cü il 11 sentyabr
 - ☐ 1994-cü il 1 iyun
 - ☒ 1995-ci il 20 iyun
 - ☐ 1993-ci il 16 sentyabr
 - ☐ 1992-ci il 16 sentyabr
-

Sual: Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır? (Çəki: 1)

- ☒ dəqiq maliyyə məlumatlarından;
 - ☐ Yoxlanılan hüquqi və fiziki şəxslərin fəaliyyətindən;
 - ☐ iqtisadi inkişafdan;
 - ☐ parlamentdən;
 - ☐ maliyyə mexanizmdən
-

Sual: Qədim Dünya ölkələrində maliyyə nəzarətinin əsas xarakteristikasına aşağıdakılardan hansını aid etmək olmaz? (Çəki: 1)

- ☐ yüksək vəzifəli şəxslər və yaxud ayrı-ayrı məmurlar tərəfindən nəzarət funksiyalarının yerinə yetirilməsi
 - ☐ maliyyə nəzarətinin xüsusi dövlət orqanları-nın formalaşmasına keçid
 - ☒ qeyri – dövlət maliyyə nəzarətinin inkişafı ilə bağlı normativ atların formalaşması
 - ☐ uçot və nəzarət funksiyaları arasında dəqiq bölünmənin olmaması
 - ☐ nəzarət metodologiyasının əmələ gəlməsi;
-

Sual: Qədim Misirdə dövlət maliyyə nəzarəti kim tərəfindən həyata keçirilirdi (Çəki: 1)

- ☐ vergi müfəttişi
 - ☒ maliyyə idarəsi və xüsusi məmurlar
 - ☐ vergi idarələri
 - ☐ maliyyə müfəttişləri
 - ☐ nazirlər
-

Sual: Qədim Misirdə maliyyə idarəsinin başında kim dururdu? (Çəki: 1)

- ☐ Maliyyə naziri
 - ☒ Xəzinədar
 - ☐ Şöbə rəisi
 - ☐ Vergi müfəttişi
 - ☐ İqtisadçılar
-

Sual: Auditin maliyyə nəzarəti kimi müasir anlayışının vətəni haradır? (Çəki: 1)

- ☐ Amerika
 - ☐ Rusiya
 - ☒ Böyük Britaniya
 - ☐ Azərbaycan
 - ☐ Hamısı
-

Sual: Tarixçilərin fikrincə, dünyada birinci dəfə olaraq auditorların fəaliyyətini tənzimləyən qanunvericilik aktı neçənci ildə və kim tərəfindən qəbul edilmişdir: (Çəki: 1)

- ☐ 1286 –cı ildə İngiltərə kralı I Eduard
 - ☒ 1285-ci ildə İngiltərə kralı I Eduard
 - ☐ 1285-ci ildə I Pavel
 - ☐ 1286-cı ildə I Pavel
 - ☐ 1165 –ci ildə I Pyotr
-

Sual: 1318-ci ildə Fransada maliyyə nəzarətinin ali orqanı kim tərəfindən yaradılmışdır və necə adlandırıldı? (Çəki: 1)

- ☒ kral Uzun V Filip tərəfindən yaradıldı və Hesablama Palatası adını aldı
 - ☐ I Pyotr tərəfindən yaradıldı və Hesablama Palatası adını aldı
 - ☐ I Pyotr tərəfindən yaradıldı və Auditorlar Palatası adını aldı
 - ☐ I Paveltərəfindən yaradıldı və Auditorlar Palatası adını aldı
 - ☐ auditor RobertMontqomeri və Hesablama Palatası adının aldı
-

Sual: Böyük Britaniyada 1324-cü ildə auditorların qarşısında qoyulan əsas tələblər hansı idi? (Çəki: 1)

- ☒ Sədaqətli, tədbirli və öz işini bilən olmalı
 - ☐ İqtisadi və hüquqi biliklərə malik olmalı
 - ☐ Ədalətli, sədaqətlivəuzaqqören olmalı
 - ☐ Bütün biliklərə yiyələnmiş olmalı
 - ☐ Uzaqqören, tədbirliolmalı
-

Sual: Kimin və hansı tarixdə imzaladığı «Nizamnaməyə» uyğun olaraq auditor vəzifələri general-auditor, general-auditor-leytenant, ober-auditor (bu vəzifə general-auditorun böyük və kiçik köməkçiləri statusuna bərabərdir) alay və polk auditorlarına bölünürdü: (Çəki: 1)

- ☐ Şah Xammurapinin 1716-cı il 30 mart tarixində
 - ☒ I Pyotrun 1716-cı il 30 mart tarixində
 - ☐ I Eduardın 1285-ci il 15 sentyabr tarixində
 - ☐ I Eduardın 1716-cı il 15 mart tarixində
 - ☐ RobertMontqomeri1716-cı il 30 mart tarixində
-

Sual: «Hərbi qanunşünasların təhsili üçün» xüsusi məktəbin yaradılması və onun praktik reallaşdırılması

ideyası kimə məxsusdur? (Çəki: 1)

- ☐ I Pavele
 - ☒ I Pyotra
 - ☐ I Edvard
 - ☐ RobertMontqomeriya
 - ☐ V Filippə
-

Sual: Tarixdə "Cənub dəniz köpüyü" kimi məlum olan hadisə nəyi ifadə edir? (Çəki: 1)

- ☐ auditorun peşə kimi meydana çıxmasını
 - ☐ uçot tsiklindən sonrakı nəzarət prosesinin ayrılması, ona müstəqil status verilməsini
 - ☐ Şəxsi və dövlət maliyyə nəzarətinin yaranmasını
 - ☐ İlk dəfə hesabların və illik smetaların tərtib edilməsini
 - ☒ İlk dəfə olaraq sənədlərlə təsdiq olunmuş auditor fəaliyyətini
-

Sual: SSRİ Xalq Komissarları Sovetinin qərarına əsasən Dövlət Mühasib-Ekspertlər İnstitutunun (DMEİ) fəaliyyəti nə zaman təsdiq olundu: (Çəki: 1)

- ☐ 11 aprel 1719-cu il
 - ☐ 30 mart 1716-cı il
 - ☒ 18 avqust 1925-ci il
 - ☐ 20 iyun 1995-ci il
 - ☐ 18 avqust 1990-cü il
-

Sual: XX əsrdə birinci dəfə Amerikada həyata keçirilən audit yoxlamaları hansı məqsədləri güdürdü. Yanlış olanı göstərin: (Çəki: 1)

- ☐ müəssisənin faktik gəlirlilik səviyyəsinin müəyyənləşdirilməsi ;
 - ☐ mənfəətinin səviyyəsinin müəyyənləşdirilməsi ;
 - ☐ qəsdlə edilən səhvlərin qarşısının alınması:
 - ☒ büdcənin tarazlaşdırılması
 - ☐ qəsdlə edilməyən (ikinci dərəcəli məqsəd) səhvlərin qarşısının alınması:
-

Sual: SSR-i Maliyyə Nazirliyinin sərəncamı ilə ilk təsərrüfat hesablı nəzarət-təftiş qrupu neçənci ildə yaradıldı (Çəki: 1)

- ☒ 1982-ci ildə
 - ☐ 1995-ci ildə
 - ☐ 1984-cü ildə
 - ☐ 1981-ci ildə
 - ☐ 1928-ci ildə
-

Sual: Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Təsərrüfat Hesablı Auditor Mərkəzinin yaradılması haqqında" qərarı neçənci ildə qəbul etmişdir. (Çəki: 1)

- ☒ 31iyul1991-ci ildə
 - ☐ 20 iyun 1995-ci il
 - ☐ 30 iyun 1995-ci il
 - ☐ 20 iyun 1992-ci il
 - ☐ 20 iyul 1982-ci il
-

Sual: Fransada kral Uzun V Filip tərəfindən yaradılan maliyyə nəzarətinin ali orqanı neçənci ildə yaradıldı? (Çəki: 1)

- ☒ 1318-ci ildə
 - ☐ 1719-cu ildə
 - ☐ 1716-cı ildə
 - ☐ 1925-ci ildə
 - ☐ 1995-ci ildə
-

Sual: kral Uzun V Filipp tərəfindən 1318-ci ildə yaradılan maliyyə nəzarətinin ali orqanı harada yaradılmışdı və

necə adlandırıldı? (Çəki: 1)

- ☐ Amerikada və Hesablama Palatası
 - ☒ Fransada və Hesablama Palatası
 - ☐ Qədim Misirdə və Hesablama Palatası
 - ☐ Fransada və Auditorlar Palatası
 - ☐ Rusiyada və Auditorlar Palatası
-

Sual: Aleksey Mixayloviç Romanovun fərmanı ilə Böyük Xəzinənin Hesabı (Hesabat əmri) Əmri təsis edilən zaman Rusiyada hansı orqanının rəsmi yaranma tarixi 1656-cı il hesab edilmişdi? (Çəki: 1)

- ☐ daxili nəzarət orqanının
 - ☒ dövlət maliyyə nəzarəti xüsusi orqanının
 - ☐ qeyri-dövlət maliyyə nəzarəti xüsusi orqanının
 - ☐ auditor nəzarəti orqanının
 - ☐ xəzinədarlıq orqanının
-

Sual: Tədqiqatçıların fikrincə Rusiyada 10 mart 1656-cı ildə hərbi xərclərin çoxluğu hansı sənədin yaranmasına səbəb olmuşdur? (Çəki: 1)

- ☐ Hesab və qeydlər haqqında Traktat
 - ☒ Böyük Xəzinənin Hesabı (Hesabat əmri) Əmri
 - ☐ Xüsusi normativ sənəd – Fretyce of Husbandry
 - ☐ Nizamnamə
 - ☐ Dövlət Mühasib-Ekspertlər İnstitutu yaradılması Əmri
-

Sual: I Aleksandr Hərbi Nazirliyin yeni təşkilatını neçənci ildə təsdiq etdi? (Çəki: 1)

- ☐ 11 aprel 1719-cu il
 - ☐ 30 mart 1716-cı il
 - ☐ 18 avqust 1925-ci il
 - ☒ 27 yanvar 1812-ci il
 - ☐ 31 iyul 1991-ci il
-

Sual: Peterburqda xüsusi hərbi-hüquq tədris müəssisəsi – hərbi-quru piyada və dəniz müəssisəsini bilik dərəcəsinə görə uyğun olan auditorlarla təchiz edə bilən – Auditor məktəbi neçənci ildə yarandı? (Çəki: 1)

- ☒ 10 noyabr 1832-ci ildə
 - ☐ 11 aprel 1719-cu il
 - ☐ 30 mart 1716-cı il
 - ☐ 18 avqust 1925-ci il
 - ☐ 27 yanvar 1812-ci il
-

Sual: Kommersiya auditi öz tarixi hüquqi başlanğıcını neçənci ildə götürmüşdür və o vaxtlar Şotlandiyanın paytaxtında hansı təhsil ocağı təsis olunmuşdur? (Çəki: 1)

- ☒ 1853-cü il- Edinburq Auditorlar İnstitutu
 - ☐ 1849-cu il - Dövlət Mühasib-Ekspertlər İnstitutu
 - ☐ 1846-cı ildə - Auditor texniki peşə məktəbi
 - ☐ 1846-cı ildə - Audit işləri elmi üçün məktəb
 - ☐ 1849-cu il - Auditor işləri elmi üçün Hərbi kollegiya
-

Sual: Amerika auditorlarının Assosiasiyası neçənci ildə yaranmışdı? (Çəki: 1)

- ☐ 1397-ci ildə
 - ☐ 1478-ci ildə
 - ☐ 1867-ci ildə
 - ☒ 1887-ci ildə
 - ☐ 1995-ci ildə
-

Sual: Neçənci ildə Nyu-York ştatında auditor fəaliyyəti qanunvericiliklə təsdiq olunmuşdu? (Çəki: 1)

- ☐ 1897-ci ildə

- ☐ 1878-ci ildə
 - ☐ 1867-ci ildə
 - ☐ 1887-ci ildə
 - ☒ 1896-cı ildə
-

Sual: Maliyyə nəzarətinin meydana gəlməsinə səbəb olan amillər hansılardır? (Çəki: 1)

- ☐ Əməyin bölgüsü, əmtəə mübadiləsi və iqtisadi integrasiya
 - ☐ Əmtəə mübadiləsi, qloballaşma və pul münasibətləri
 - ☒ Əməyin bölgüsü , əmtəə mübadiləsi və pul münasibətləri
 - ☐ İqtisadi integrasiya, pul münasibətləri və müxtəlif mülkiyyət formalı müəssisələrin yaranması
 - ☐ İqtisadi inkişaf
-

Sual: İlk dəfə olaraq dövlət maliyyə sistemində nəzarət hansı formalarda həyata keçirilirdi? (Çəki: 1)

- ☒ büdcənin gəlir hissəsinin formalaşdırın vergilərin ödənilməsinə və büdcə xərclərinə nəzarət
 - ☐ dövlət xərclərinə nəzarət
 - ☐ Büdcənin gəlir hissəsinin formalaşdırın vergilərin ödənilməsinə
 - ☐ Maya dəyərinə nəzarət
 - ☐ Vergilərə nəzarət
-

Sual: XVII-XIX əsrlərdə maliyyə nəzarətinin neçə sistemi mövcud idi və hansılardır? (Çəki: 1)

- ☐ 2 -anqlo-saksonvəABŞ
 - ☐ 1 -anqlo-sakson
 - ☐ 3- Yunan-alman, anqlo-saksonvəfransa
 - ☒ 2 -anqlo-saksonvəyunan-alman.
 - ☐ e) 2 -yunan – almanvəABŞ
-

Sual: Maliyyə nəzarətinin əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ Büdcəgəlirlərinin formalaşması
 - ☒ Maliyyəehtiyatlarının formalaşdırılmasını və səmərəli istifadə prosesini təmin etmək.
 - ☐ Dövlətin iqtisadi siyasətinin formalaşdırılmasını və inkişafı tədricən
 - ☐ Maliyyəehtiyatlarının formalaşdırılması
 - ☐ Hərbi xərclərinin azaldılması
-

Sual: XVII əsrdə Rusiyada auditorlar hansı sahəyə aid edilirdi: (Çəki: 1)

- ☐ Mülki
 - ☐ ədliyyə
 - ☒ hərbi
 - ☐ Vətəndaş
 - ☐ Heç birinə aid edilmir
-

Sual: Audit xidməti ilk dəfə rəsmi olaraq XIV əsrdə hansı ölkədə qeyd olunmuşdur? (Çəki: 1)

- ☐ Amerika Birləşmiş Ştatlarında.
 - ☐ Rusiyada.
 - ☐ İspaniyada.
 - ☒ İngiltərədə.
 - ☐ e) Bu ölkələrin heç birində.
-

Sual: "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunmuşdur: (Çəki: 1)

- ☐ 1990-cı il
 - ☒ 1994-cü il
 - ☐ 2000-ci il
 - ☐ 2003-cü il.
 - ☐ AR-da bu adda qanun yoxdur
-

Sual: Dünya ölkələrinin ali audit qurumları təşkilatı İNTOSAİ neçənci ildə təsis olunmuşdur? (Çəki: 1)

- ☐ 1949-cu ildə
- ☒ 1953-cü ildə
- ☐ 1999-cu ildə.
- ☐ 2009-cu ildə
- ☐ 2000-ci ildə.

Bölmə: 02

Ad	02
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Maliyyə nəzarətinin obyektı nədir? (Çəki: 1)

- ☐ beynəlxalq münasibətlər
- ☐ təsərrüfat münasibətləri
- ☐ iqtisadi münasibətlər
- ☒ bölgü münasibətləri
- ☐ variantların heç biri düz deyil

Sual: Maliyyə yoxlamasında hansı göstəricilər yoxlanılır? (Çəki: 1)

- ☐ Maliyyə yoxlamasında statistik göstəricilər yoxlanılır
- ☒ Maliyyə yoxlamasında dəyər göstəriciləri yoxlanılır
- ☐ Maliyyə yoxlamasında yalnız xərc maddələri yoxlanılır
- ☐ Maliyyə yoxlamasında təsərrüfat göstəriciləri yoxlanılır
- ☐ Maliyyə yoxlamasında yalnız büdcə göstəriciləri yoxlanılır

Sual: Aşağıdakılardan hansı fikir yanlıştır? (Çəki: 1)

- ☐ Maliyyə nəzarəti dəyər göstəricilərinin formalaşmasının və təsərrüfat subyektlərinin fəaliyyətinin maliyyə nəticələrinin düzgünlüyünü əhatə edir
- ☐ Maliyyə nəzarəti büdcənin və büdcədən kənar fondların tərtib olunmasının və icrasının düzgünlüyünü əhatə edir
- ☒ Maliyyə nəzarəti yalnız istehsal fəaliyyətinin nəticələrinin düzgünlüyünü əhatə edir
- ☐ Maliyyə nəzarəti büdcə vəsaitlərinin məqsədli istifadəsinin düzgünlüyünü əhatə edir
- ☐ Maliyyə nəzarəti vergi ödənişlərinin, vergi ayırmalarının tamlığının və vaxta müvafiqliyinin düzgünlüyünü əhatə edir

Sual: Maliyyə nəzarəti bölgü mərhələsində hansılara nəzarət edir (Çəki: 1)

- ☐ dövlət büdcəsinə vəsaitlərin ayrılmasına
- ☐ sosial sığortaya ayırmalara
- ☐ ictimai yığım və istehlak fondlarının bərpasına və zənginləşdirilməsinə vəsaitlərin sərf olunmasına
- ☐ əməyin kəmiyyətinə və keyfiyyətinə uyğun şəkildə vəsaitlərin sərf olunmasına
- ☒ variantların hər birində sadalananlara

Sual: Maliyyə nəzarətinin nəzarətin digər növlərindən fərqləndirən xüsusiyyətlər: (Çəki: 1)

- ☐ təkrar istehsalın heç bir mərhələsində iştirak etmir
 - ☐ istehsal texnologiyasına əməl edilməsinə nəzarət
 - ☐ yoxlama orqanlarının fəaliyyət göstərməsi üçün lisenziyaların verilməsini təmin edir
 - ☒ ictimai təkrar istehsalın bütün sahələrində təzahür edir və maliyyə nəticələrinin qəbul edilməsi mərhələsi də daxil olmaqla, maliyyə fondlarının bütün hərəkət prosesini müşayiət edir
 - ☐ Nəzarətin digər növlərindən fərqlənir
-

Sual: Maliyyə nəzarəti istənilən istehsal üsulu zamanı təsərrüfat mexanizminin obyektiv zəruri tərkib hissəsidir. Səbəbini göstərin: (Çəki: 1)

- ☒ Çünki, maliyyə nəzarəti ictimai təkrar istehsalın bütün sahələrində təzahür edir və maliyyə nəzarəti maliyyə nəticələrinin qəbul edilməsi mərhələsi də daxil olmaqla, maliyyə fondlarının bütün hərəkət prosesini müşayiət edir
 - ☐ Çünki, maliyyə nəzarəti istehsal texnologiyasına əməl edilməsinə nəzarət
 - ☐ Çünki, maliyyə nəzarəti yoxlama orqanlarının fəaliyyət göstərməsi üçün lisenziyaların verilməsini təmin edir
 - ☐ Çünki, maliyyə nəzarəti təkrar istehsalın heç bir mərhələsində iştirak etmir
 - ☐ Çünki, maliyyə nəzarəti istənilən istehsal üsulu zamanı təsərrüfat mexanizminin obyektiv zəruri tərkib hissəsi deyil
-

Sual: Bölgü prosesi mərhələsində maliyyə nəzarətinin vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☐ ictimai məhsuldan cəmiyyətin müxtəlif tələbatlarını ödəmək üçün istifadə olunmasını yoxlamaqdan
 - ☐ istehsala sərf olunmuş vəsaitlərin yerini doldurmağın təmin edilməsini yoxlamaqdan
 - ☐ yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasını yoxlamaqdan
 - ☒ Variantların hamısı doğrudur
 - ☐ Variantlar doğru deyil
-

Sual: İctimai məhsul mübadiləsi mərhələsində maliyyə nəzarəti aşağıda sadalananlardan hansıları əhatə edir: (Çəki: 1)

- ☐ ictimai məhsuldan cəmiyyətin müxtəlif tələbatlarını ödəmək üçün istifadə olunmasını
 - ☐ istehsala sərf olunmuş vəsaitlərin yerini doldurmağın təmin edilməsini
 - ☐ yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasını
 - ☒ bazarın mallarla təchiz edilməsi yolu ilə xalq təsərrüfatının material-texniki vasitələrlə təmin olunmasını və əhalinin xalq istehlakı mallarına olan alıcılıq tələbatının ödənilməsini, müqavilə münasibətlərini
 - ☐ Sadalananların hamısını
-

Sual: Təkrar istehsal prosesinin sonuncu mərhələsində - istehlak mərhələsində maliyyə nəzarəti yoxlayır. Düzgün variantı göstərin: (Çəki: 1)

- ☒ istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları
 - ☐ yalnız istehsala sərf olunmuş vəsaitlərin yerini doldurmağın təmin edilməsini
 - ☐ yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasını
 - ☐ bazarın mallarla təchiz edilməsi yolu ilə xalq təsərrüfatının material-texniki vasitələrlə təmin olunmasını
 - ☐ müqavilə münasibətlərini
-

Sual: Şəxsi istehlakda maliyyə nəzarəti hansı prosesə nəzarət edir. Düzgün variantı göstərin: (Çəki: 1)

- ☐ istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatlara
 - ☒ cəmiyyət üzvlərinin maddi və mənəvi tələbatlarının ödənilməsindəki uyğunsuzluqların aşkara çıxarılması və şəxsi tələbatların ödənilməsi prosesində normativ hüquqi aktların pozulmasından irəli gələn ziddiyyətlərin aşkara çıxarılmasına
 - ☐ müqavilə münasibətlərini
 - ☐ istehsala sərf olunmuş vəsaitlərin yerini doldurmağın təmin edilməsinə
 - ☐ yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasına
-

Sual: Maliyyə nəzarəti dövlət büdcəsinə vəsaitlərin ayrılmasına ictimai təkrar istehsalın hansı mərhələsində nəzarət edir? (Çəki: 1)

- ☐ mübadilə
 - ☒ bölgü
 - ☐ istehsal
 - ☐ istehlak
 - ☐ nəticələrinin qəbulu
-

Sual: Maliyyə nəzarəti müqavilə münasibətlərinə ictimai təkrar istehsalın hansı mərhələsində nəzarət edir? (Çəki: 1)

- ☒ mübadilə
 - ☐ bölgü
 - ☐ istehsal
 - ☐ istehlak
 - ☐ nəticələrinin qəbulu
-

Sual: İstehsal fondlarının bərpası, genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları maliyyə nəzarəti təkrar istehsalın hansı mərhələsində yoxlayır? (Çəki: 1)

- ☐ mübadilə
 - ☐ bölgü
 - ☐ istehsal
 - ☒ istehlak
 - ☐ nəticələrinin qəbulu
-

Sual: Dövlətin öz funksiyasını yerinə yetirməsi məqsədi ilə onun səmərəli istifadə olunması üçün hüquqi və fiziki şəxslər arasında yaranan pul münasibətləri necə adlanır? (Çəki: 1)

- ☐ nəzarət metodu
 - ☐ nəzarət forması
 - ☒ nəzarət obyektini
 - ☐ nəzarət subyekti
 - ☐ nəzarət sistemi
-

Sual: Aşağıda sadalananlardan hansını S.V.Stepaşin "Dövlət maliyyə nəzarəti" əsərində milli gəlirin istehsalı, bölüşdürülməsi və onun səmərəli istifadəsinə dair, bir tərəfdən dövlət, digər tərəfdən hüquqi və fiziki şəxslər arasında yaranan münasibətlər kimi müəyyən edir. (Çəki: 1)

- ☒ maliyyə nəzarətinin obyektini
 - ☐ maliyyə nəzarət metodunu
 - ☐ maliyyə nəzarət formasını
 - ☐ maliyyə nəzarət subyekti
 - ☐ maliyyə nəzarət sistemini
-

Sual: A.V.Nesterov yoxlama obyektinə aşağıdakılardan hansını aid etmirdi? (Çəki: 1)

- ☐ maliyyə sənədləri və məlumatlar
 - ☐ istehsal prosesləri
 - ☐ istismar, saxlanma, daşınma, realizə edilmə və köhnəlmə prosesləri
 - ☐ şəxsi yoxlamaya və yaxud fərdi yoxlamaya məruz qala bilən subyektlər
 - ☒ qeydiyyat sistemini
-

Sual: Maliyyə nəzarəti bu elmlərə qarışıqlıqla gəldə fəaliyyət göstərir uyğun olmayanı göstərin: (Çəki: 1)

- ☐ Statistika
 - ☐ İqtisadi nəzəriyyə
 - ☐ Mühəsibat uçotu
 - ☒ Politologiya
 - ☐ İqtisadi nəzəriyyə
-

Sual: Təkrar istehsalın hansı mərhələsində maliyyə nəzarəti dövlət büdcəsinə vəsaitlərin ayrılmasına nəzarəti həyata keçirir? (Çəki: 1)

- ☐ inkişaf
 - ☐ istehsal
 - ☐ istehlak
 - ☒ bölgü
 - ☐ mübadilə
-

Sual: Bölgü mərhələsində maliyyə nəzarəti hansılara nəzarət etmir? (Çəki: 1)

- ☐ dövlət büdcəsinə vəsaitlərin ayrılmasına

- ☒ istehsal fondlarının bərpası , genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatlara
 - ☐ sosial sığortaya ayırmalara
 - ☐ ictimai yığım və istehlak fondlarının bərpasına və zənginləşdirilməsinə vəsaitlərin sərf olunmasına
 - ☐ əməyin kəmiyyətinə və keyfiyyətinə uyğun şəkildə vəsaitlərin sərf olunmasına
-

Sual: İstehlak mərhələsində maliyyə nəzarəti aşağıda sadalanan hansıları yoxlayır? (Çəki: 1)

- ☐ dövlət büdcəsinə vəsaitlərin ayrılmasını
 - ☐ sosial sığortaya ayırmaları
 - ☐ ictimai yığım və istehlak fondlarının bərpasına və zənginləşdirilməsinə vəsaitlərin sərf olunmasına
 - ☒ istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları
 - ☐ əməyin kəmiyyətinə və keyfiyyətinə uyğun şəkildə vəsaitlərin sərf olunmasını
-

Sual: Cəmiyyət üzvlərinin maddi və mənəvi tələbatlarının ödənilməsindəki uyğunsuzluqların aşkara çıxarılmasına nəzarət hansı mərhələdə həyata keçirilir? (Çəki: 1)

- ☐ inkişaf
 - ☐ istehsal
 - ☒ şəxsi istehlak
 - ☐ bölgü
 - ☐ mübadilə
-

Sual: Müqavilə münasibətləri ictimai təkrar istehsalın hansı mərhələsində yoxlanılır? (Çəki: 1)

- ☐ istehlak
 - ☐ inkişaf
 - ☐ istehsal
 - ☐ bölgü
 - ☒ mübadilə
-

Sual: Maliyyə nəzarətinin yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasını yoxlamaq kimi vəzifəsi hansı mərhələdə həyata keçirilir? (Çəki: 1)

- ☐ istehlak prosesi mərhələsində
 - ☐ şəxsi istehlak prosesi mərhələsində
 - ☐ istehsal prosesi mərhələsində
 - ☐ mübadilə prosesi mərhələsində
 - ☒ bölgü prosesi mərhələsində
-

Sual: Maliyyə nəzarətinin obyektləri hansılardır? (Çəki: 1)

- ☐ Müxtəlif mülkiyyət forması müəssisələr və auditor şirkətləri
 - ☐ Müəsisənin dövrü vəsaitləri
 - ☒ bölgü və yenidən bölgü münasibətləri
 - ☐ Milli məhsulun natural və dəyər göstəriciləri
 - ☐ Banklar, xarici partnyorlar, səhmdar, sığorta birlikləri
-

Sual: Gömrük nəzarətinin obyektləri: Səhv olanı göstərin: (Çəki: 1)

- ☒ Gömrükdən keçən subyektin savadı
 - ☐ Gömrük məqsədi üçün lazım olan sənəd və məlumatlar
 - ☐ Yoxlama, qeydiyyat alınma, hesabat sistemləri
 - ☐ Qeydə alınmış mallar və nəqliyyat vasitələri
 - ☐ Gömrük tərəfindən yoxlanılması əmtəə və nəqliyyat vasitələri saxlanıla bilən otaqlar və digər yerlər
-

Sual: Nəzarətin hansı növü dəyər kateqoriyalarının istifadəsi ilə əlaqələndirilir? (Çəki: 1)

- ☐ Sanitar
- ☐ İnzibati
- ☒ Maliyyə
- ☐ Ekoloji
- ☐ Texnoloji

Bölmə: 03

Ad	03
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Aşağıdakılardan hansı idarəetmə funksiyalarının növlərinə aid deyil: (Çəki: 1)

- ☐ planlaşdırma
- ☐ təşkilatçılıq
- ☐ təşkilatçılıq
- ☐ nəzarət
- ☒ tənzimləmək

Sual: İdarəetmə sistemində maliyyə nəzarətinin əsas məqsədi: (Çəki: 1)

- ☒ idarədən subyektin maliyyə maraqlarının qorunmasının qiymətləndirilməsidir
- ☐ idarədən subyektin qorunmasının qiymətləndirilməsidir
- ☐ nəzarət edən subyektin qorunmasının qiymətləndirilməsidir
- ☐ maliyyə nəzarət sisteminin bütün subyektlərinin qorunmasının qiymətləndirilməsidir
- ☐ sadalananlar doğru deyil

Sual: İdarəetmənin planlaşdırma funksiyasının yardımı ilə müəyyənləşdirilir: (Çəki: 1)

- ☐ təşkilat strukturunun formalaşmasını və onu bütün lazım olan şeylərlə təmin edilməsi
- ☒ təşkilatın fəaliyyətinin məqsədi və bu məqsədə nail olmaq üçün daha effektiv metod və vasitələrin müəyyənləşdirilməsi
- ☐ təşkilatın işinin nəticələrinin effektiv olduğunun analiz edilməsi
- ☐ təşkilatın öz məqsədinə çatma dərəcəsinin qiymətləndirilməsi
- ☐ gəlirlərinin artım səviyyəsi

Sual: İdarəetmənin təşkilatçılıq funksiyası: (Çəki: 1)

- ☒ təşkilat strukturunu formalaşdırır və onu bütün lazım olan şeylərlə təmin edir
- ☐ təşkilatın fəaliyyətinin məqsədini müəyyən edir
- ☐ məqsədə nail olmaq üçün daha effektiv metod və vasitələri araşdırır
- ☐ təşkilatın işinin nəticələrinin effektiv olduğunun analiz edir
- ☐ gəlirlərinin artım səviyyəsini müəyyənləşdirir

Sual: İnzibati idarə etmənin nəzəriyyəsinin banisi Anri Fayol (1841-1925) XX əsrin əvvəllərində inzibati proseslərin funksiyasını ayırd etmişdir. Bunlar hansılardır: (Çəki: 1)

- ☒ gələcəyi görmə (uzaqgörənlər), təşkilatçılıq, idarə etmə bacarığı, uzaqlaşma, nəzarət
- ☐ təşkilatçılıq, idarə etmə bacarığı, uzaqlaşma, tənzimləmə
- ☐ gələcəyi görmə (uzaqgörənlər), təşkilatçılıq, təmin etmə
- ☐ tənzimləmə, uzaqlaşma, nəzarət
- ☐ gələcəyi görmə (uzaqgörənlər), izahatvermə, nəzarət

Sual: Aşağıdakı variantlardan hansı maliyyə marağına aid edilə bilər: (Çəki: 1)

- ☐ İlkin və cari
 - ☒ İlkin və törəmə
 - ☐ Cari və törəmə
 - ☐ Daxili və xarici
 - ☐ İlkin və sonradan
-

Sual: Aşağıdakı variantlardan hansı ilkin maliyyə marağına aid edilir: (Çəki: 1)

- ☐ Dövlət proqramlarının reallaşdırılması
 - ☒ sahibkar tərəfindən mənfəətin alınması
 - ☐ əhəlinin səhiyyə proqramlarının reallaşdırılması
 - ☐ əhəlinin təhsil proqramlarının reallaşdırılması
 - ☐ bütün variantlar aid edilir
-

Sual: Sahibkar tərəfindən mənfəətin alınması hansı maliyyə marağı hesab edilir? (Çəki: 1)

- ☒ İlkin
 - ☐ Törəmə
 - ☐ Cari
 - ☐ İkinci
 - ☐ Sonradan
-

Sual: Əhəlinin səhiyyə proqramlarının reallaşdırılması hansı maliyyə marağı hesab edilir? (Çəki: 1)

- ☐ İlkin
 - ☒ Törəmə
 - ☐ Cari
 - ☐ Xarici
 - ☐ Sonradan
-

Sual: Maliyyə maraqlarının formallaşdırması formaları hansılardır? (Çəki: 1)

- ☐ normativ akt, həmçinin beynəlxalq, dövlət, bələdiyyə, müəssisə və ya onun struktur bölməsi səviyyəsində
 - ☐ qeyri-normativ (qeyri-standart) xarakterli akt, məsələn konkret işçinin mükafatlandırması haqqında əmr
 - ☐ idarə edən subyektin və ya onun səlahiyyət verilmiş nümayəndələrinin şifahi müraciəti
 - ☐ maliyyəmaragınıifadədən digərformalar
 - ☒ Sadəlikləndirilməsi
-

Sual: S.P. Openışev və V.A.Jukov ümumdövlət maliyyə nəzarətinin hansı funksiyalarını müəyyən etmişlər. Düz olmayanı göstərin: (Çəki: 1)

- ☐ kənara çıxmaları aşkar etmək
 - ☐ kənara çıxma hallarının səbəblərini analiz etmək
 - ☒ bölüşdürücü
 - ☐ nəzarət obyektinin fəaliyyətini nizamlanması
 - ☐ önleyici tədbirlər
-

Sual: Maliyyə nəzarəti sistemi nədir: (Çəki: 1)

- ☐ təşkilatın işinin nəticələrinin effektiv olduğunun analiz edilməsini nəzərdə tutur
 - ☒ maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyektinə haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin qarşılıqlı əlaqəsidir
 - ☐ təşkilatın fəaliyyətinin məqsədi və bu məqsədə nail olmaq üçün daha effektiv metod və vasitələr müəyyənləşdirilir
 - ☐ ölkəni ayrı-ayrı maliyyə həlqələrinin məcmusu və onlar arasındakı qarşılıqlı əlaqələrdir
 - ☐ ölkə ərazisində müxtəlif səviyyəli büdcələrin qarşılıqlı əlaqəsidir
-

Sual: Maliyyə nəzarət sistemini hansı element vasitəsi ilə xarakterizə etmək qeyri - mümkündür (Çəki: 1)

- ☐ idarəedici subyektlər
 - ☒ qiymət sistemi
 - ☐ nəzarət olunan subyektlər
 - ☐ nəzarət obyektinə
 - ☐ nəzarət mexanizmi
-

Sual: Kontrollinq hansı metodların məcmusu hesab edilir: (Çəki: 1)

- ☐ yoxlama
- ☒ operativ və strateji idarə etmə

- ☐ sənədləşdirmə
 - ☐ hesablama
 - ☐ təhlil
-

Sual: Maliyyə nəzarətinin funksiyasını göstərin: (Çəki: 1)

- ☐ bölgü
 - ☐ yenidən bölgü
 - ☐ tənzimləyici
 - ☐ stimullaşdırıcı
 - ☒ önləyici tədbirlər
-

Sual: Maliyyə nəzarəti bu elmlərə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Uyğun olmayanı göstərin: (Çəki: 1)

- ☐ Mühasibat uçotu
 - ☐ İqtisadi nəzəriyyə
 - ☒ Texnologiya
 - ☐ Statistika
 - ☐ İqtisadi nəzəriyyə
-

Sual: Maliyyə marağı bölünür: (Çəki: 1)

- ☒ törəmə və ilkin
 - ☐ ilkin və sonradan
 - ☐ əsas və ikinci
 - ☐ əsas və törəmə
 - ☐ cari və sonradan
-

Sual: Aşağıdakılardan hansı Azərbaycanda dövlət səviyyəsində maliyyə maraqlarını ifadə etmir? (Çəki: 1)

- ☐ "Büdcə sistemi" haqqında Qanun
 - ☐ Vergi Məcəlləsi
 - ☐ Gömrük Məcəlləsi
 - ☐ "Hesablama Palatası" haqqında Qanun
 - ☒ Büdcə Məcəlləsi
-

Sual: Maliyyə nəzarətinin funksiyalarına aid deyil: (Çəki: 1)

- ☐ Kənara çıxma hallarını aşkar etmək
 - ☐ Kənara çıxma hallarının analiz etmək
 - ☒ Stimullaşdırıcı
 - ☐ Önləyici tədbirlər
 - ☐ Qanun qoruyuculuğu
-

Sual: Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil: (Çəki: 1)

- ☐ Yoxlamaya (təftişə) hazırlıq
 - ☒ Vergilərin dərəcələrinin müəyyən edilməsi
 - ☐ Yoxlamanın aparılması
 - ☐ Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi
 - ☐ Yoxlama materiallarının reallaşdırılması
-

Sual: Maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyektini haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin qarşılıqlı əlaqəsi nəyi ifadə edir? (Çəki: 1)

- ☐ nəzarət obyektini
 - ☐ nəzarət subyektini
 - ☒ nəzarət sistemini
 - ☐ nəzarət elementini
 - ☐ heç birini
-

Sual: İdarəetmənin funksiyalarına aid deyil: (Çəki: 1)

- ☐ Nəzarət
 - ☐ Planlaşdırma
 - ☒ Audit
 - ☐ Motivasiya
 - ☐ Təkilatçılıq
-

Sual: İdarə etmənin funksiyasını göstərin: (Çəki: 1)

- ☒ Nəzarət
 - ☐ Təftiş
 - ☐ Təhli
 - ☐ Yoxlama
 - ☐ Audit
-

Sual: Bu funksiya təşkilatın işinin nəticələrinin səmərəli olduğunun analiz verilməsini nəzərdə tutur: (Çəki: 1)

- ☐ Nizamlama
 - ☐ Planlaşdırma
 - ☒ Nəzarət
 - ☐ Təşkilatçılıq
 - ☐ Koordinasiya
-

Sual: Maliyyə marağının formalaşdırılmasıformalarına aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Normativ aktlar
 - ☐ Qeyri-normativ aktlar
 - ☐ İdarə edənsubyektin (səlahiyyətli nümayəndəsinin)şifahi bəyanatı
 - ☒ Nəzarət metodlarının müəyyənləşdirilməsi
 - ☐ İşçinin mükafatlandırılması haqqında əmr
-

Sual: Maliyyə nəzarətini sisteminə daxil deyildir: (Çəki: 1)

- ☐ Nəzarət obyektı
 - ☐ İdarəedici subyektlər
 - ☒ Qiymət mexanizmi
 - ☐ Nəzarət mexanizmi
 - ☐ Nəzarətin predmeti
-

Sual: Nəzarət funksiyası yerinə yetirməyə imkan verən fəaliyyət necə adlanır: (Çəki: 1)

- ☐ İdarədən subyekt
 - ☒ Nəzarət mexanizmi
 - ☐ Nəzarətsubyektı
 - ☐ Nəzarət növü
 - ☐ Nəzarətobyektı
-

Sual: Maliyyə nəzarəti sisteminin elementi deyil: (Çəki: 1)

- ☐ Nəzarətin subyektı və obyektı
 - ☐ Nəzarətin prinsipləri və metodları.
 - ☐ Nəzarətin texnikası və texnologiyası.
 - ☒ Texniki və texnoloji nəzarət.
 - ☐ Nəzarətin predmeti
-

BÖLMƏ: 04

Ad	04
Suallardan	86
Maksimal faiz	86
Sualları qarışdırmaq	☒

Sual: Maliyyə nəzarətinin subyektlərinə aiddir (Çəki: 1)

- ☒ hüquqi və fiziki şəxslər
 - ☐ yalnız hüquqi şəxslər
 - ☐ özəl müəssisələr
 - ☐ ancaq dövlət müəssisələri
 - ☐ yalnız fiziki şəxslər
-

Sual: Dövlət nəzarətini həyata keçirərkən Parlament, Prezident hansı subyekt qismində çıxış edir və əsas vəzifəsi nədir? (Çəki: 1)

- ☐ İdarə olunan qismində çıxış edir və nəzarəti həyata keçirirlər
 - ☐ Nəzarət olunan qismində çıxış edir və nəzarət olunurlar
 - ☐ Nəzarət olunan qismində çıxış edir və nəzarəti həyata keçirirlər
 - ☒ İdarə edən qismində çıxış edir və idarəetməyə dair qərarlar qəbul edirlər
 - ☐ İdarə olunan qismində çıxış edir və nəzarət olunurlar
-

Sual: Maliyyə nəzarəti sistemi nədir? (Çəki: 1)

- ☐ məhsuldar güvvələrin və istehsal münasibətlərinin nizama salınması məqsədi ilə onların inkişafına mənfi təsir edən amilləri aşkar edir
 - ☐ maddi, əmək və maliyyə resurslarının rəşional xərclənməsi sahəsində konkret metodlarla iqtisadiyyatı idarə etməyi təmin edir
 - ☒ maliyyənin spəşif mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyektı haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin qarşılıqlı əlaqəsidir
 - ☐ dövlət büdcəsi vasitələrindən istifadə ilə əlaqədar qanundan kənara çıxma hallarını müəyyən edir
-

Sual: Maliyyə nəzarəti prosesini düzgün təşkil etmək üçün ilk növbədə nəyə aydınlıq gətirmək lazımdır: (Çəki: 1)

- ☐ yalnız nəzarətin subyektlərinə
 - ☒ nəzarətin subyektlərinə, obyektlərinə və predmetinə
 - ☐ yalnız nəzarətin obyektlərinə və predmetinə
 - ☐ maliyyə göstəricilərinə
 - ☐ təşkilatın fəaliyyət istiqamətinə
-

Sual: Aşağıdakılardan hansı maliyyə nəzarəti sistemi subyektlərinə aid deyil? (Çəki: 1)

- ☐ idarəedən
 - ☐ nəzarəti həyata keçirən
 - ☐ idarə olunan
 - ☒ qiymətləndirən
 - ☐ nəzarət olunan
-

Sual: İdarəetmə və idarə olunmanın bir subyekt tərəfindən həyata keçirilməsi necə adlanır? (Çəki: 1)

- ☐ Birbaşa idarəetmə
 - ☐ Bilavasitə idarəetmə
 - ☒ Özünü nəzarət
 - ☐ Daxili nəzarət
 - ☐ Kənar nəzarət
-

Sual: İdarəedən subyektləri hansı əlamətlərinə görə təsnifləşdirmək olar (Çəki: 1)

- ☐ İdarəedən subyektin təşəbbüsü ilə yaradılanlar
- ☒ İştirak dərəcəsinə və tərkibinə görə
- ☐ Təşkil olunduğu əsasa görə
- ☐ Nəzarət orqanını yaratmaq təşəbbüsü ilə çıxış edənlərə görə
- ☐ Ərazi təşkilat səviyyəsinə görə

Sual: İştirak dərəcəsinə görə idarəedən subyektlər qrupuna aiddir: (Çəki: 1)

- ☐ Vahid və kollegial rəhbərlik idarə edənlər
 - ☐ Dövlətin Konstitusiyası əsasında yaradılmış idarə edənlər
 - ☒ Bilavasitə və təmsilçi vasitəsi ilə idarə edənlər
 - ☐ Öz təşəbbüsü ilə yaradılan idarə edənlər
 - ☐ Beynəlxalq səviyyədə yaradılan
-

Sual: Tərkibinə görə idarə edən subyektləri belə qruplaşdırılır: (Çəki: 1)

- ☒ Vahid və kollegial rəhbərlik idarə edənlər
 - ☐ Dövlətin Konstitusiyası əsasında yaradılmış idarə edənlər
 - ☐ Bilavasitə və təmsilçi vasitəsi ilə idarə edənlər
 - ☐ Öz təşəbbüsü ilə yaradılan idarə edənlər
 - ☐ Beynəlxalq səviyyədə yaradılan
-

Sual: Aşağıdakılardan hansı vahid rəhbərlik subyektlərinə aiddir: (Çəki: 1)

- ☐ parlament
 - ☒ Prezident və təşkilatın yeganə təsisçisi
 - ☐ səhmdarlar yığıncağı
 - ☐ səhmdar cəmiyyətin direktorlar şurası
 - ☐ prezident və parlament
-

Sual: Kollegial idarə edən subyektləri göstərin: (Çəki: 1)

- ☐ Prezident
 - ☐ Təşkilatın yeganə təsisçisi
 - ☒ Parlament və səhmdarlar yığıncağı
 - ☐ Səhmdar cəmiyyətin direktoru
 - ☐ Sadalanan subyektlərin hər biri
-

Sual: Təşkil olunduğu əsasa görə nəzarətçi orqanlara aşağıdakılardan hansını aid etmək olmaz: (Çəki: 1)

- ☐ Dövlətin Konstitusiyası əsasında yaradılmış
 - ☐ Qanuna və digər qanunverici aktlara əsasən yaradılanlar
 - ☐ Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna əsasən yaradılanlar
 - ☒ Öz təşəbbüsü ilə yaradılanlar
 - ☐ Daxili sərəncam sənədlərinə əsasən yaradılan
-

Sual: Aşağıdakılardan hansı subyekt nəzarət orqanını yaratmaq təşəbbüsü ilə çıxış edənlərə görə yaradılan subyektlər qrupuna aiddir. (Çəki: 1)

- ☐ Dövlətin Konstitusiyası əsasında yaradılmış
 - ☐ Qanuna və digər qanunverici aktlara əsasən yaradılanlar
 - ☐ Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna əsasən yaradılanlar
 - ☒ Öz təşəbbüsü ilə yaradılanlar
 - ☐ Daxili sərəncam sənədlərinə əsasən yaradılan
-

Sual: Aşağıda nəzarət orqanını yaratmaq təşəbbüsü ilə çıxış edənlərə görə nəzarət subyektləri qrupu verilmişdir. Hansı variant yanlıştır: (Çəki: 1)

- ☐ Normativ aktın tələbinə görə təşkil olunanlar
 - ☐ İdarəedən subyektin təşəbbüsü ilə yaradılanlar
 - ☐ Öz təşəbbüsü ilə yaradılanlar
 - ☐ Bütün variantlar düzdür
 - ☒ Daxili sərəncam sənədlərinə əsasən yaradılan
-

Sual: Ərazi təşkilat səviyyəsinə görə ayırd edilən nəzarət subyektləri. Yanlış cavabı göstərin: (Çəki: 1)

- ☐ beynəlxalq

- ☐ dövlət
 - ☐ regional
 - ☒ auditor
 - ☐ ayrıca müəssisə, təşkilat
-

Sual: Maliyyələşmə mənbəyinə görə aşağıdakı idarəetmə subyektlərini ayırd edirlər. Səhv olanı göstərin: (Çəki: 1)

- ☐ büdcə hesabına maliyyələşənlər
 - ☐ sahibkarlıq fəaliyyəti hesabına maliyyələşənlər
 - ☐ təsisçi hesabına maliyyələşənlər
 - ☐ müxtəlif mənbələr hesabına maliyyələşənlər
 - ☒ auditorlar tərəfindən maliyyələşənlər
-

Sual: Aşağıdakılardan hansı Hesablama Palatası funksiyalarına aid deyil? (Çəki: 1)

- ☐ dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə rəy verir;
 - ☐ dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir;
 - ☒ ümumi büdcə cədvəllərinin göstəricilərini, büdcə öhtəliklərinin limitlərini və maliyyələşdirmənin baş sərəncamçılarına, sərəncamçılarına və alıcılara çatdırır;
 - ☐ rübdə bir dəfə dövlət büdcəsinin gəlir və xərclərinin icrası haqqında Milli Məclisə məlumat verir;
 - ☐ dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirir;
-

Sual: Hesablama Palatası büdcənin icrasına nəzarəti hansı prinsip əsasında həyata keçirmir (Çəki: 1)

- ☐ qanunilik
 - ☐ obyektivlik
 - ☒ vahidlik
 - ☐ müstəqillik
 - ☐ aşkarlıq
-

Sual: Hesablama Palatası ibarətdir (Çəki: 1)

- ☒ sədr, sədr müavini və 7 auditor
 - ☐ sədr, sədr müavini və 8 auditor
 - ☐ sədr, sədr müavini və 14 auditor
 - ☐ sədr, sədr müavini və 9 auditor
 - ☐ sədr, sədr müavini və 21 auditor
-

Sual: Hesablama Palatası sədrinin, sədr müavininin və auditorların səlahiyyət müddəti nə qədərdir: (Çəki: 1)

- ☒ 7 ildir
 - ☐ 7 aydır
 - ☐ 8 ildir
 - ☐ 8 aydır
 - ☐ 5 ildir
-

Sual: Aşağıda göstərilən variantlardan hansı dövlət maliyyə nəzarətini özündə əks etdirmir: (Çəki: 1)

- ☐ dövlət büdcənin və büdcədən kənar fondlarının büdcələrinin yerinə yetirilməsinə nəzarət;
 - ☐ pul dövriyyəsinin təşkilinə nəzarət;
 - ☒ fərdi sahibkarların mühasibat uçotu və maliyyə (mühasibat) hesabatının müstəqil yoxlanılmasına nəzarət
 - ☐ kredit ehtiyatlarının istifadəsinə nəzarət;
 - ☐ dövlətin daxili və xarici borclarının, dövlət ehtiyatlarının vəziyyətinə nəzarət;
-

Sual: S.P.Opyonişev və V.A.Jukov hesab edirlər ki, dövlət maliyyə nəzarətinin məqsədi.... Düzgün variantı seçin: (Çəki: 1)

- ☐ maliyyə-təsərrüfat planının qəbul edilməsi və yerinə yetirilməsinin təmin olunması

- ☒ dövlətin büdcə və qeyri büdcə maliyyə vəsaitlərin və dövlət əmlakının qanuni və effektiv istifadə edilməsini təmin etməkdir
 - ☐ c) müəssisə və təşkilatların fəaliyyətinin təmin edilməsidir
 - ☐ d) səmərəli auditor fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsidir
 - ☐ e) cəmiyyətin istifadə etdiyi və ya aşkarladığı maliyyə informasiyasının doğruluğunun təmin olunması
-

Sual: Aşağıda sadalananlardan hansı dövlət maliyyə nəzarətini həyata keçirən subyektlərə aid deyil: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Hesablama Palatası
 - ☐ Azərbaycan Respublikası Maliyyə nazirliyi
 - ☒ Azərbaycan Respublikası Auditorlar Palatası
 - ☐ Azərbaycan Respublikası Vergilər Nazirliyi
 - ☐ Dövlət Xəzinədarlıq Agentliyi
-

Sual: Xəzinədarlıq aşağıdakı funksiyaları yerinə yetirir. Yanlış olanı göstər: (Çəki: 1)

- ☐ ümumi büdcə cədvəllərinin göstəricilərini, büdcə öhtəliklərinin limitlərini və maliyyələşdirmənin baş sərəncamçılarına, sərəncamçılarına və alıcılara çatdırır;
 - ☐ büdcənin kassa üzrə əməliyyatların hesabını aparır;
 - ☐ baş sərəncamçıların, sərəncamçıların və federal büdcə vəsaitlərini alanların büdcə vəsaitləri ilə apardığı əməliyyatların ilkin nəzarətini həyata keçirir.
 - ☒ dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə rəy verir
 - ☐ baş sərəncamçıların, sərəncamçıların və federal büdcə vəsaitlərini alanların büdcə vəsaitləri ilə apardığı əməliyyatların cari nəzarətini həyata keçirir
-

Sual: Xəzinədarlıq müəyyən olunmuş sahədə səlahiyyətlərinin reallaşması məqsədi ilə hansı hüquqa malikdir. Yanlış olanı qeyd edin: (Çəki: 1)

- ☐ müəyyən olunmuş qaydada müəyyən edilmiş sahənin fəaliyyəti məsələləri üzrə lazımı qərar çıxarmaq üçün məlumat tələb etmək və almaq
 - ☐ b) müəyyən edilmiş sahənin fəaliyyətində lazımı ekspertiza, analiz və qiymətləndirmə, həmçinin elmi tədqiqatlar aparılmasını təşkil etmək
 - ☒ aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmək
 - ☐ xəzinənin ərazi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək
 - ☐ AR Maliyyə Nazirliyinin razılığı ilə xəzinədarlığının ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək
-

Sual: Beynəlxalq ali nəzarət orqanları təşkilatı (İNTOSAİ) nə zaman və kimin təşəbbüsü ilə yaradılmışdır: (Çəki: 1)

- ☐ 1955-ci ildə 34 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
 - ☒ 1953-cü ildə 34 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
 - ☐ 1951-ci ildə 184 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
 - ☐ 1951-ci ildə 184 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
 - ☐ 1953-cü ildə 43 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
-

Sual: Nəzarətin rəhbər prinsiplərinin Lima bəyannaməsi nə zaman və harda qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1977-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının X konqresində
 - ☐ 1971-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının X konqresində
 - ☒ 1977-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının IX konqresində
 - ☐ 1953-cü ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının IX konqresində
 - ☐ 1997-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının X konqresində
-

Sual: 1977-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının IX konqresində qəbul olunmuş nəzarətin rəhbər prinsiplərinin Lima bəyannaməsində nəzarətə necə tərifi verilmişdir: (Çəki: 1)

- ☒ audit özü özlüyündə məqsəd deyil, maliyyə hesabatlılığını və dövlət idarəetmə sistemində cavabdehliyi təmin etmək üçün çox vacib komponentdir
- ☐ bu maliyyə hüquq normalarına əsaslanan dövlətin pul fondlarının əmələ gəlmə sahələrində qanuna müvafiq və məqsəduyğunluq üzrə yoxlama-orqanı və tədbirlər sistemidir
- ☐ dövlətin maliyyə intizamının pozulmasını aşkar edilməsinə köməklik göstərən dövlət nəzarətinin bir formasıdır

- ☐ iqtisadi nəzəriyyədən faydalanaraq, idarəetmə sistemində, bölgü və istehlak sistemində özünün praktiki məsləhətləri ilə həyatı əhəmiyyəti olan bir rola sahibdir
 - ☐ idarə edən subyektlərin idarə olunan subyektlərin birincinin maliyyə maraqlarına uyğun əməliyyatlar həyata keçirməsinin qiymətləndirilməsi üzrə fəaliyyətidir, idarəetmənin funksiyasıdır
-

Sual: Aşağıdakılardan hansı İNTOSAI-nin regional təşkilatına aid deyil: (Çəki: 1)

- ☐ EUROSAI
 - ☐ ASOSAI
 - ☐ ARABOSAI
 - ☒ RUSSIASAI
 - ☐ AFROSAI
-

Sual: Daxili audit xidmətinin vəzifələrinə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
 - ☐ təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək;
 - ☒ büdcənin kassa üzrə əməliyyatların hesabını aparmaq
 - ☐ təsərrüfat subyektinin, ona tabe olan müəssisə və təşkilatların (onun törəmə təsərrüfat cəmiyyətlərinin) struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;
 - ☐ ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliyi qiymətləndirmək.
-

Sual: Audit nədir? (Çəki: 1)

- ☐ idarə edən subyektlərin idarə olunan subyektlərin birincinin maliyyə maraqlarına uyğun əməliyyatlar həyata keçirməsinin qiymətləndirilməsi üzrə fəaliyyətidir, idarəetmənin funksiyasıdır
 - ☒ əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır
 - ☐ dövlətin maddi resurslardan səmərəli və qənaətlə istifadə, qanunvericilik prinsiplərinin pozulması hallarının aşkarlanması məqsədi daşıyan nizamlaşdırma sisteminin ayrılmaz hissəsidir
 - ☐ maliyyə hüquq normalarına əsaslanan dövlətin pul fondlarının əmələ gəlmə, bölüşdürmə və istifadə etmə sahələrində qanuna müvafiq və məqsədə uyğunluq üzrə yoxlama-orqanıdır
 - ☐ maliyyə hüquq normalarına əsaslanan dövlətin pul fondlarının əmələ gəlmə, bölüşdürmə və istifadə etmə sahələrində qanuna müvafiq və məqsədə uyğunluq üzrə yoxlama tədbirlər sistemidir
-

Sual: Auditor xidməti ilə məşğul olmaq üçün lisenziya verildikdən sonra fəaliyyət müddəti neçə ildir: (Çəki: 1)

- ☐ 6 il
 - ☐ 7 il
 - ☒ 5 il
 - ☐ 8 il
 - ☐ 9 il
-

Sual: Daxili nəzarət dedikdə hansı nəzarət başa düşülür. Hansı variant düzdür? (Çəki: 1)

- ☐ idarə olunan subyektlərin maliyyə maraqlarına uyğun əməliyyatlara nəzarət
 - ☐ qanunvericilik prinsiplərinin pozulması hallarının aşkarlanması məqsədi daşıyan nizamlaşdırma sisteminin ayrılmaz hissəsinə nəzarət
 - ☐ dövlətin pul fondlarının əmələ gəlmə, bölüşdürmə və istifadə edilməsinə nəzarət
 - ☐ dövlətin maddi resurslardan səmərəli və qənaətlə istifadəyə nəzarət
 - ☒ ictimai orqanlar və struktur bölmələr tərəfindən cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə nəzarət
-

Sual: Aşağıda verilənlərdən hansı daxili auditin tiplərinə aid deyil: (Çəki: 1)

- ☐ maliyyə audit
- ☐ riayət etmə audit
- ☐ əməliyyat audit
- ☐ menecment audit
- ☒ texnoloji audit

Sual: Azərbaycan Respublikasının Auditorlar Palatasının səlahiyyətlərinə aid deyildir: (Çəki: 1)

- ☐ Sərbəst auditorlardan və auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq.
 - ☒ Audit yoxlaması zamanı ciddi maliyyə nöqsanları aşkar edilərsə hüquq-mühafizə orqanlarına məlumat vermək.
 - ☐ Auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək.
 - ☐ Auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək.
 - ☐ Auditor təşkilatları təsis etmək
-

Sual: Sərbəst auditorlar və auditor təşkilatları dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərməsi üçün lisenziya hansı müddətə verilir: (Çəki: 1)

- ☐ Üç il müddətinə.
 - ☐ Sərbəst auditorlara bir il, auditor təşkilatlarına üç il müddətinə.
 - ☐ Sərbəst auditorlar üç il, auditor təşkilatlarına beş il müddətinə.
 - ☒ Beş il müddətinə.
 - ☐ Sərbəst auditorlara 7 il müddətinə, auditor təşkilatlarına müddətsiz.
-

Sual: Azərbaycan Respublikası Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu, neçənci ildə qəbul olunmuşdur? (Çəki: 1)

- ☐ 1995
 - ☐ 1996
 - ☐ 1998
 - ☒ 1999
 - ☐ 2000
-

Sual: Azərbaycan Respublikası Hesablama Palatası nəzarət etməyə borcludur. Uyğun olmayan variantı seçin: (Çəki: 1)

- ☐ AR-nın dövlət daxili və xarici borclarının vəziyyətinə
 - ☐ AR Milli Bankının dövlət borclarına xidmət edilməsi üzrə fəaliyyətinə
 - ☐ AR Hökuməti tərəfindən alınmış xarici kreditlərin səmərəli istifadə edilməsinə
 - ☒ Bankların fiziki şəxslərə verdiyi kreditlərin geri qaytarılmasına
 - ☐ Azərbaycanın borc formasında və qaytarılmamaqla xarici ölkələrə və beynəlxalq təşkilatlara verdiyi vəsaitlərə
-

Sual: Aşağıdakılardan hansı yanlıştır. (Çəki: 1)

- ☐ Hesablama Palatası AR hökumətindən asılı olmayan, Milli Məclisə hesabat verən nəzarəti orqanıdır
 - ☐ Hesablama Palatası geniş səlahiyyətlərə malik dövlət büdcə nəzarəti orqanıdır.
 - ☐ Hesablama Palatasının səlahiyyət sferası - dövlət mülkiyyətinə və dövlət pul vəsaitlərinə nəzarət etməkdir
 - ☒ Hesablama Palatasının fəaliyyətinin nəticələri qanun üzrə kütləvi informasiya vasitələrində işıqlandırılmamalıdır
 - ☐ Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları tematik yoxlamalar və təftişdir
-

Sual: Auditor nəzarətinin başlıca məqsədinə aid olmayanları seçin: (Çəki: 1)

- ☐ mühasibat və maliyyə hesabatlarının doğruluğunu müəyyən etmək
 - ☐ maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğunu müəyyən etmək
 - ☒ dövlət büdcəsinə qeyri-vergi ödənişlərinin ödənilməsinin təmini hesablama sənədlərinin təftişi
 - ☐ vergi bəyannamələrinin və iqtisadi subyektlər tərəfindən yoxlanılan digər maliyyə öhdəliklərinin təftişi
-

Sual: Aşağıdakı subyektlərdən hansı Dövlətin Konstitusiyası əsasında yaradılmış nəzarətçi orqanlara aiddir? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikası Hesablama Palatası
- ☐ Azərbaycan Respublikası Vergilər Nazirliyi
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☐ daxili audut xidməti

Sual: Hesablama Palatasına aid aşağıdakı ifadələrdən hansı yalnışdır? (Çəki: 1)

- ☐ Hesablama Palatası hüquqi şəxsdir
 - ☐ Hesablama Palatası Bakı şəhərində yerləşir
 - ☒ Hesablama Palatası Nazirlər Kabinetinə hesabat verir
 - ☐ Hesablama Palatası dövlət büdcə-maliyyəyəzarəti orqanıdır
 - ☐ Hesablama Palatası təşkilati və funksional müstəqilliyə malikdir
-

Sual: Hesablama Palatasının fəaliyyət dairəsinə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına nəzarəti həyata keçirir
 - ☐ dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə nəzarəti həyata keçirir
 - ☐ dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirir
 - ☒ hüquqi şəxslərin gəlirlərinin formalaşması üzərində nəzarəti həyata keçirir
 - ☐ hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir
-

Sual: Hesablama Palatası öz işinin təşkilini və tənzimlənməsini həyata keçirir. Düzgün variantı seçin: (Çəki: 1)

- ☒ Daxili Nizamnamə əsasında
 - ☐ "Hesablama Palatası"Haqqında Azərbaycan Respublikasının Qanunu əsasında
 - ☐ Əsasnaməsi ilə
 - ☐ Milli Məclisin qərarı əsasında
 - ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyinin göstərişləri əsasında
-

Sual: Hesablama Palatasının iclasları onun azı neçə üzvü iştirak etdikdə səlahiyyətlidir? (Çəki: 1)

- ☐ 10 üzvü
 - ☐ 7 üzvü
 - ☒ 5 üzvü
 - ☐ 21 üzvü
 - ☐ 9 üzvü
-

Sual: Hesablama Palatasının üzvlərinə dair əlavə tələblərə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ sədr, sədr müavini və auditorlar başqa dövlətlər qarşısında öhdəlikləri olan, ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər ola bilməzlər.
 - ☐ sədr, sədr müavini və auditorlar dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat və maliyyə sahələrində 5 ildən az olmayaraq iş təcrübəsinə malik olmalıdırlar
 - ☒ sədr, sədr müavini və auditorlar xarici ölkələrin vətəndaşları ola bilərlər.
 - ☐ sədri, sədr müavini və auditorları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla digər haqqı ödənilən fəaliyyətlə məşğul ola bilməzlər
 - ☐ Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, baş naziri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər
-

Sual: Azərbaycan Respublikasında sərbəst auditor hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:

Yanlış olanı seçin: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının vətəndaşı olmaq;
 - ☐ mühasibat uçotu, maliyyə ixtisasları üzrə ali təhsilə malik olmaq
 - ☐ iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə malik olmaq
 - ☒ ixtisas üzrə azı 7 il iş stajına malik olmaq
 - ☐ sərbəst auditor imtahanlarını vermək.
-

Sual: Xəzinədarlıq hansı orqanının təbəçiliyindədir? (Çəki: 1)

- ☐ Hökumətin
- ☒ Maliyyə Nazirliyinin

- ☐ Parlamentin
 - ☐ Prezident Aparatının
 - ☐ Mərkəzi Bankın
-

Sual: Büdcənin icrası nəyi əhatə edir: (Çəki: 1)

- ☒ Büdcə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
 - ☐ Büdcə layihəsinin tərtibidir;
 - ☐ Büdcənin icrası haqqında hesabatın hazırlanmasıdır;
 - ☐ Büdcəyə nəzarətdir.
 - ☐ Variantların heç biri düz deyil
-

Sual: Xəzinədarlıq nəzarətinin obyektləri. (Çəki: 1)

- ☐ Kommersiya müəssisələrinin vəsaiti, büdcədən kənar fondların vəsaitləri.
 - ☐ Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti.
 - ☒ Dövlət büdcəsinin vəsaiti, büdcədən kənar fondların vəsaiti.
 - ☐ Hüquqi və fiziki şəxslərin vəsaiti.
 - ☐ Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti.
-

Sual: Dövlət xəzinədarlıq orqanının əsas vəzifəsi. (Çəki: 1)

- ☒ Dövlət xəzinədarlığının banklarda olan hesabında dövlət büdcəsinin vəsaitlərinin toplanması, bölüşdürülməsi və istifadəsi.
 - ☐ Dövlət büdcəsinin vəsaitlərinin planlaşdırılması və qrant kimi paylanması.
 - ☐ Kommersiya müəssisələrinin vəsaitlərinin toplanmasına, istifadəsi və bölüşdürülməsi.
 - ☐ Dövlət xəzinədarlıq orqanlarının bankda olan hesabına toplanmış vəsaitin dövlət krediti kimi verilməsi.
 - ☐ Büdcə vəsaitinin mənbələrinin proqnozlaşdırılması, xərclərin sekvesterinin həyata keçirilməsi.
-

Sual: Dövlət xəzinədarlığı hansı qrupun nəzdindədir: (Çəki: 1)

- ☐ Sərbəstdir
 - ☐ Vergi Nazirliyinin
 - ☐ Milli Məclisin
 - ☒ Maliyyə Nazirliyinin
 - ☐ Nazirlər Kabinetinin.
-

Sual: Büdcənin kassa icrası harada aparılır? (Çəki: 1)

- ☐ Mərkəzi Bankda
 - ☐ Beynəlxalq Bankda
 - ☐ Büdcə təşkilatlarında
 - ☐ Vergilər Nazirliyində
 - ☒ Dövlət xəzinədarlığında
-

Sual: Hesablama Palatası öz səlahiyyətləri daxilində dövlət büdcəsi gəlirlərinin və xərclərinin auditinin həyata keçirilməsi nəticəsində Maliyyə Nazirliyinə verdiyi məlumat və təkliflərə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ büdcə gəlirlərinin artırılması üçün dövlətin əlavə maliyyə ehtiyatlarının müəyyən edilməsi istiqamətində təkliflərini;
 - ☐ qüvvədə olan normativ və qanunvericiliyin təkmilləşdirilməsi və dövlət büdcəsinin sağlamlaşdırılması ilə bağlı təkliflərini;
 - ☒ məcburi dövlət sosial sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini;
 - ☐ dövlət büdcəsinin icrası barədə illik hesablara və müvafiq qanun layihələrinə dair Hesablama Palatasının rəylərini;
 - ☐ dövlət büdcəsinin daxilolmalarını təmin edən orqanlarda Hesablama Palatası tərəfindən aparılmış yoxlamalar barədə arayış və məlumatları;
-

Sual: Dövlət büdcəsinin gəlirlirinin və xərclərinin auditi hansı orqan tərəfindən aparılır? (Çəki: 1)

- ☐ Vergilər Nazirliyi.
- ☐ Maliyyə Nazirliyi.

- ☐ Auditor Palatası.
 - ☒ Hesablama Palatası.
 - ☐ İqtisadi İnkişaf Palatası.
-

Sual: AR Auditorlar Palatası Haqqında Əsasnamə neçənci ildə təsdiq olunmuşdur? (Çəki: 1)

- ☐ 1991-ci ildə.
 - ☐ 1994-cü ildə.
 - ☒ 1995-ci ildə.
 - ☐ 2000-ci ildə.
 - ☐ 2001-ci ildə.
-

Sual: Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır? (Çəki: 1)

- ☐ Auditor Palatası.
 - ☐ Mühasibat Palatası.
 - ☒ Hesablama Palatası.
 - ☐ Dövlət Palatası.
 - ☐ Mərkəzi Palata.
-

Sual: Hesablama Palatası kimə tabedir? (Çəki: 1)

- ☐ Maliyyə Nazirliyinə;
 - ☒ Milli Məclisə;
 - ☐ Nazirlər Kabinetinə;
 - ☐ Prezidentə
 - ☐ Vergilər Nazirliyinə
-

Sual: Maliyyə nəzarətinin subyektləri hansılardır? (Çəki: 1)

- ☒ Hüquqi və fiziki şəxslər, o cümlədən dövlət orqanları
 - ☐ Maddi istehsal sahəsindəki maliyyə münasibətləri
 - ☐ Makro və mikro tənzimləmə prosesslərində yaranan münasibətlər
 - ☐ Dövlət orqanlarının müxtəlif mülkiyyət formalı müəssisələrdə olan münasibətlər
 - ☐ Qeyri-maddi istehsal sahəsindəki maliyyə münasibətləri
-

Sual: Dövlət maliyyə nəzarətini həyata keçirən Prezident, Milli Məclis və AR Nazirlər Kabineti nə qismində çıxış edirlər: (Çəki: 1)

- ☒ İdarə edən qismində
 - ☐ Nəzarət edən qismində
 - ☐ İdarəolunan qismində
 - ☐ Ələqələndirici qismində
 - ☐ Heç bir rol yoxdur
-

Sual: Qərarların icrasının yoxlayarkən Maliyyə Nazirliyi, Hesablama Palatası maliyyə nəzarəti sahəsində hansı qismdə çıxış edir: (Çəki: 1)

- ☐ idarə edən qisimindən
 - ☒ nəzarət edən qisimindən
 - ☐ İdarəolunan qisimindən
 - ☐ Nəzarət olunan qisimindən
 - ☐ ələqələndirici qisimində
-

Sual: Vahid rəhbərlik subyektlərinə aid deyil: (Çəki: 1)

- ☐ Prezident
 - ☐ Təşkilatın yeganə təsisçisi
 - ☒ Milli Məclis
 - ☐ Səhmdarlar cəmiyyətinin baş direktoru
 - ☐ Müəssisənin direktoru
-

Sual: Təşkil olunduğu əsasə görə nəzarətçi orqanlara aid deyil: (Çəki: 1)

- ☐ Dövlət Konstitusiyasına əsasən yaradılan
 - ☒ Təsərrüfatdaxili yaradılan
 - ☐ Daxili sərəncam cəhətlərinə əsasən yaradılan
 - ☐ Qanuna və digər qanunvericilik aktlarına əsasən yaradılan
 - ☐ Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna əsasən yaradılan
-

Sual: Ərazi təşkilat səviyyəsinə görə nəzarət subyektləri ayrılır: səhv olanı göstərin: (Çəki: 1)

- ☒ Auditor nəzarət orqanları
 - ☐ Beynəlxalq nəzarət orqanları
 - ☐ Dövlət nəzarət orqanları
 - ☐ Regional nəzarət orqanları
 - ☐ Müəssisə səviyyəsində yaradılan nəzarət orqanları
-

Sual: Maliyyə nəzarətinin subyektləri neçə hissəyə bölünür və hansılardır? (Çəki: 1)

- ☐ 2-idarəedənvəidarəolunansubyektlər
 - ☐ 3-idarəolunan, idarəedənvəkollegial
 - ☐ 3-bilavasitə, nəzarətiheyatakeçirənvəidarəolunansubyektlər
 - ☒ 3-idarəedən, idarə olunan və nəzarət olunansubyektlər
 - ☐ 2-bilavasitəvəidarəedən
-

Sual: Özünə nəzarət nədir? (Çəki: 1)

- ☒ İdarəetmə və idarə olunmanın bir subyekt tərəfindən həyata keçirilməsi
 - ☐ İdarə olunmanın bir subyekt tərəfindən həyata keçirilməsi
 - ☐ İdarəetmənin bir subyekt tərəfindən həyata keçirilməsi
 - ☐ Obyektivliyin təmin olunması
 - ☐ Vahid rəhbərliyin həyata keçirilməsi
-

Sual: Özünü nəzarət hansı şəxslərə aiddir? (Çəki: 1)

- ☐ Dövlət qulluqçularına
 - ☐ Rəsmi orqanlara
 - ☒ Məsuliyyətli şəxslərə
 - ☐ Obyektiv və ədalətli şəxslərə
 - ☐ İdaə edilən subyektlərə
-

Sual: Tərkibinə görə idarəedən subyektlər hansılardır? (Çəki: 1)

- ☐ Vahid və bilavasitə
 - ☐ Kollegial və təmsilçivəsaitəsilə idarə edənlər
 - ☐ Bilavasitə və kollegial
 - ☒ Vahid və kollegial
 - ☐ Rəsmi və kollegial
-

Sual: Vahid rəhbərlik subyektlərinə hansılar daxildir? (Çəki: 1)

- ☐ Parlament, prezident, təşkilatın yeganə təsisçisi
 - ☒ Prezident, cəmiyyətin baş direktoru, təşkilatın yeganə təsisçisi
 - ☐ Cəmiyyətin baş direktoru, səhmdarlar yığıncağı, səhmdar cəmiyyətin direktor şurası
 - ☐ Prezident, cəmiyyətin baş direktoru, səhmdar yığıncağı
 - ☐ Parlament, prezident, təşkilatın yeganə təsisçisi
-

Sual: İdarəedən subyektin təşəbbüsü ilə yaradılan nəzarət qurumlarına hansılar daxildir? (Çəki: 1)

- ☒ Daxili nəzarət bölmələri yaxud səhmdar cəmiyyətlərinin təftiş bölmələri
- ☐ Auditor qurumları
- ☐ Hesablama Palatası, Kommersiya Banklarının daxili nəzarət bölmələri
- ☐ Xəzinədarlıq, sığortanın nəzarət bölmələri

- ☐ Bank auditi yaxud sığortaçılarına uditi
-

Sual: Sahibkarlıq hesabına maliyyələşən nəzarət qumuna hansı daxildir? (Çəki: 1)

- ☒ Auditor təşkilatları
☐ İctimai nəzarət orqanları
☐ Xəzinədarlıq
☐ Sığorta nəzarəti
☐ Təsərrüfat daxilinə zarət
-

Sual: Müxtəlif mənbələr hesabına maliyyələşən nəzarət qurumuna hansı orqanlar daxildir? (Çəki: 1)

- ☐ Bələdiyyə
☐ Auditor təşkilatları
☐ Sığorta orqanları
☒ İctimai nəzarət orqanları
☐ Şəxsiorqanlar
-

Sual: Nəzarətolunansubyektlərhansıəsaslaragörətnifləşdirilir? (Çəki: 1)

- ☐ Kommersiyayaxudqeyrikommersiya
☐ Dövlətvəbələdiyyə
☒ Kommersiya, qeyrikommersiya və sahə mənsubiyyətinəəsasən
☐ Sahə mənsubiyyətinə, ictimai və kommersiya
☐ İctimai, bələdiyyəvəqeyrikommersiya
-

Sual: Dövlət maliyyə nəzarəti edilən nəzarətdir. Uyğun gəlməyəni göstərin: (Çəki: 1)

- ☒ Dövlət nəzarət orqanları tərəfindən müəssisələrin texnoloji proseslərə əməl etməsinə
☐ Dövlət büdcəsinin icrasına
☐ Büdcədən kənar dövlət pul fondlarının istifadəsi
☐ Kredit ehtiyatlarını istifadəsi
☐ Pul dövriyyəsinin təşkilinə
-

Sual: Maliyyə nəzarətinin həyata keçirən dövlət orqanlarına aid edilmir: (Çəki: 1)

- ☐ AR Hesablama Palatası
☐ Dövlət xəzinədarlığı
☒ Bələdiyyələrin nəzarət-təftiş komissiyaları
☐ Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarəti xidməti
☐ Gömrük orqanları
-

Sual: Bunlardan hansı maliyyə nəzarətini həyata keçirmir: (Çəki: 1)

- ☐ AR Maliyyə Nazirliyi
☒ Dövlət Statistika Komitəsi
☐ AR Hesablama Palatası
☐ Auditor Palatası
☐ Lisenziya əsasında işləyən sərbəst auditorlar
-

Sual: Hesablama Palatası Hansı orqana hesabat verir: (Çəki: 1)

- ☐ AR Prezidentinə
☒ AR Milli Məclisə
☐ AR Nazirlər Kabinetinə
☐ AR Maliyyə Nazirliyinə
☐ Heç bir orqana hesabat vermir
-

Sual: Hesablama Palatası aşağıdakı funksiyaları yerinə yetirir. Səhv olanı göstərin: (Çəki: 1)

- ☐ Dövlət büdcəsinin layihəsinə rəy verir
☐ Büdcədən kənar dövlət fondlarının layihəsinə səs verir

- ☐ Dövlət büdcəsinin icrasını təşkil edir
 - ☐ Rübədə bir dəfə dövlət büdcəsinin icrası haqqında Milli Məclisə məlumat verir
 - ☐ Dövlət əmlakının idarə edilməsinə nəzarət edir
-

Sual: Bunlardan biri beynəlxalq ali maliyyə nəzarəti orqanları təşkilatının (İNTOSAI) regional təşkilatı deyil (Çəki: 1)

- ☐ ARABOSAI
 - ☐ AFROSAI
 - ☐ EUROSAI
 - ☒ AMERİKASAI
 - ☐ SPASAI
-

Sual: Auditor təşkilatı minimum neçə təsisçi tərəfindən yaradıla bilər: (Çəki: 1)

- ☐ Minimum üç təsisçi
 - ☒ Minimum bir təsisçi
 - ☐ Minimum beş təsisçi
 - ☐ Minimum dörd təsisçi
 - ☐ Minimum iki təsisçi
-

Sual: Sərbəst auditor hüququ almaq üçün tələb olunur: (Çəki: 1)

- ☐ Avropa İttifaqına daxil olan ölkənin vətəndaşı olmaq
 - ☐ Miqrant hüququ qazanmış istənilən şəxs
 - ☒ Azərbaycan Respublikasının vətəndaşı olmaq
 - ☐ AR-da ki il yaşamış istənilən xarici ölkə vətəndaşı
 - ☐ AR-da beş il yaşamış xarici ölkə vətəndaşı
-

Sual:

Sərbəst auditorlar və audit orqanları dövlət qeydiyyatına alındıqdan sonra neçə illə müddətinə verilməmiş lisenziya alır?

(Çəki: 1)

- ☒ 5 il
 - ☐ Müddətsiz
 - ☐ İllik
 - ☐ 10 il
 - ☐ 3 il
-

Sual: Təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla təsərrüfat subyektlərinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyət: (Çəki: 1)

- ☐ Beynəlxalq audit xidməti
 - ☐ Təsərrüfat subyektinin əsas fəaliyyəti
 - ☒ Daxili audit
 - ☐ Daxili audit standartları
 - ☐ Daxili audit siyasəti
-

Sual: Müəssisədə daxili maliyyə nəzarətini kim həyata keçirir: (Çəki: 1)

- ☐ Xarici auditor
 - ☐ Dövlət qulluqçusu
 - ☐ Maliyyə işçisi
 - ☐ İctimai nəzarətçi
 - ☒ Daxili auditor
-

Sual: AR hansı orqan kreditləşmə, hesablaşmaların aparılması, pul tədavülünün tənzimlənməsində dövlət maliyyə nəzarətinin həyata keçirir: (Çəki: 1)

- ☐ Maliyyə Nazirliyi

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Vergilər Nazirliyi
- ☒ Mərkəzi Bank
- ☐ Hesablama Palatası

Sual: Milli Məclisdə qəbul edilən büdcə nə zaman qəzetlərdə dərc edilir: (Çəki: 1)

- ☐ Büdcə Balanslaşdırılanda
- ☐ Büdcə kəsiri olmadıqda
- ☒ Ölkə prezidenti fərman imzaladıqda
- ☐ Büdcənin xərcləri qəirlərindən artıq olduqda
- ☐ Büdcənin qəirlərixərclərindən artıq olduqda

Bölmə: 05

Ad	05
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Xarici ölkələrin praktikasında hal – hazırda maliyyə nəzarətinin üç tipi formalaşmışdır. Bunlar hansılardır. (Çəki: 1)

- ☒ maliyyə auditi
- ☒ təminat (təsdiq)
- ☐ riayət etmə auditi
- ☐ menecment auditi
- ☒ fəaliyyət auditi

Sual: Azərbaycan Respublikasının qanunveriliciyi ilə dövlət maliyyə nəzarəti orqanlarının neçə tip nəzarət həyata keçirməsi müəyyən olunmuşdur və bunlar hansılardır? (Çəki: 1)

- ☒ 3 tip -uyğunluğa nəzarət, maliyyə hesabatına nəzarət və səmərəliliyə nəzarət
- ☐ 2 tip -uyğunluğa nəzarət, səmərəliliyə nəzarət
- ☐ 2 tip - maliyyə hesabatına nəzarət və səmərəliliyə nəzarət
- ☐ 3 tip -uyğunluğa nəzarət, fəaliyyətə nəzarət və səmərəliliyə nəzarət
- ☐ 1 tip - maliyyə hesabatına nəzarət

Sual: Uyğunluğa nəzarət nəyi ifadə edir? (Çəki: 1)

- ☐ dövlət maliyyə nəzarətinin obyektı tərəfindən maliyyə hesabatının dəqiq, əsaslı şəkildə və vaxtında hazırlanmasının qiymətləndirilməsi
- ☒ dövlət maliyyə nəzarəti obektinin fəaliyyətinin dövlətin qanunvericiliyinin tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
- ☐ dövlət maliyyə nəzarətinin obyektı tərəfindən maliyyə hesabatının təqdim olunmasının qiymətləndirilməsi;
- ☐ dövlət maliyyə nəzarəti obyektinin respublika və ya yerli büdcələrdən, dövlət aktivlərindən, dövlət zamanətli istiqrazlardan, dövlət idarələrinin tərəfindən əmtəələrin (iş və xidmətlərin) realizasiyasından əldə olunan puldan, qrantlardan nə dərəcədə qənaətlə, nəticə etibarilə səmərəli və məhsuldar istifadə edilməsinin yoxlanılması
- ☐ e) dövlət maliyyə nəzarəti obyektinin respublika və ya yerli büdcələrdən, dövlət aktivlərindən, dövlət zamanətli istiqrazlardan, dövlət idarələrinin tərəfindən əmtəələrin (iş və xidmətlərin) realizasiyasından əldə olunan puldan, qrantlardan nə dərəcədə qənaətlə, nəticə etibarilə səmərəli və məhsuldar istifadə edilməsinin qiymətləndirilməsi

Sual: Səmərəlilik auditin prinsipləri hansılardır. Yanlış olanı göstərin. (Çəki: 1)

- ☐ Elmlilik
- ☐ Sistemlilik
- ☒ Təminatlılıq

- ☐ Obyektivlik
 - ☐ Aşkarlılıq
-

Sual: Aşağıdakılar səmərəliliyin auditinin predmetinə daxildir. Səhv variantı göstərin: (Çəki: 1)

- ☐ dövlət tapşırıqlarının realizasiyasına, məqsədli proqramlara, dövlət müqavilələrinə ayrılan büdcə vəsaitləri;
 - ☐ dövlət mülkiyyəti, təbii və digər dövlət resursları;
 - ☐ beynəlxalq və büdcələrarası müqavilələr və münasibətlər;
 - ☒ müəssisələrin smetasının hazırlanması
 - ☐ büdcə prosesinin icrasının təşkili
-

Sual: Səmərəliliyin auditinin məqsədləri aşağıdakılardır. Yanlış olanı seçin: (Çəki: 1)

- ☐ nəzarət altında olan obyektlərin fəaliyyətində pozuntuların və problemlərin aşkara çıxarılması;
 - ☒ müəssisənin nizamnamə kapitalının formalaşması ilə bağlı təkliflərin hazırlanması;
 - ☐ icra hakimiyyəti orqanlarının dövlət funksiyalarının yerinə yetirilməsi üzrə fəaliyyətinin səmərəliliyinin analizi və qiymətləndirilməsi;
 - ☐ regional büdcə vəsaitlərindən, digər dövlət resurslarından istifadənin səmərəliliyinin analizi və qiymətləndirilməsi;
 - ☐ dövlət resurslarından istifadənin səmərəliliyinin artırılması üzrə əsaslandırılmış tövsiyələrin və təkliflərin işlənilib hazırlanması
-

Sual: Audit standartları nədir? (Çəki: 1)

- ☐ öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmaları olduqları tövsiyələrdir
 - ☒ öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmaları olduqları normativ materialdır
 - ☐ öz peşə vəzifələrini yerinə yetirərkən auditorların hazırladıqları hesabatlardır
 - ☐ öz peşə vəzifələrini yerinə yetirərkən auditorların hazırladıqları rəydir
 - ☐ öz peşə vəzifələrini yerinə yetirərkən auditorların tətbiq etdiyi sanksiyalardır
-

Sual: Audit standartları, audit aparılması şərtlərindən asılı olmayaraq, auditor peşəsinin bütün nümayəndələri tərəfindən metodoloji məsələlərə əməl edilməklə..... müəyyən edir. Yanlış variantı seçin (Çəki: 1)

- ☐ baza prinsiplərinə riayət edilməsini
 - ☐ auditin aparılmasına ümumi yanaşmanı
 - ☒ vergilərin ödənilməsinə qaydalarını
 - ☐ auditor yoxləməsinin həcmi
 - ☐ auditor hesabatının növlərini
-

Sual: Audit standartlarının məqsədi nədir. (Çəki: 1)

- ☐ auditə dair vahid baza tələblərini formalaşdırmaq
 - ☐ auditin keyfiyyətinə normativ tələbləri müəyyənləşdirmək
 - ☐ auditin etibarlılığına təminat vermək
 - ☒ Sadalananların hər biri doğrudur
 - ☐ Variantlar doğru deyil
-

Sual: Audit standartları 3 qrupda əks olunur. Bu qrupları seçin. (Çəki: 1)

- ☒ Ümumi standartlar.
 - ☒ Auditor yoxləməsinin aparılması standartları.
 - ☐ Nəzarətçinin iş rejimini əks etdirən standartlar
 - ☒ Hesabatın (aktın) tərtib edilməsi standartları
 - ☐ Auditorların əmək haqqını əks etdirən standartlar
-

Sual: Aşağıdakılardan hansı auditin ümumi standartlarının tələblərini əks etdirmir? (Çəki: 1)

- ☐ Yoxlama texniki hazırlığa və təcrübəyə malik olan auditor tərəfindən aparılmalıdır.
 - ☐ Auditor tərəfindən yerinə yetirilən işlərə aid bütün məsələlər üzrə həmişə müstəqillik təmin edilməlidir.
 - ☒ Maliyyə (mühasibat) hesabatlarındakı məlumatların düzgünlüyü və dəqiqliyi müəyyən edilməlidir
 - ☐ Hesabatların yoxlanılması zamanı bunlara diqqətlə yanaşılmalıdır
 - ☐ Hesabatların tərtibi zamanı bunlara obyektiv və peşəkarlıqla yanaşılmalıdır
-

Sual: Auditor yoxlamasının aparılması standartları aşağıdakılardan hansını nəzərdə tutmur: (Çəki: 1)

- ☐ İşlər kifayət qədər yaxşı planlaşdırmalı və onların yerinə yetirilməsinə lazımi nəzarət edilməlidir.
 - ☒ Auditor tərəfindən yerinə yetirilən işlərə aid bütün məsələlər üzrə həmişə müstəqillik təmin edilməlidir.
 - ☐ Mövcud daxili nəzarətin qiymətləndirilməsi vacibdir, çünki, buna əsasən yoxlamanın həcmi müəyyən etmək olar və audit prosesi ola bilsin ki, məhdudlaşdırılsın
 - ☐ Mövcud daxili nəzarətin öyrənilməsi vacibdir, çünki, buna əsasən yoxlamanın həcmi müəyyən etmək olar və audit prosesi ola bilsin ki, məhdudlaşdırılsın.
 - ☐ Sübutedici materialların, şifahi sorğuların, yoxlama materiallarının, riyazi materialların, təhlilin nəticələrini almaq lazımdır ki, maliyyə (mühasibat) hesabatlarına verilən rəyi əsaslandırmaq üçün kifayət qədər sübutlar toplanmış olsun
-

Sual: Auditor standartları sistem şəklində ilk dəfə harada və nə vaxt işlənib hazırlanmışdır: (Çəki: 1)

- ☐ İsveçdə 1929-1934-cü illərdə
 - ☐ Almaniyada 1994-1998-ci illərdə
 - ☒ ABŞ-da 1929 – 1933 –cü illərdə
 - ☐ Rusiyada 1930-1934-cü illərdə
 - ☐ Azərbaycanda 1994-1998-ci illərdə
-

Sual: Hal – hazırda xarici ölkələrdə tətbiq olunan maliyyə nəzarətinin üç tipləri hansılardır. (Çəki: 1)

- ☐ riyəət etmə auditi
 - ☒ təminat (təsdiq)
 - ☒ maliyyə auditi
 - ☒ fəaliyyət auditi
 - ☐ menecment auditi
-

Sual: İlk dəfə auditor standartları sistem şəklində nə vaxt işlənib hazırlanmışdır: (Çəki: 1)

- ☒ 1929 – 1933 –cü illərdə
 - ☐ 1929-1934-cü illərdə
 - ☐ 1994-1998-ci illərdə
 - ☐ 1930-1934-cü illərdə
 - ☐ 1994-1998-ci illərdə
-

Sual: Audit standartlarını əks etdirən qrupa aid olanı göstərin: (Çəki: 1)

- ☒ Auditor yoxlamasının aparılması standartları.
 - ☐ Nəzarətçinin iş rejimini əks etdirən standartlar
 - ☐ Dövlət nəzarətinin icra edilməsi standartları
 - ☐ Xüsusi standartlar
 - ☐ Auditorların əmək haqqını əks etdirən standartlar
-

Sual: Aşağıdakılardan hansı audit standartlarının mahiyyətini ifadə edə bilər? (Çəki: 1)

- ☐ audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən rəhbər tutmaları olduqları tövsiyələrdir
 - ☐ audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən tətbiq etdiyi sanksiyalardır
 - ☐ audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən hazırladıqları hesabatlardır
 - ☐ audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən hazırladıqları rəydir
 - ☒ audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən rəhbər tutmaları olduqları normativ materialdır
-

Sual: Sadalananlardan hansı audit standartlarını qrupunu əks etdirir? (Çəki: 1)

- ☐ Nəzarətçinin iş rejimini əks etdirən standartlar
 - ☐ Dövlət nəzarətinin icra edilməsi standartları
 - ☐ Xüsusi standartlar
 - ☒ Ümumi standartlar
 - ☐ Auditorların əmək haqqını əks etdirən standartlar
-

Sual: Aşağıdakılar səmərəliliyin auditinin predmetinə daxildir. Səhv variantı göstərin: (Çəki: 1)

- ☐ məqsədli proqramlara, dövlət müqavilələrinə ayrılan büdcə vəsaitləri
 - ☐ dövlət mülkiyyəti
 - ☐ büdcələrarası müqavilələr və münasibətlər
 - ☐ büdcə prosesinin icrasının təşkili
 - ☒ biznes-planının hazırlanması
-

Sual: Auditor fəaliyyətinin qaydaları (standartları) aşağıdakılardan hansılarına tətbiq olunan vahid tələblərdir?

Yanlış seçin: (Çəki: 1)

- ☐ auditor fəaliyyəti həyata keçirilməsi qaydasına
 - ☐ auditin və onunla əlaqədar xidmətlərin keyfiyyətinin qiymətləndirilməsinə
 - ☒ təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına
 - ☐ auditin və onunla əlaqədar xidmətlərin rəsmiləşdirilməsinə
 - ☐ auditorların hazırlanması qaydasına və onların peşəkarlığının qiymətləndirilməsinə
-

Sual: Auditor fəaliyyətinin qaydaları aşağıdakılara bölünür: Yanlış seçin: (Çəki: 1)

- ☐ auditor fəaliyyətinin standartları
 - ☐ peşəkar auditor birliklərində qüvvədə olan auditor fəaliyyətinin daxili standartları
 - ☒ maliyyə vəsaitlərinin formalaşması qaydaları
 - ☐ fərdi auditorların fəaliyyətinin standartları
 - ☐ auditor təşkilatlarının auditor fəaliyyətinin daxili standartları
-

Sual: İşlənib hazırlanma səviyyəsindən asılı olaraq audit standartlarının aşağıdakı səviyyələri vardır. Aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ beynəlxalq auditor standartları
 - ☐ bir sıra ölkələrin auditor təşkilatlarının üzv olduqları professional mühasibat audit birliklərinin birgə audit standartları
 - ☒ istehsal müəssisələrinin auditorlarının audit standartları
 - ☐ konkret ölkənin milli audit standartları
 - ☐ ölkədaxili professional audit birliklərinin audit standartları
-

Sual: Beynəlxalq audit standartlarına aid mülahizəni göstərin: (Çəki: 1)

- ☐ Beynəlxalq audit standartları AR milli auditor qanunvericiliyi sistemində daxil edilmir
 - ☐ Daxili auditor onlardan istifadə etməyə borclu deyil
 - ☐ İşlənib hazırlanma səviyyəsindən asılı olaraq audit standartları bölməsinə aiddir
 - ☒ variantlar hamısı düzdür
 - ☐ variantlar hamısı yalnızdır
-

Sual: Vergi nəzarəti maliyyə nəzarətinin əsasən hansı əsas tipinə aid edilir? (Çəki: 1)

- ☒ uyğunluğa nəzarət
 - ☐ səmərəliliyə nəzarət
 - ☐ riayət etmə auditi
 - ☐ menecment auditi
 - ☐ müstəqil nəzarət
-

Sual: Aşağıdakılardan hansı daxili auditin tipi ola bilməz? (Çəki: 1)

- ☐ Maliyyə auditi
 - ☐ Riayət etmə auditi
 - ☐ Əməliyyat auditi
 - ☐ Menecment auditi
 - ☒ sadalananların heç biri
-

Sual: Xarici auditor daxili nəzarət xidməti ilə xüsusi formada münasibətə malikdir. Səhvanı göstərin: (Çəki: 1)

- ☐ Xarici auditor daxili nəzarət xidməti tərəfindən hazırlanmış sənədləri öyrənə bilər
- ☐ Xarici auditor daxili nəzarət xidmətinin hesabatındakı məlumatlara etibar etməyə bilər

- ☐ Xarici auditor təşkilatı daxili auditorla tam sərbəst şəkildə ünsiyyətdə olmaq hüququna malikdir
 - ☒ Xarici auditor daxili audit xidmətinin hesabatını ləğv edə bilər
 - ☐ Xarici auditor daxili nəzarətin yaxşılaşdırılması üzrə tövsiyələrini verə bilər
-

Sual: Audit aparılan şəxsin maliyyə (mühasibat) hesabatının doğruluğu və mühasibat uçotunun müvafiq qaydada aparılması haqqında rəy bildirmək nəyi ifadə edir? (Çəki: 1)

- ☒ Maliyyə auditinin məqsədini
 - ☐ Maliyyə auditinin metodunu
 - ☐ Maliyyə auditinin vəzifəsini
 - ☐ Səmərəliliyə nəzarətin məqsədini
 - ☐ Uyğunluğa nəzarətin məqsədini
-

Sual: Auditor auditə həyata keçirilən müəssisənin müflisləşməsi və investorların itirilməsi ehtimalının olmayacağına zəmanət verə bilərmi? (Çəki: 1)

- ☒ Auditor belə zəmanət verə bilər
 - ☐ Auditorun belə rəy verməsi məcburidir
 - ☐ Auditor belə zəmanət verə bilməz
 - ☐ Auditorun istəyindən asılıdır
 - ☐ Şəraitə baxır
-

Sual: Nağd pul hasilatının mədaxilə yazılmamasını sübut edən dolayı faktlara aşağıdakılardan hansı aid edilir? (Çəki: 1)

- ☐ Mədaxil və məxaric kassa orderlərinin nömrələnməsi qaydasının pozulması
 - ☐ Əsl olması şübhə doğuran sənədlərin olması
 - ☐ Qeyri-adekvat uçot qeydləri
 - ☐ Kassanın inventarlaşdırılmasının nəticələrində hər hansı ziddiyyətin olması
 - ☒ Nağd pulun banka təhvil verilməsinin uzadılması
-

Sual: Müstəqil nəzarət tipi kimi səmərəliliyə nəzarət ilk olaraq hansı ölkədə tətbiq olunmuşdur? (Çəki: 1)

- ☒ İsveç
 - ☐ İrlandiya
 - ☐ ABŞ
 - ☐ Almaniya
 - ☐ Fransa
-

Sual: Səmərəliliyin auditinin məqsədlərinə aid deyil (Çəki: 1)

- ☐ Nəzarət altında olana byektlərin fəaliyyətində pozuntuların və problemlərin aşkara çıxarılması
 - ☒ təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması
 - ☐ İcraha kimiyyəti orqanlarının dövlət funksiyalarının yerinə yetirilməsi üzrə fəaliyyətinin səmərəliliyinin analizi və qiymətləndirilməsi
 - ☐ Büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin təhlili və qiymətləndirilməsi
 - ☐ İcra hakimiyyəti orqanlarının maliyyə fəaliyyətinin optimallaşdırılması
-

Sual: Səmərəliliyə nəzarətin prinsiplərinə aid deyildir: (Çəki: 1)

- ☐ Elmlilik
 - ☐ Obyektivlik
 - ☒ Demokratik mərkəziyyət
 - ☐ Sistemlilik
 - ☐ Müstəqillik
-

Sual: Səmərəliliyə nəzarətin predmetinə aid edilmir: (Çəki: 1)

- ☐ Büdcə prosesinin icrasının təşkili
- ☐ Beynəlxalq və büdcələrarası münasibətlər
- ☐ Dövlət mülkiyyəti, təbii və digər sərvətlər
- ☐ Məqsədli proqramlara ayrılan vəsaitlər

- ☒ Kassada nəğd pul vəsaitinin çatışmazlığı
-

Sual: Maliyyə nəzarətinin əsas tipləri: (Çəki: 1)

- ☒ Səmərəliliyə nəzarət
 - ☐ Düzgünlüyə nəzarət
 - ☐ Cari nəzarət
 - ☐ İlkin nəzarət
 - ☐ Operativ nəzarət
-

Sual: AR qanunvericiliyi ilə dövlət maliyyə nəzarəti orqanları neçə tip nəzarəti həyata keçirirlər: (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: AR Tədbiq olunan maliyyə nəzarətinin tiplərinin adlarını göstər (Çəki: 1)

- ☐ Maliyyə auditi
 - ☐ Təminat auditi
 - ☒ Uyğunluğa nəzarət, maliyyə hesabatına nəzarət, səmərəliliyə nəzarət
 - ☐ Uyğunluğa nəzarət, təminat auditi
 - ☐ Fəaliyyət auditi
-

Sual: Maliyyə nəzarətinin tipi olan maliyyə hesabatına nəzarətin məzmununu göstər: (Çəki: 1)

- ☐ Dövlət maliyyə nəzarəti obyektinin fəaliyyətinin AR qanunvericiliyin tələblərinə uyğunluğun qiymətləndirilməsi
 - ☐ Dövlət maliyyə nəzarət obyektinin respublika və ya yerli büdcədən səmərəli istifadə edilməsinin yoxlanılması
 - ☒ Dövlət maliyyə nəzarətinin obyekt tərəfindən maliyyə hesabatının dəqiq və vaxtında hazırlanmasının qiymətləndirilməsi
 - ☐ Dövlət zəmanətli istiqrazlardan, dövlət aktivlərindən istifadə edilməsi
 - ☐ Orqanlardan qənaətlə və səmərəli istifadə edilməsinin qiymətləndirilməsi
-

Sual: Auditor fəaliyyətinin standartları aşağıdakılarla olan tələbdir. Standarta aid olmayanı göstər: (Çəki: 1)

- ☐ Auditor fəaliyyətinin qiymətləndirilməsi
 - ☐ Auditin keyfiyyətlərinin qiymətləndirilməsi
 - ☒ Auditor tərəfindən yoxlanılan subyektlərə mühasibat hesabatlarının tərtib olunması
 - ☐ Auditorların peşəkərliyinin qiymətləndirilməsi
 - ☐ Audit ilə ələgədar xidmətlərin keyfiyyətin qiymətləndirilməsi
-

Sual: Beynəlxalq Audit və İnformasiyanın Düzgünlüyünün Təsdiqlənməsi Standartları Şurasının fəaliyyətinin əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ Daxili auditin təşkili
 - ☐ dövlət müəssisələrində maliyyə nəzarətinin həyata keçirilməsi
 - ☐ daxili səviyyədə auditə yanaşmanı öyrətmək
 - ☒ audit üzrə peşəkərlik səviyyəsi umumdünya səviyyəsində nəşəli olan ölkələrdə audit inkişaf etdirmək və beynəlxalq səviyyədə auditə yanaşmanı öyrətmək
 - ☐ təsərrüfat subyektlərində audit fəaliyyətinin həyata keçirilməsi
-

Sual: Firmadaxili audit standartlarına aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Biznesin icmalı və ya xülasəsi
 - ☐ Mümkün riskin qiymətləndirilməsi
 - ☐ Auditor yoxlamasının strategiyasının müəyyən edilməsi
 - ☐ Auditor yoxlamasının yekunlaşdırılması
 - ☒ Firmanın nizamnamə kapitalının formalaşması
-

Sual: Ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI tərəfindən qəbul olunmuş standartlar hansı komponentlərdən ibarətdir? (Çəki: 1)

- ☐ əsas müddəalar
 - ☒ törəmə müddəalar
 - ☐ Umumi standartlar
 - ☐ yerlərdə iş standartları
 - ☐ hesabat standartları
-

Sual: Ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI tərəfindən qəbul olunmuş standartlar neçə komponentdən ibarətdir? (Çəki: 1)

- ☐ 9
 - ☐ 7
 - ☐ 5
 - ☒ 4
 - ☐ 3
-

Sual: Audit standartlarını göstərin: (Çəki: 1)

- ☒ Audit yoxlamasının aparılması standartları, hesabatın (aktın) tərtib edilməsi standartları
 - ☐ Audit yoxlamasının aparılması standartları, Audit yoxlamasından imtina standartları.
 - ☐ Ümumi standartlar, audit sifarişlərinin standartları.
 - ☐ Audit yoxlamasından imtina standartları, audit sifarişlərinin standartları.
 - ☐ Hesabatın (aktın) tərtib edilməsi standartları, audit sifarişlərinin standartları
-

Sual: Hesabatın (aktın) tərtib edilməsinin audit standartına aid edilmir: (Çəki: 1)

- ☐ Maliyyə hesabatındakı məlumatların düzgünlüyü və dəqiqliyi müəyyən edilməlidir.
 - ☒ Mövcud daxili nəzarətin oyrənilməsi və qiymətləndirilməsi vacibdir
 - ☐ Hesabatda (aktda) hansı maliyyə hesabatlarının yoxlanıldığı və həmin hesabatların mühasibat uçotu qaydalarına müvafiq tərtib edilib-edilməməsi göstərilməlidir.
 - ☐ Hesabatda (aktda) əvvəlki dövrlə müqayisədə yoxlanılan bütün dövr ərzində həmin qaydaya riayət edilib-edilməməsi göstərilməlidir.
 - ☐ Hesabatda (aktda) rəyin tərtib edilməsi səbəbi göstərilməlidir
-

Sual: Dövlət maliyyə nəzarətinin obyekt tərəfindən maliyyə hesabatının dəqiq və vaxtında hazırlanmasının qiymətləndirilməsi maliyyə nəzarətinin hansı tipinə aid edilir: (Çəki: 1)

- ☐ uyğunluğa nəzarət
 - ☒ maliyyə hesabatına nəzarət
 - ☐ səmərəliliyə nəzarət
 - ☐ təminat auditi
 - ☐ Fəaliyyət auditi
-

Sual: Bütçə prosesinin icrasının təşkili maliyyə nəzarətinin hansı tipinin predmetinə aid edilir? (Çəki: 1)

- ☐ uyğunluğa nəzarət
 - ☐ maliyyə hesabatına nəzarət
 - ☒ səmərəliliyə nəzarət
 - ☐ təminat auditi
 - ☐ Fəaliyyət auditi
-

Sual: Məqsədli proqramlara ayrılan vəsaitlər maliyyə nəzarətinin hansı tipinin predmetinə aid edilir? (Çəki: 1)

- ☐ maliyyə hesabatına nəzarət
 - ☐ uyğunluğa nəzarət
 - ☐ təminat auditi
 - ☒ səmərəliliyə nəzarət
 - ☐ fəaliyyət auditi
-

Sual: İcra hakimiyyəti orqanlarının dövlət funksiyalarının yerinə yetirilməsi üzrə fəaliyyətinin səmərəliliyinin analizi və qiymətləndirilməsi hansı maliyyə nəzarəti tipinin məqsədini ifadə edir? (Çəki: 1)

- ☐ maliyyə hesabatına nəzarət
- ☐ uyğunluğa nəzarət
- ☐ təminat auditi
- ☐ fəaliyyət auditi
- ☒ səmərəliliyə nəzarət

Sual: Biznesin icmalı və ya xülasəsi hansı audit standartlarına aid edilir? (Çəki: 1)

- ☒ Firmadaxili audit standartları
- ☐ Xarici audit standartları
- ☐ Beynəlxalq audit standartları
- ☐ Xüsusi audit standartları
- ☐ Ümumi audit standartları

Sual: Daxili audit standartları dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Daxili Auditorlar İnstitutunun Daxili Audit Standartları üzrə İdarə Heyəti tərəfindən təsdiq edilənsənəd
- ☐ daxili nəzarət sistemini tənzimləyən normativ sənəd]
- ☐ daxili audit xidməti fəaliyyətini tənzimləyən normativ sənədlərdir
- ☒ hamısı
- ☐ heç biri

BÖLMƏ: 06

Ad	06
Suallardan	38
Maksimal faiz	38
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: İnformasiya ilə təmin olunması növünə görə maliyyə nəzarəti bölünür. Düzgün cavabı seçin (Çəki: 1)

- ☒ Sənədli və faktiki nəzarət
- ☐ Kameral və səyyar nəzarət.
- ☐ Planlı və plandankənar maliyyə nəzarəti
- ☐ Xarici və daxili nəzarət
- ☐ İlkin, operativ və sonrakı maliyyə nəzarəti

Sual: Sənədli "Kameral yoxlamaların" aparılması müddəti nə qədərdir? (Çəki: 1)

- ☐ beş gündən artıq ola bilməz
- ☐ üç aydan artıq ola bilməz
- ☒ beş aydan artıq ola bilməz
- ☐ altı ay
- ☐ yeddi ay

Sual: Kameral yoxlamaya aid olanları seç. (Çəki: 1)

- ☐ yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və sənədli olduğu kimi faktiki də ola bilər
- ☐ yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və yalnız sənədlidir
- ☒ nəzarət orqanının yerləşmə yeri üzrə keçirilir və adətən sənədlidir
- ☐ nəzarət orqanının yerləşmə yeri üzrə keçirilir və yalnız faktikidir
- ☐ yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və adətən faktikidir

Sual: Nəzərdən keçirilən məsələlər əmlakın vəziyyətinin öyrənilməsini tələb etmirsə, məhkəmə- mühasibat ekspertizası maliyyə nəzarətinin hansı növü üzrə tətbiq edilir: (Çəki: 1)

- ☐ kameral və faktiki
 - ☒ kameral və sənədli
 - ☐ kameral və həm sənədli, həm də faktiki
 - ☐ səyyar və faktiki
 - ☐ səyyar və sənədli
-

Sual: Kameral yoxlamanın keçirilməsi haqqında Əmrdə göstərilən amillərə Uyğun olmayanı göstərin: (Çəki: 1)

- ☐ yoxlamanın keçirilməsi tapşırılan orqanın struktur bölməsinin rəhbəri və müfəttişlər qrupu heyəti
 - ☐ Yoxlanmalı olan hərəkət və əməliyyatlar
 - ☐ Yoxlamanın bitmə tarixi
 - ☐ Yoxlamanın başlanğıc tarixi
 - ☒ Yoxlanılan təşkilata göndərilən xəbərdarlıq
-

Sual: Nəzarəti həyata keçirən şəxslərin və idarəedilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə nəzarət növlərinə aiddir: (Çəki: 1)

- ☐ Səyyar və kameral
 - ☐ İlkin, cari və sonradan
 - ☒ Daxili,xarici və qarışıq
 - ☐ Faktiki və sənədli
 - ☐ Tematik və kompleks
-

Sual: Nəzarət edilən əməliyyatların yerinə yetirilməsi zamanı üçün nəzarət növlərinə aiddir: (Çəki: 1)

- ☐ Səyyar və kameral
 - ☒ İlkin, cari və sonradan
 - ☐ Daxili,xarici və qarışıq
 - ☐ Faktiki və sənədli
 - ☐ Tematik və kompleks
-

Sual: Nəzarətin keçirilməsi prosesində idarəedilən subyektin əməliyyatının tam tutumu üzrə maliyyə nəzarətinin hansı növləri ayırd edilir: (Çəki: 1)

- ☐ Səyyar və kameral
 - ☐ İlkin, cari və sonradan
 - ☐ Daxili,xarici və qarışıq
 - ☐ Faktiki və sənədli
 - ☒ Tematik və kompleks
-

Sual: Təşkilinin səviyyəsindən asılı olaraq maliyyə nəzarəti aşağıdakı növlərə bölünür. Yanlış variantı göstərin: (Çəki: 1)

- ☐ Regional səviyyədə maliyyə nəzarəti
 - ☐ Bələdiyyə səviyyəsində maliyyə nəzarəti
 - ☒ Faktiki və sənədli
 - ☐ Sahə səviyyəsində maliyyə nəzarəti
 - ☐ Ayrı-ayrı müəssisələr səviyyəsində maliyyə nəzarəti
 - ☐ Təşkilatın struktur bölməsi səviyyəsində maliyyə nəzarəti
-

Sual: Fəaliyyət sahəsindən asılı olaraq maliyyə nəzarətinin növlərinə aid deyil: (Çəki: 1)

- ☐ valyuta
 - ☐ vergi
 - ☒ texniki
 - ☐ gömrük
 - ☐ nəğd pul dövriyyəsi
-

Sual: Aşağıda sadalanan fikirlərdən hansı ilkin maliyyə nəzarətinə aid deyil. (Çəki: 1)

- ☒ əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur

- ☐ maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
 - ☐ bu proses maliyyə planlarının, sənədlərin tərtibindən əvvəl baş verir
 - ☐ bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
 - ☐ İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
-

Sual: Cari maliyyə nəzarəti Doğru variantı seçin və fikri tamamlayın. (Çəki: 1)

- ☐ maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
 - ☒ əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
 - ☐ bu proses maliyyə planlarının, sənədlərin tərtibindən əvvəl baş verir
 - ☐ bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
 - ☐ İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
-

Sual: Aşağıdakı mühakimələr arasından sonradan maliyyə nəzarətinə aid olmayanı seçin (Çəki: 1)

- ☐ Nəzarət edilən əməliyyatların yerinə yetirilməsi zamanı üçün nəzarət növlərinə aiddir
 - ☒ bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
 - ☐ maliyyə əməliyyatları başa çatdıqdan sonra aparılır
 - ☐ maliyyə əməliyyatları başa çatdıqdan sonra maliyyə hesabat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir
 - ☐ maliyyə əməliyyatları başa çatdıqdan sonra mühasibat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir
-

Sual: "Bu tədbirlər Azərbaycan Respublikasında həyata keçirilən büdcə fəaliyyətinin qanuniliyini və məqsədə uyğunluğunu yoxlamağa istiqamətlənir". Bu ifadə fəaliyyət sahəsindən asılı olaraq hansı nəzarət növünə aid edilir. (Çəki: 1)

- ☒ büdcə
 - ☐ vergi
 - ☐ valyuta
 - ☐ kredit
 - ☐ sığorta
-

Sual: Büdcə nəzarətinin subyektləri. Yanlış variantı seçin: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - ☐ Azərbaycan Respublikasının Hesablama Palatası
 - ☒ Azərbaycan Respublikası Auditorlar Palatası
 - ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 - ☐ İcra hakimiyyəti və orqanlarının nəzarət-təftiş xidmətləri
-

Sual: Vergi yoxlamasının mahiyyətini xarakterizə edən əsas elementlər verilmişdir. Aid olmayanı qeyd edin: (Çəki: 1)

- ☐ Vergi yoxlamasının məqsədi
 - ☐ Vergi yoxlamasının subyekti
 - ☐ Vergi yoxlamasının obyektı
 - ☒ Vergi idarələrinin sayı
 - ☐ Vergi yoxlaması aparılmasının baza üsulu
-

Sual: Vergi nəzarəti keçirilmə yerinə görə bölünür: (Çəki: 1)

- ☒ Kameral və səyyar
 - ☐ Kompleks və seçmə
 - ☐ Dövlət və qeyri-dövlət
 - ☐ Planlı və plandankənar
 - ☐ Başdanbaşa və seçmə
-

Sual: Yoxlamanın təşkili üsuluna görə vergi nəzarəti təsnifləşdirilir: (Çəki: 1)

- ☐ Kameral və səyyar
 - ☐ Kompleks və seçmə
 - ☐ Dövlət və qeyri-dövlət
 - ☒ Planlı və plandankənar
 - ☐ Başdan-başa və seçmə
-

Sual: Maliyyə nəzarətinin mülkiyyət formasına görə təsnifatına olanı göstərin: (Çəki: 1)

- ☒ Dövlət və qeyri dövlət
 - ☐ Səyyar və kameral
 - ☐ İlkin, cari və sonradan
 - ☐ Daxili,xarici və qarışıq
 - ☐ Faktiki və sənədli
-

Sual: Dövlət maliyyə nəzarətinin mahiyyətinin əsas cəhətlərini ifadə edən fikirlər içərisində yanlış ifadəni seçin: (Çəki: 1)

- ☐ səhvlərin və sui-istifadələrin aşkara çıxarılması
 - ☐ onların aradan qaldırılmasının təmin olunması
 - ☒ elmi cəhətdən əsaslandırılmış maliyyə strategiyasının hazırlanması
 - ☐ səhvlərin və sui-istifadələrin meydana gəlməsi amillərinin təhlili
 - ☐ gələcəkdə onların qarşısının alınması üzrə tədbirlərin (profilaktik və s.) işlənilib hazırlanması
-

Sual: Preventiv maliyyə nəzarəti hansı maliyyə nəzarətidir? (Çəki: 1)

- ☐ səyyar
 - ☐ kameral
 - ☒ ilkin
 - ☐ cari
 - ☐ sonradan
-

Sual: Nəzarət subyektləri baxımından maliyyə nəzarətinin təsnifatına daxil deyil: (Çəki: 1)

- ☐ Qeyri – dövlət nəzarəti
 - ☒ Kameral nəzarət
 - ☐ Dövlət nəzarəti
 - ☐ Bələdiyyə nəzarəti
 - ☐ Daxili nəzarət.
-

Sual: Həyata keçirilmə vaxtına görə maliyyə nəzarətinin təsnifatı hansı variantda öz əksini tapır: (Çəki: 1)

- ☐ təhlil, təftiş
 - ☐ sonradan, ilkin, təhlil.
 - ☒ ilkin, cari, sonradan,
 - ☐ ilkin, cari, təhlil
 - ☐ kameral və səyyar
-

Sual: Fəaliyyəti sahəsinə görə maliyyə nəzarətinin tərkibinə daxildir: (Çəki: 1)

- ☐ Vergi, büdcə, statistik.
 - ☒ Sığorta, vergi, büdcə
 - ☐ Büdcə, vergi, qiymət
 - ☐ Sığorta, texniki t, büdcə
 - ☐ Büdcə,vergi, inzibati
-

Sual: Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: (Çəki: 1)

- ☐ Kameral nəzarət, sənədli nəzarət.
- ☐ Səyyar nəzarət, sənədli nəzarət
- ☐ Sənədli nəzarət, ilkin nəzarət.

- ☒ Səyyar nəzarət, kameral nəzarət
 - ☐ Kameral nəzarət. İlkin nəzarət
-

Sual: Aşağıda sadalananlardan hansı AR-nın Maliyyə Nazirliyi çərçivəsində operativ maliyyə nəzarətini həyata keçirir. Düzgün variantı seçin: (Çəki: 1)

- ☐ Müəssisələr
 - ☐ Vergi departamentləri
 - ☒ Dövlət Xəzinədarlığı Agentliyi
 - ☐ Vergi idarələri
 - ☐ Gömrük idarələri
-

Sual: Həyata keçirilmə vaxtına görə maliyyə nəzarəti neçə hissəyə ayrılır və hansılardır? (Çəki: 1)

- ☐ 2-cari və ilkin
 - ☐ 1-cari
 - ☒ 3-ilkin, carivəsonradan
 - ☐ 2-cari və sonradan
 - ☐ 2-ilkin və əylıq
-

Sual: Kameral yoxlama aparılması haqqında əmrə göstərilir: (Çəki: 1)

- ☐ Müfəttişlərin qrupunun tərkibinin müəyyənləşdirilməsi
 - ☒ Bilavasitə yoxlanılan təşkilatın yerləşdiyi ünvan
 - ☐ Yoxlamanın başa çatdırılması tarixi
 - ☐ Yoxlamanın başlaması tarixi
 - ☐ Yoxlanılması lazım olan fəaliyyət və əməliyyatlar
-

Sual: Səyyar maliyyə nəzarətinə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Səyyar maliyyə nəzarəti planlı ola bilər
 - ☒ Plandankənar səyyar yoxlama müfəttiş qrupu tərəfindən təşkilatın yerləşmə və yaxud fəaliyyət yeri üzrə keçirilir
 - ☐ plandankənar səyyar maliyyə nəzarəti müəssisələrin təqdim etdiyi sənədlər üzrə maliyyə orqanlarında həyata keçirilir
 - ☐ Planlı səyyar maliyyə nəzarəti müəssisənin fəaliyyət göstərdiyi yerdə keçirilir
 - ☐ Planlı səyyar maliyyə nəzarəti keçirilməsi haqqından ərizə obyektinə əvvəlcədən məlumat verilir
-

Sual: Nəzarəti həyata keçirən şəxslərin və idarə edilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə aşağıdakı nəzarət növləri ayırd edilir: (Çəki: 1)

- ☒ daxili nəzarət, xarici nəzarət
 - ☐ qarışıq nəzarət, xüsusi nəzarət
 - ☐ daxili nəzarət, xüsusi nəzarət
 - ☐ xarici nəzarət, planlı nəzarət
 - ☐ xüsusi nəzarət, xarici nəzarət
-

Sual: Nəzarət edilən əməliyyatların yerinə yetirilməsi üçün aşağıdakı nəzarət növləri ayrılır: (Çəki: 1)

- ☐ İlkin nəzarət, tematik yoxlama
 - ☐ Operativ yoxlama, kompleks yoxlama
 - ☐ Cari nəzarət, kompleks nəzarət
 - ☒ cari nəzarət, ilkin nəzarət
 - ☐ Sonradan nəzarət, tematik nəzarət
-

Sual:

Nəzarət keçirilməsi prosesində idarə edilən subyektin əməliyyatının tutumu üzrə aşağıdakı nəzarət növləri ayrılır: (Çəki: 1)

- ☐ Kompleks nəzarət, ilkin nəzarət
- ☒ kompleks nəzarət, tematik nəzarət
- ☐ Tematik nəzarət, ilkin nəzarət

- ☐ Tematik nəzarət, cari nəzarət
- ☐ Sənədli nəzarət, təhlil

Sual: Kameral yoxlamanın keçirilmə müddəti neçə aydan çox olmalıdır? (Çəki: 1)

- ☒ 5 ay
- ☐ 6 ay
- ☐ 7 ay
- ☐ 9 ay
- ☐ 10 ay

Sual: Kameral yoxlama müddəti onu təyin etmiş orqanın rəhbəri tərəfindən nə qədər müddətə uzadıla bilər? (Çəki: 1)

- ☐ 1 il
- ☐ 6 ay
- ☒ 1 ay
- ☐ 2 ay
- ☐ 3 ay

Sual: Maliyyə nəzarətinin növü: (Çəki: 1)

- ☒ Planlı maliyyə nəzarəti
- ☐ Təhlil
- ☐ Təftiş
- ☐ Əsaslandırma
- ☐ Mühasibat nəzarəti

Sual: Səyyaryoxlamaneçəolabilir? (Çəki: 1)

- ☐ Sənədli
- ☐ Faktiki
- ☐ Planlı və plandankənar
- ☒ Sənədli və faktiki
- ☐ Operativ

Sual: Təşəbbüslü nəzarət kimin qərarı ilə müəyyən edilir: (Çəki: 1)

- ☐ Dövlətin
- ☐ Maliyyə Nazirliyinin
- ☐ Vergilər Nazirliyinin
- ☒ Təsərrüfat subyektinin
- ☐ Hesablama Palatasının

Sual: Müəssisənin, təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin müəssisənin rəhbəri tərəfindən müəyyənləşdirilmiş qrup tərəfindən yoxlanması bunlardan hansına aiddir? (Çəki: 1)

- ☐ Dövlət nəzarəti
- ☐ Sistem daxili nəzarəti
- ☒ Təsərrüfat daxili nəzarəti
- ☐ İctimai nəzarət
- ☐ Şəxsi nəzarət

Bölmə: 07

Ad	07
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Qeyd olunanlar arasında maliyyə nəzarətinin təşkilinin 3 forması göstərilmişdir. Bunlar hansılardır: (Çəki: 1)

- ☒ Mülki qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
 - ☒ Prosessual qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
 - ☐ Beynəlxalq qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi
 - ☐ İqtisadi qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi
 - ☒ İnzibati qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
-

Sual: Aşağıdakılardan hansı maliyyə nəzarəti forması anlayışını ifadə edir. (Çəki: 1)

- ☐ hər bir sistemin formalaşması, fəaliyyəti və təkmilləşməsinin əsasında olan ilkin başlanğıcdır
 - ☒ nəzarət subyektlərinin onun icrası zamanı hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikasıdır
 - ☐ keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları peşəkar bilik və təcrübəsinin məcmusudur
 - ☐ istənilən peşəkar məsələlərin baxılmasına yanaşmanın təsirsiz fikir formalaşmasına tətbiq edilən nəzarətdir
 - ☐ e) yoxlayıcının üzərinə peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq öhdəliyi qoyur
-

Sual: İnzibati qanunvericilik çərçivələrində fəaliyyət göstərən orqanlara aid deyil: (Çəki: 1)

- ☐ AR Hesablama Palatası
 - ☒ Kommersiya auditor təşkilatları
 - ☐ Dövlət maliyyə nəzarəti orqanları
 - ☐ Bələdiyyə maliyyə nəzarəti orqanları
 - ☐ Təşkilatların daxili nəzarət orqanları
-

Sual: İnzibati qanunvericilik çərçivələrində maliyyə nəzarətinin xüsusiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☐ Nəzarət tədbirinin təyin edilməsi haqqında inzibati xarakterli xüsusi aktın mövcudluğu
 - ☐ Nəzarət edilən şəxslərin nəzarət prosesləri və yaxud nəzarətçiləri seçməkdən imtinanın mümkünsüzlüyü
 - ☐ Nəzarət prosesində tərəflərin hüquq və öhdəliklərini nizamlayan İnzibati xarakterli aktın mövcudluğu
 - ☒ Nəzarət edilən şəxs tərəfindən göstərilən xidmətlərin ödənilməsi
 - ☐ Yuxarı təşkilatlara nəzarətçilərin hərəkətləri haqqında şikayət vermək imkanı
-

Sual: İnzibati sahədə yoxlamanın fərdi halını hansı yoxlama təşkil edir (Çəki: 1)

- ☐ Qarışıq nəzarət
 - ☒ Qarşılıqlı yoxlama
 - ☐ Kompleks nəzarət
 - ☐ Tematik nəzarət
 - ☐ Fərdi yoxlama
-

Sual: Qarşılıqlı yoxlama ilə bağlı aşağıda sadalanan hansı variant doğrudur? (Çəki: 1)

- ☐ müstəqil hüquqi əhəmiyyət daşımaqla kompleks nəzarət çərçivəsində həyata keçirilir
 - ☐ müstəqil hüquqi əhəmiyyət daşıyır və yalnız faktiki nəzarət çərçivələrində həyata keçirilir
 - ☒ müstəqil hüquqi əhəmiyyət daşımır və yalnız səyyar və kameral vergi yoxlaması çərçivələrində həyata keçirilir
 - ☐ müstəqil hüquqi əhəmiyyət daşımaqla səyyar və kameral vergi yoxlaması çərçivələrində həyata keçirilir
 - ☐ beynəlxalq əhəmiyyətə malik olmaqla yalnız səyyar və kameral vergi yoxlaması çərçivələrində keçirilir
-

Sual: Mülki qanunvericilik əsasında maliyyə nəzarətinin özünəməxsus xarakteristikasına aid olmayanı seçin: (Çəki: 1)

- ☐ nəzarət edən orqanın sərbəst seçimi
- ☐ Xidmətin göstərilməsinə dair mülki-hüquqi müqavilənin bağlanması
- ☐ Nəzarət edilən şəxs tərəfindən göstərilən xidmətlərin ödənilməsi
- ☐ Müqavilənin pozulması azadlığı

- ☒ Yuxarı təşkilatlara nəzarətçilərin hərəkətləri haqqında şikayət vermək imkanı
-

Sual: Maliyyə nəzarətinin prosessual qanunvericilik çərçivəsində olan fərqləndirici xüsusiyyətlərinə aid olmayanı seçin: (Çəki: 1)

- ☐ istintaq ya məhkəmə tərəfindən nəzarət tədbirlərinin təyin edilməsi.
 - ☐ mühasib-ekspertə təqdim edilən materialların həcmi müstəntiq tərəfindən təyin edilməsi
 - ☒ Müqavilənin pozulması azadlığı
 - ☐ müttəhimin məhkəmə – mühasibat ekspertizasının qərarnaməsi ilə tanış olandan sonra, siyahıya ekspertiza həlli üçün bəzi məsələləri artırmaq üçün xahiş ərizəsini yazması
 - ☐ Məhkəmə qərarının çıxarılması üçün nəzarət nəticələrinin əhəmiyyəti
-

Sual: Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları hansılardır: (Çəki: 1)

- ☒ tematik yoxlamalar və təftişdir
 - ☐ kompleks yoxlamalar və müşahidə
 - ☐ tematik yoxlamalar və müşahidə
 - ☐ plandankənar yoxlamalar və təhlil
 - ☐ tematik yoxlamalar və eksperiment aparmaq
-

Sual: Maliyyə nəzarətinin təşkil formalarını göstərin: (Çəki: 1)

- ☐ tematik və kompleks
 - ☐ səyyar və kaneral
 - ☐ dövlət və qetri-dövlət
 - ☒ mülki və inzibati
 - ☐ daxili və xarici
-

Sual: İnzibati sahədə yoxlamanın fərdi halını hansı yoxlama təşkil edir? (Çəki: 1)

- ☐ qarışıq yoxlama
 - ☐ birbaşa yoxlama
 - ☒ qarşılıqlı yoxlama
 - ☐ sərbəst yoxlama
 - ☐ faktiki yoxlama
-

Sual: Qarşılıqlı yoxlama müstəqil hüquqi əhəmiyyət daşımadığı üçün hansı vergi yoxlaması çərçivələrində keçirilir? (Çəki: 1)

- ☐ Dövlət və qeyri dövlət
 - ☒ Səyyar və kameral
 - ☐ İlkin, cari və sonradan
 - ☐ Daxili, xarici və qarışıq
 - ☐ Faktiki və sənədli
-

Sual: Qarşılıqlı yoxlamayı ifadə etməyən mülahizəni seçin: (Çəki: 1)

- ☐ müstəqil hüquqi əhəmiyyət daşıdır
 - ☐ yalnız səyyar və kameral vergi yoxlaması çərçivələrində keçirilir
 - ☐ müvafiq sənədlərin tələb edilməsi ilə keçirilir
 - ☐ inzibati sahədə yoxlamanın fərdi halını təşkil edir
 - ☒ qarşılıqlı vergi yoxlamasının statusu AR "Büdcə sistemi haqqında" qanunun müvafiq maddəsi ilə müəyyən edilmişdir
-

Sual: Bu yoxlama müxtəlif sənədlərin birləşməsini və yaxud yoxlanan təşkilatın və yaxud digər təşkilatalarda müxtəlif bölmələrdə olan eyni sənədin bir neçə nüsxələrinin müqayisə edilməsindən ibarətdir. Qeyd olunan fikir hansı yoxlamayı ifadə edir? (Çəki: 1)

- ☐ qarışıq yoxlama
- ☐ birbaşa yoxlama
- ☐ sərbəst yoxlama
- ☒ qarşılıqlı yoxlama

Sual: İnzibati qanunvericilik çərçivəsində maliyyə nəzarətinin xüsusiyyətlərini əks etdirmir: (Çəki: 1)

- ☐ Maliyyə nəzarəti üzrə inzibati tədbirlərin tətbiq edilməsi imkanı
 - ☒ Nəzarət prosesində tərəflərin hüquq və öhdəliklərini qarşılıqlı razılıq əsasında müəyyən edilməsi
 - ☐ Yuxarı təşkilata nəzarətçilərin hərəkəti haqqında şikayət vermək imkanı
 - ☐ Nəzarət tədbirlərinin təyin olunması haqda inzibat xarakterli xüsusi aktın mövcudluğu
 - ☐ Nəzarət edilən şəxslərin nəzarət prosesindən imtina etməsinin mümkünsüzlüyü
-

Sual: Mülki qanunvericilik əsasında maliyyə nəzarətinin xüsusiyyətlərinə daxil edilmir: (Çəki: 1)

- ☐ Nəzarət edən orqanın sərbəst seçimi
 - ☐ Maliyyə nəzarətinin nəticəsinə etinasız münasibətin mümkünlüyü
 - ☒ Maliyyə nəzarətinin keçirilməsi haqqında nəzarət edən subyektin inzibati qərarı
 - ☐ Müqavilənin pozulması azadlığı
 - ☐ Nəzarət edilən şəxs tərəfindən xidmətlərin ödənilməsi
-

Sual: Maliyyə nəzarətinin prosessual qanunvericilik çərçivəsində olan fərqləndirici xüsusiyyətlərinə uyğun deyil: (Çəki: 1)

- ☐ İstintaq orqanı tərəfindən nəzarət tədbirlərinin təyin edilməsi
 - ☐ Mühasib – ekspertə təqdim edilən materialların həcmnin müstəntiq tərəfindən müəyyənləşdirilməsi
 - ☐ Nəzarətin nəticəsinin baxılmasının xüsusi prosessual xarakteri
 - ☒ nəzarət edilən subyektin nəzarət tədbirlərindən imtina etməsinin mümkünlüyü
 - ☐ Məhkəmə qərarlarının çıxarılması üçün nəzarət nəticələrinin əhəmiyyəti
-

Sual: Maliyyə nəzarətinin keçirilməsi haqqında nəzarət edən subyektin inzibati qərarı maliyyə nəzarətinin təşkilinin hansı formasına aid edilir? (Çəki: 1)

- ☐ Mülki qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
 - ☐ Prosessual qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
 - ☐ Beynəlxalq qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi
 - ☐ İqtisadi qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi
 - ☒ İnzibati qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
-

Sual: Nəzarət edən orqanın sərbəst seçimi maliyyə nəzarətinin təşkilinin hansı formasına aid edilir? (Çəki: 1)

- ☒ Mülki qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
 - ☐ Prosessual qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
 - ☐ Beynəlxalq qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi
 - ☐ İqtisadi qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi
 - ☐ İnzibati qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
-

Sual: Nəzarət edilən şəxs tərəfindən göstərilən xidmətlərin ödənilməsi hansı qanunvericilik çərçivələrində maliyyə nəzarətinin təşkili formasına aid edilir? (Çəki: 1)

- ☐ İqtisadi
 - ☐ Beynəlxalq
 - ☒ Mülki
 - ☐ Prosessual
 - ☐ İnzibati
-

Sual: Hansı qanunvericilik çərçivələrində maliyyə nəzarətinin təşkili formasına müqavilənin pozulması azadlığı xüsusiyyəti aid edilir? (Çəki: 1)

- ☐ Prosessual
 - ☐ İnzibati
 - ☐ İqtisadi
 - ☐ Beynəlxalq
 - ☒ Mülki
-

Sual: Hansı qanunvericilik çərçivələrində maliyyə nəzarətinin təşkili formasına istintaq ya məhkəmə tərəfindən nəzarət tədbirlərinin təyin edilməsi aid edilir? (Çəki: 1)

- ☒ Prosesual
- ☐ İnzibati
- ☐ İqtisadi
- ☐ Beynəlxalq
- ☐ Mülki

Sual: Bu yoxlama müstəqil hüquqi əhəmiyyət daşıyır. Söhbət hansı yoxlamadan gedir? (Çəki: 1)

- ☒ qarşılıqlı yoxlama
- ☐ qarışıq yoxlama
- ☐ birbaşa yoxlama
- ☐ sərbəst yoxlama
- ☐ faktiki yoxlama

Sual: Maliyyə nəzarətinin təşkili forması hansıdır? (Çəki: 1)

- ☒ mülki
- ☐ təşkilati
- ☐ beynəlxalq
- ☐ İqtisadi
- ☐ siyasi

Sual: Maliyyə nəzarətinin təşkili formaları hansı qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsini nəzərdə tutur? (Çəki: 1)

- ☐ İqtisadi, mülki və inzibati
- ☐ daxili, xarici və beynəlxalq
- ☐ siyasi və iqtisadi
- ☒ mülki, inzibati və prosesual
- ☐ mülki, inzibati və təşkilati

Bölmə: 08

Ad	08
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Aşağıdakılardan hansı prinsip anlayışını ifadə edir. (Çəki: 1)

- ☒ hər bir sistemin formalaşması, fəaliyyəti və təkmilləşməsinin əsasında olan ilkin başlanğıcdır
- ☐ nəzarət subyektlərinin onun icrası zamanı hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikasıdır
- ☐ keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları peşəkar bilik və təcrübəsinin məcmusudur
- ☐ istənilən peşəkar məsələlərin baxılmasına yanaşmanın təsirsiz fikir formalaşmasına tətbiq edilən nəzarətdir
- ☐ yoxlayıcının üzərinə peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq öhdəliyi qoyur

Sual: Maliyyə nəzarəti prinsipləri normativ sənədlərdə əks olunma səviyyəsinə görə fərqlənir: Aid olmayanı seçin: (Çəki: 1)

- ☐ Beynəlxalq hüquqi aktlarda birbaşa göstərilən prinsiplər;
- ☒ KİV –də göstərilən prinsiplər
- ☐ AR qanunlarında birbaşa göstərilən prinsiplər;
- ☐ Başqa normativ sənədlərdə göstərilən prinsiplər

- ☐ Normativ sənədlərdə öz əksini tapmayan prinsiplər
-

Sual: Maliyyə nəzarətinin təşkili prinsiplərinə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Düzgünlük prinsipi
☐ Peşə səriştəliliyi və lazımi dəqiqlik prinsipi
☐ Məxfilik prinsipi
☐ Peşə davranışı prinsipi
☒ Təminatlılıq
-

Sual: Səmərəlilik prinsipinə aid edilməyənı göstərin: (Çəki: 1)

- ☐ məsrəflərlə faydalı səmərə arasında optimal nisbət;
☐ lüzumsuz (qeyri-məhsuldar) məsrəflərin olmaması (qənaətcillik);
☐ minimum məsrəflə müəyyən məqsədə nail olunması
☒ dövlətin material qiymətlilərinin (dövlət əmlakının) qorunub saxlanmasına nəzarət
☐ dəqiq müəyyən edilmiş həcmdə resursların köməyi ilə maksimum nəticənin əldə edilməsi
-

Sual: Auditor öz peşəkar vəzifə borcunu yerinə yetirərkən aşağıdakı etik prinsiplərə əməl etməlidir. Aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Düzgünlük
☐ Obyektivlik
☒ Balanslaşdırma
☐ Məxfilik
☐ Peşə davranışı
-

Sual: Düzgünlük prinsipi yoxlayıcının üzərinə hansı öhdəliyi qoyur? (Çəki: 1)

- ☐ Peşəkar və ya işgüzar münasibətlər nəticəsində əldə edilmiş informasiyanın açıqlanması
☐ Peşəkar xidmətlər göstərərək tətbiq olunan texniki və peşə standartlarına uyğun şəkildə söylə hərəkət etmək
☒ Peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq
☐ Peşəkar və ya işgüzar münasibətlər nəticəsində əldə edilmiş məxfi informasiyadan şəxsi məqsədlər və ya üçüncü tərəflərin məqsədləri üçün istifadə etmək
☐ Peşə biliklərini və vərdişlərini müştəriyə və ya işəgötürənə ixtisaslı peşəkar xidmətlər göstərməyə imkan verən səviyyədə saxlamaq
-

Sual: Hansı prinsip idarəetmənin təşkilinin tətbiqini və məqsədə doğru yönəldilməsini təyin edir? (Çəki: 1)

- ☐ Aşkarlıq prinsipi
☐ Obyektivlik
☐ Məxfilik
☐ Nəzarətin nəticələrinin əsaslandırılması prinsipi
☒ Planlaşdırma prinsipi
-

Sual: Auditor öz peşəkar vəzifə borcunu yerinə yetirərkən əməl etməlidir:Aid olmayanı göstərin? (Çəki: 1)

- ☐ ədalətli olmalı
☐ sifarişçiyə lazımi dərəcədə qayğı, səriştə və məsuliyyətlə xidmət göstərməli
☐ sifarişçinin razılığı olmadan informasiyanı yaymamalı və açıqlamamalı
☐ peşə biliklərini daim artırmalı
☒ sifarişçinin razılığı olmadan informasiyanı öz məqsədləri üçün istifadə edə bilər
-

Sual: Auditorların gündəlik işlərində rəhbər tutmalı olduqları dəyər və prinsipləri əks etdirən əhatəli sənəd hansıdır? (Çəki: 1)

- ☐ Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu
☒ Etika Məcəlləsi
☐ Lima Bəyannaməsi
☐ Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanunu
☐ Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu
-

Sual: Keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları işçilərinin, daxili nəzarət xidmətləri və təftiş komissiyalarının üzvlərinin peşəkar bilik və təcrübəsinin məcmusunu hansı prinsip ifadə edir? (Çəki: 1)

- ☐ Aşkarlıq prinsipi
 - ☐ Obyektivlik prinsipi
 - ☐ Məxfilik prinsipi
 - ☒ Peşəkarlıq prinsipi
 - ☐ Peşə davranışı prinsipi
-

Sual: Auditor öz peşəsinin yüksək nüfuzunu qazanmalı, onu qorumaq və bu nüfuza xələl gətirən hər hansı hərəkətdən çəkinməlidir. Bu ifadə hansı prinsipə əks etdirir? (Çəki: 1)

- ☐ Düzgünlük
 - ☐ Obyektivlik
 - ☐ Məxfilik
 - ☒ Peşə davranışı
 - ☐ Peşə normaları
-

Sual: Aşağıda sadalanan prinsiplərdən hansı bu ifadəni əks etdirir – “Auditorlar sifarişçinin və ya işəgötürənin təlimat və göstərişlərini lazımi qayğı və diqqətlə elə səviyyədə yerinə yetirməlidir ki, göstərilən xidmətlər düzgünlük, obyektivlik və müstəqillik tələblərinə zidd olmasın” (Çəki: 1)

- ☒ Peşə normaları
 - ☐ Düzgünlük
 - ☐ Obyektivlik
 - ☐ Məxfilik
 - ☐ Peşə davranışı
-

Sual: Auditor öz peşə vəzifələrini yerinə yetirilməsində düzgün mövqe tutmalıdır – bu ifadəni hansı prinsipə izah edərdiniz? (Çəki: 1)

- ☐ Peşə normaları
 - ☒ Düzgünlük
 - ☐ Obyektivlik
 - ☐ Məxfilik
 - ☐ Peşə davranışı
-

Sual: Hüquqi normaların ciddi yerinə yetirilməsini və nəzarət tədbirlərinin nəticələrinə görə vəzifəli şəxslərə məsuliyyət həvalə edilən zaman hansı prinsip tələb edilir? (Çəki: 1)

- ☐ Peşə normaları
 - ☐ Düzgünlük
 - ☐ Obyektivlik
 - ☒ Qanunçuluq
 - ☐ Peşə davranışı
-

Sual: Hansı prinsip bütün peşəkar auditorların üzərinə qərəzlilik və ya üzgörenlik, mənafelərin toqquşması və ya başqa şəxslərin təsir göstərməsi səbəbindən öz peşəkar və ya işgüzar mülahizəni təhlükəyə məruz qoymamaq öhdəliyi qoyur? (Çəki: 1)

- ☐ Peşə normaları
 - ☐ Düzgünlük
 - ☒ Obyektivlik
 - ☐ Qanunçuluq
 - ☐ Peşə davranışı
-

Sual: Hansı prinsip yoxlayıcının üzərinə peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq öhdəliyi qoyur? (Çəki: 1)

- ☒ Düzgünlük prinsipi
- ☐ Peşə normaları prinsipi

- ☐ Obyektivlik prinsipi
 - ☐ Qanunçuluq prinsipi
 - ☐ Peşəkar səriştəliliyi və lazımi dəqiqlik prinsipi
-

Sual: Hansı prinsip peşəkar xidmətlər göstərərəkən tətbiq olunan texniki və peşə standartlarına uyğun şəkildə səylə hərəkət etmək öhdəliyi qoyur? (Çəki: 1)

- ☐ Düzgünlük prinsipi
 - ☐ Effektivlik prinsipi
 - ☐ Obyektivlik prinsipi
 - ☐ Qanunçuluq prinsipi
 - ☒ Peşəkar səriştəliliyi və lazımi dəqiqlik prinsipi
-

Sual: Normativ sənədlərdə əks olunma səviyyəsinə görə maliyyə nəzarəti prinsipləri fərqlənir. Səhv olanı göstərin. (Çəki: 1)

- ☐ beynəlxalq hüquqi aktlarda birbaşa göstərilən prinsiplər
 - ☐ AR qanunlarında birbaşa göstərilən prinsiplər
 - ☐ Başqa normativ sənədlərdə göstərilən prinsiplər
 - ☐ Normativ sənədlərdə öz əksini tapmayan prinsiplər
 - ☒ Yoxlama aktlarında birbaşa göstərilən prinsiplər
-

Sual: Maliyyə nəzarətinin standartlarına görə aşağıdakılar səriştəlik prinsiplərini müəyyən edir. Səhv olanı göstərin. (Çəki: 1)

- ☒ peşəkar səriştəlikdən kənara çıxılan xidmətlərdən istifadə etmək
 - ☐ Nəzəri və peşəkar hazırlıq
 - ☐ Nəzarətçilərin peşə bilik və bacarıqlarını fasiləsiz peşəkar təlim keçirmək yolu ilə təkmilləşdirmək
 - ☐ Nəzarət orqanının işçiləri yoxlama prosesində lazımi səriştə göstərməlidirlər
 - ☐ Planlaşdırılan nəzarətin bütün məsələləri üzrə nəzarət lazımi biliklərə və səriştəyə malik olan işçilər tərəfindən həyata keçirilməlidir.
-

Sual: Auditor hansı hərəkətləri etməməlidir? (Çəki: 1)

- ☒ Təklif edə bildikləri xidmətləri, malik olduqları ixtisası şışirtməmək və ləkələyici istinadlar etmək
 - ☐ Dürüst və səmimi olmaq
 - ☐ İnformasiyanın məxfiliyini saxlamaq
 - ☐ Peşə standartlarına uyğun şəkildə hərəkət etmək
 - ☐ Obyektiv olmaq
-

Sual: Maliyyə nəzarətinin təşkili prinsiplərinə aid olmayanı göstərin. (Çəki: 1)

- ☐ Müstəqillik prinsipi
 - ☐ Qanunçuluq prinsipi
 - ☐ Obyektivlik prinsipi
 - ☐ Aşkarlıq prinsipi
 - ☒ Qərəzçilik prinsipi
-

Sual: Maliyyə nəzarətinin təşkil prinsiplərinə aid deyil. (Çəki: 1)

- ☒ Səyyar yoxlama prinsipi
 - ☐ Peşə səriştəliliyi və lazımi dəqiqlik prinsipi
 - ☐ Məxfilik prinsipi
 - ☐ Peşə davranışı prinsipi
 - ☐ Nəzarəti həyata keçirmənin iqtisadi xərclər və effektivlik prinsipi
-

Sual: Maliyyə nəzarətinin təşkil prinsipləri. Səhv olanı göstərin. (Çəki: 1)

- ☐ Qanunçuluq prinsipi
- ☐ Düzgünlük prinsipi
- ☒ Tələbkarlıq prinsipi
- ☐ Peşə davranışı prinsipi

☐ Aşkarlıq prinsipi

Sual: Hansı maliyyə nəzarətin təşkili prinsipi deyil? (Çəki: 1)

- ☐ Peşə davranışı
 - ☐ Düzgünlük
 - ☐ Qanunçuluq
 - ☒ Çeviklik
 - ☐ Peşə səriştəliyi və lazımı dəqiqlik
-

Sual: Hesablama Palatası büdcənin icrasına nəzarəti aşağıdakı prinsiplər əsasında həyata keçirir: (Çəki: 1)

- ☐ Qanulilik, gizlilik
 - ☒ Obyektivlik, müstəqillik
 - ☐ ədalətlik, subyektivlik
 - ☐ müstəqillik, gizlilik
 - ☐ qanulilik, subyektivlik
-

BÖLMƏ: 09

Ad	09
Suallardan	37
Maksimal faiz	37
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Nəzarət orqanlarının hüquqlarına aid olmayanı seçin : (Çəki: 1)

- ☐ Yoxlanılan obyektlərinə sərbəst gəlmə
 - ☒ Nəzarətçinin fəaliyyətindən şikayət etmə hüququ
 - ☐ Əmlakın fiziki mövcudluğunu yoxlamaq hüququ (inventarlaşma)
 - ☐ Obyektlərin və yerlərin möhürlənmə hüququ
 - ☐ Bütün sənədləşmənin yoxlama hüququ
-

Sual: Aşağıdakı variantlar arasından nəzarət orqanlarının hüquqlarına aid olmayanı seçin : (Çəki: 1)

- ☒ Saat 2000-dən 800-dək nümunələri götürülmək hüququ
 - ☐ Rəhbərin iştirakını tələb etmə hüququ
 - ☐ İzahatların alınması hüququ
 - ☐ Ekspertlərin yoxlamaya cəlb edilməsi hüququ
 - ☐ Sorğunun üçüncü tərəflərə göndərilməsi hüququ
-

Sual: Azərbaycan Respublikası Hesablama Palatasının müfəttişlərinin hüquqları hansı Qanunda öz əksini tapmışdır: (Çəki: 1)

- ☒ Azərbaycan Respublikası "Hesablama palatası haqqında"
 - ☐ Azərbaycan Respublikası "Büdcə sistemi haqqında"
 - ☐ Azərbaycan Respublikası "Auditorlar palatası haqqında"
 - ☐ Azərbaycan Respublikası "Maliyyə nəzarətinin təşkili haqqında"
 - ☐ Azərbaycan Respublikası Vergi Məcəlləsi
-

Sual: Kənar auditorların hüquqları hansı Qanunda əks olunmuşdur. (Çəki: 1)

- ☐ "Hesablama palatası haqqında" Qanun
 - ☐ "Büdcə sistemi haqqında" Qanun
 - ☒ "Auditorların fəaliyyəti haqqında" Qanun
 - ☐ "Auditorlar palatası haqqında" Qanun
 - ☐ "Maliyyə nəzarətinin təşkili haqqında" Qanun
-

Sual: Nəzarət orqanları və onların vəzifəli şəxslərinin öhdəliklərinə aid olmayanı göstər: (Çəki: 1)

- ☐ Sənədlərin lazımı şəkildə qorunması öhdəliyi
 - ☒ İnformasiyanın bildirilməsi öhdəliyi
 - ☐ Yoxlanılan təşkilatların məlumatlandırılması öhdəliyi
 - ☐ Nəzarət prosesinin sənədləşdirilməsi öhdəliyi
 - ☐ Nəzarət nəticələrinə görə yekun sənədin tərtibi öhdəliyi
-

Sual: Daxili nəzarətçilərin öhdəliklərinə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ aşkar olmuş qanun pozuntularının aradan qaldırılması üzrə tövsiyələr və göstərişlər işləyib hazırlamalı;
 - ☐ qanun pozuntularının aradan qaldırılması üzrə tövsiyələrin və göstərişlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirməli;
 - ☐ işçiləri daxili nəzarətin reallaşdırılması zamanı yaranan məsələlər üzrə konsultasiya etməli;
 - ☒ çatışmamazlıqların aradan qaldırılması öhdəliyi;
 - ☐ rəhbərliyə növbəti informasiyanı öz vaxtında çatdırmalı
-

Sual: Yoxlanılan fiziki və hüquqi şəxslərin hüquqlarına aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Təqdim edilməsi qanunlarda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş informasiyanı almaq hüququ
 - ☒ Obyektlərin və yerlərin möhürlənmə hüququ
 - ☐ Nəzarətin aparılması zamanı iştirak etmə
 - ☐ Nəzarətin yekunları üzrə sənədlərlə tanış olmaq hüququ
 - ☐ Nəzarətçinin fəaliyyətindən şikayət etmə hüququ
-

Sual: Yoxlanılan fiziki və hüquqi şəxslərin öhdəliklərinə aid edilməyən variantları seçin: (Çəki: 1)

- ☐ Nəzarət üçün şəraitin təmin edilməsi öhdəliyi
 - ☐ Sənədləri təqdim etmə öhdəliyi
 - ☐ İzahat vermə öhdəliyi
 - ☒ aşkar olmuş qanun pozuntularının aradan qaldırılması üzrə tövsiyələr və göstərişlər işləyib hazırlamalı
 - ☐ Çatışmamazlıqların aradan qaldırılması öhdəliyi
-

Sual: Əmlakın fiziki mövcudluğunu yoxlamaq hüququ (inventarlaşma) hansı subyektə aiddir? (Çəki: 1)

- ☐ Yoxlanılan fiziki şəxslərin hüquqlarına
 - ☐ Yoxlanılan hüquqi şəxslərin hüquqlarına
 - ☒ maliyyə nəzarəti orqanlarının hüquqlarına
 - ☐ yoxlanılan təşkilatın rəhbərliyinin hüququna
 - ☐ variantların hamısına
-

Sual: Nəzarət üçün şəraitin təmin edilməsi öhdəliyi kimə aiddir? (Çəki: 1)

- ☒ yoxlanılan hüquqi və fiziki şəxslərə
 - ☐ nəzarətçi orqanlara
 - ☐ daxili nəzarət orqanlarına
 - ☐ dövlət nəzarət orqanlarına
 - ☐ səyyar nəzarət orqanlarına
-

Sual: Nəzarət prosesinin sənədləşdirilməsi öhdəliyi kimə aiddir? (Çəki: 1)

- ☐ Yoxlanılan fiziki şəxslərə
 - ☐ Yoxlanılan hüquqi şəxslərə
 - ☒ Nəzarət orqanları və onların vəzifəli şəxslərinə
 - ☐ Yoxlanılan təşkilatın rəhbərliyinə
 - ☐ heç birinə
-

Sual: Aşağıda sadalananlardan hansı Hesablama Palatasının funksiyalarına aid deyil? (Çəki: 1)

- ☐ dövlət büdcəsinin layihələrinə rəy verir
- ☐ büdcədən kənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy verir;

- ☒ büdcənin kassa üzrə əməliyyatların hesabatını aparır
 - ☐ dövlət büdcəsi təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir
 - ☐ dövlət büdcəsinin icrası barədə illik hesabatla və müvafiq qanun layihələrinə rəy verir
-

Sual: Xəzinədarlıq səlahiyyətlərinin reallaşması məqsədi ilə hansı hüquqa malikdir. Yalnız olanı qeyd edin: (Çəki: 1)

- ☒ aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmək
 - ☐ müəyyən edilmiş sahənin fəaliyyətində lazımı ekspertiza, analiz və qiymətləndirmə, həmçinin elmi tədqiqatlar aparılmasını təşkil etmək
 - ☐ xəzinənin ərazi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək
 - ☐ müəyyən olunmuş qaydada müəyyən edilmiş sahənin fəaliyyəti məsələləri üzrə lazımı qərar çıxarmaq üçün məlumat tələb etmək və almaq
 - ☐ AR Maliyyə Nazirliyinin razılığı ilə xəzinədarlığının ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək
-

Sual: Auditorlar Palatasının səlahiyyətlərinə aid deyildir: (Çəki: 1)

- ☐ sərbəst auditorlardan müəyyən edilmiş formada hesabat almaq
 - ☐ auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq.
 - ☒ dövlət büdcəsinin layihələrinə rəy vermək
 - ☐ Auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək
 - ☐ Auditor təşkilatları təsis etmək
-

Sual: Aşağıda sadalananlardan hansı daxili auditorun hüquqlarına aid deyil (Çəki: 1)

- ☒ Zəruri halda təsərrüfat subyektinin vəzifəli şəxsini işdən kənarlaşdırmaq
 - ☐ Təsərrüfat subyektlərinin fəaliyyətini təhlil etmək üçün lazım olan sənədləri tələb etmək
 - ☐ Maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq
 - ☐ Zəruri halda təsərrüfat subyektinin vəzifəli şəxslərdən əlavə məlumatlar və izahatlar almaq
 - ☐ Auditin nəticələrinə dair rəy bildirmək
-

Sual: Aşağıdakılardan hansı daxili Audit Komitəsinin vəzifələrinə aid deyil: (Çəki: 1)

- ☐ Daxili audit xidmətinin əsasnaməsini təsdiq edir
 - ☐ Daxili audit planlarını təsdiq edir
 - ☒ Dövlət vəsaitlərinin formalaşması istiqamətlərinin müəyyənləşdirilməsi
 - ☐ Daxili auditorların vəzifə bölgüsünü təsdiq edir
 - ☐ Daxili audit siyasətini və strategiyasını müəyyən edir, həyata keçirilməsini təmin edir
-

Sual: Xarici auditorların hüquqları hansı qanunda öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ Konstitusiyada
 - ☐ Hesablama Palatası haqqında
 - ☒ «Auditor fəaliyyəti» haqqında
 - ☐ «Vergi Məcəlləsi
 - ☐ «Səhmdar Cəmiyyəti»
-

Sual: Vergi yoxlamasını aparən şəxslərin lazımı şəxslərin yaşayış evlərinə girişi (Çəki: 1)

- ☐ İcazə verilmir
 - ☐ Vergilər nazirliyinin icazəsi ilə
 - ☒ Yalnız məhkəmə qərarı ilə
 - ☐ Mümkündür
 - ☐ Yoxlama vəzifəsi əsasında
-

Sual: Bunlardan hansı auditorun hüquqlarına aid deyil? (Çəki: 1)

- ☐ Auditin forma və metodlarının sərbəst müəyyənləşdirmək
- ☐ Sifarişçinin rəhbərlərindən yazılı izahat almaq
- ☐ Başqa auditor cəlb etmək
- ☐ Sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq

- ☒ Müqəssir şəxsləri cəzalandırmaq
-

Sual: Auditor hansı halda müsbət rəy verə bilməz? (Çəki: 1)

- ☐ Heç bir halda
 - ☐ Yuxarı təşkilatın icazəsi olmadan
 - ☒ İnamsızlıq, qeyri-müəyyənlik varsa
 - ☐ Qərəzli mövqe tutarsa
 - ☐ Auditorlar palatasının qərarı ilə
-

Sual: Vergi orqanlarının vəzifələrinə aid edilmir: (Çəki: 1)

- ☐ Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
 - ☐ Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək
 - ☒ Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
 - ☐ Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq.
 - ☐ Vergi ödəyicilərinin uçotunu aparmaq.
-

Sual: Sərbəst auditorlar aşağıdakı qaydalara əməl etməlidir. Düzgün olmayanı göstərin: (Çəki: 1)

- ☐ Təsərrüfat obyektı auditoru (auditor təşkilatını) sərbəst seçə bilər.
 - ☐ Auditorla sifarişçi arasında müqavilə bağlanılır.
 - ☐ Auditor kommersiya və təsərrüfat fəaliyyəti ilə məşğul ola bilməz.
 - ☒ Auditor audit xidmətləri ilə yanaşı maliyyə-bank xidmətlərini də yüksək səviyyədə təmin etməyə borcludur.
 - ☐ Audit xidmətləri haqda müqavilə münasibətlərini aşan qoğumlar və işgüzar əlaqələr olduqda auditor yoxlaması aparıla bilməz.
-

Sual: Müəssisədə auditor yoxlaması aparılmasını sifariş verə bilər. Belə hüququ olmayanı göstərin: (Çəki: 1)

- ☐ Potensial investorlar.
 - ☐ Banklar və digər maliyyə təsisatları.
 - ☒ Rəqib müəssisənin rəhbərliyi
 - ☐ Əməkdaşlar.
 - ☐ Müəssisənin rəhbərliyi.
-

Sual: Hansı halda səyyar vergi yoxlamasının keçirilməsi zəruridir? (Çəki: 1)

- ☒ Uçotdan yayınan tədiyyəçilər aşkar edildikdə.
 - ☐ Yeni təsis olunmuş müəssisənin fəaliyyətinin ilk altı ayı müddətində.
 - ☐ Vergi haqq-hesabının təqdim olunması 10 gün gecikdirildikdə.
 - ☐ Vergi haqq-hesabının təqdim olunması 15 gün gecikdirildikdə.
 - ☐ Sadlanan bütün hallarda səyyar vergi yoxlanması təyin olunmalıdır.
-

Sual: Səyyar vergi yoxlaması keçirildikdə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə yol verilir: (Çəki: 1)

- ☐ Müəssisənin təsərrüfat fəaliyyəti ilə bağlı bütün sənədlər görülməlidir.
 - ☐ Sənədlər və nümunə kimi əşyalar gecə saat 2400-a qədər götürülməlidir;
 - ☒ Vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.
 - ☐ Nümunə kimi əşyaların götürülmə həcmi müəssisə rəhbəri və müfəttiş arasında razılığa əsasən müəyyən edilir.
 - ☐ Sənədlərin yalnız birinci əsli götürülür.
-

Sual: Nəzarət orqanı və onun vəzifəli şəxsləri tərəfindən nəzarət obyektı haqda əldə edilən bu məlumat kommersiya sirri sayılır: (Çəki: 1)

- ☐ Müəssisənin nizamnamə kapitalı haqda məlumatlar.
 - ☐ Nəzarət obyektının razılığı əsasında aşkarlanan məlumatlar.
 - ☒ Nəzarət obyektının əldə etdiyi mənfəət və onun istifadəsi haqqında məlumatlar.
 - ☐ Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan sanksiyalar haqqında məlumat.
 - ☐ Vergi ödəyicisinəyniləşdirmə nömrəsi haqqında məlumat.
-

Sual: Xarici auditorun hüququna aid olmayanı göstər: (Çəki: 1)

- ☐ auditor yoxlanışının aparılmasından və ya audisiya edilən şəxs tərəfindən bütün zəruri sənədlərin təqdim edilmədiyi halda auditorun nəticəsindəki maliyyə (mühasibat) hesabatının etibarlılığı haqqında öz fikrini ifadə etməkdən imtina etmək hüququ
 - ☒ obyektlərin və yerlərin möhürlənmə hüququ
 - ☐ əmlakın faktiki mövcudluğunu yoxlama hüququ
 - ☐ yoxlanılan şəxsin maliyyə-təsərrüfat fəaliyyətini yoxlama hüququ
 - ☐ yalnız təşkilatın rəhbərliyinin icazəsi ilə lokal hesablama şəbəkələrində və fərdi kompüter sistemlərində saxlanılan istənilən yazıların surətini çıxarmaq hüququ
-

Sual: Vergi nəzarəti həyata keçirildikdə sənədlərin verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri neçə gün müddətində vergi orqanına təqdim etməlidir? (Çəki: 1)

- ☐ 4
 - ☒ 5
 - ☐ 6
 - ☐ 7
 - ☐ 3
-

Sual: 26. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədikdə və ya həmin sənədlərin onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə rəsmiləşdirilmə necə həyata keçirilir: (Çəki: 1)

- ☐ yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan hesabat tərtib edilir
 - ☒ yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir.
 - ☐ yalnız yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanan təqdimat tərtib edilir
 - ☐ yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan təqdimat tərtib edilir
 - ☐ vergi ödəyicisi tərəfindən akt tərtib edilir
-

Sual: Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə hansı yoxlama keçirildikdə yol verilir? (Çəki: 1)

- ☒ yalnız səyyar vergi yoxlaması
 - ☐ yalnız kameral vergi yoxlaması
 - ☐ kameral və səyyar vergi yoxlaması
 - ☐ bütün vergi yoxlamaları
 - ☐ kompleks yoxlama
-

Sual: Nümunə kimi götürülmüş əşyalar, həmin əşyaların tədqiq edilməsi üçün zəruri olan vaxtı nəzərə almaqla neçə müddətə götürülə bilər? (Çəki: 1)

- ☐ yalnız bir həftə
 - ☒ 30 gündən artıq olmayan müddətə
 - ☐ 2 aylıq
 - ☐ 5 iş gününə
 - ☐ 7 gündən artıq olmayan müddətə
-

Sual: Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: Aid olmayanı göstərin: (Çəki: 1)

- ☒ ekspertə qətiyyən etiraz edə bilməz
 - ☐ ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək
 - ☐ ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək
 - ☐ ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək
 - ☐ ekspertin rəyi ilə tanış olmaq
-

Sual: Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:Aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ vergi ödəyicisinin adı;
- ☐ çəkin vurulmasının tarixi və saati;
- ☐ obyektin adı və yerləşdiyi ünvan;
- ☐ malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;
- ☒ il ərzində vurulmuş çəklərin sayı və nömrəsi;

Sual: Daxili auditorun vəzifələrinə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ daxili auditi təsərrüfat subyektinin müvafiq idarəetmə orqanı və ya Audit Komitəsi tərəfindən təsdiq edilmiş iş planına uyğun olaraq həyata keçirir.
- ☐ daxili auditi həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, əməl etməlidir.
- ☐ öz vəzifələrinin icrası zamanı fəaliyyətinin qanunvericiliyə uyğun olmasına məsuliyyət daşıyır.
- ☐ təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına yazılı məlumat verməklə, səlahiyyətinə aid olmayan hər hansı tapşırığın icrasından imtina etməlidir
- ☒ dövlət büdcəsinin formalaşması üzərində nəzarəti həyata keçirməlidir

Sual: Daxili auditor hansı hüquqlara malikdir. Aid olmayanı göstərin. (Çəki: 1)

- ☐ təsərrüfat subyektinin fəaliyyətinin təhlilini aparmaq üçün elektron məlumatlar da daxil olmaqla, pul vəsaitləri, daşınmaz əmlak, maddi aktivlər və s. barədə sənədləri tələb etmək
- ☐ maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq
- ☒ AR Maliyyə Nazirliyinin razılığı ilə xəzinədarlığın ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək
- ☐ auditin nəticəsinə dair rəy bildirmək
- ☐ zəruri hallarda təsərrüfat subyektinin vəzifəli şəxslərindən əlavə məlumatlar və izahatlar almaq

Sual: Sərbəst auditor və auditor təşkilatı aşağıdakı hüquqlara malikdirlər:Yanlış seçin: (Çəki: 1)

- ☐ sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə tanış olmaq və yoxlama üçün onları almaq,
- ☐ sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;
- ☐ səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərək müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq;
- ☒ auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb edə bilməz
- ☐ yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək

Sual: Sərbəst auditorların və auditor təşkilatlarının vəzifələrinə aid olmayanı qeyd edin: (Çəki: 1)

- ☒ dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına nəzarəti həyata keçirmək
- ☐ auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək;
- ☐ sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;
- ☐ sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı məxfi saxlamaq;
- ☐ yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək;

Bölmə: 10

Ad	10
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Aşağıda sadalananlardan hansı çox hallarda nəzarət tədbirinin səmərəliliyini müəyyənləşdirir? (Çəki: 1)

- ☐ Səyyar nəzarətin həyata keçirilməsi
- ☒ nəzarət tədbirinin məqsədlərinin və tapşırıqlarının düzgün qoyuluşu
- ☐ müəssisənin vəsaitlərinin vaxtında formalaşması
- ☐ kameral nəzarətin həyata keçirilməsi

- ☐ kompleks maliyyə nəzarətinin tətbiqi
-

Sual: Məlumdur ki, nəzarət tədbirinin planlaşdırılması nəzarətin təşkilinin ümumi prinsiplərinə, eləcə də növbəti özəl prinsiplərə uyğun olaraq, həyata keçirilməlidir. Bu prinsiplərə aid olmayanı qeyd edin: (Çəki: 1)

- ☐ planlaşdırmanın kompleksliliyi
☐ planlaşdırmanın fasiləsizliyi
☒ planlaşdırmanın aşkarlılığı
☐ planlaşdırmanın fəallığı
☐ plan tapşırıqlarının konkretliliyi
-

Sual: Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının komplekslilik prinsipinə aiddir: (Çəki: 1)

- ☒ planlaşdırmanın ilkin tədqiqatlardan başlamış təftişin yekun aktının strukturuna qədər bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
☐ planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
☐ nəzarətçilər qrupuna verilmiş tapşırıqların təyin edilməsindən və planlaşdırma mərhələlərini qarışıq təsərrüfat subyektləri və müddətlər üzrə əlaqələndirilməsindən ibarətdir
☐ planlaşdırma prosesində qanunla və ya nəzarətçi orqan tərəfindən müəyyənləşdirilmiş meyarlar əsasında nəzarət proqramının optimal variantının seçilməsi mümkünlüyü üçün planlaşdırmanın variantlığını təmin etmək lazımdır
☐ Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
-

Sual: Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının fəallıq prinsipini ifadə edir: (Çəki: 1)

- ☐ planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
☒ planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
☐ nəzarətçilər qrupuna verilmiş tapşırıqların təsərrüfat subyektləri və müddətlər üzrə əlaqələndirilməsindən ibarətdir
☐ planlaşdırma prosesində qanunla və ya nəzarətçi orqan tərəfindən müəyyənləşdirilmiş meyarlar əsasında nəzarət proqramının optimal variantının seçilməsi mümkünlüyü üçün planlaşdırmanın variantlığını təmin etmək lazımdır
☐ Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
-

Sual: Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının fasiləsizliyi prinsipinə aiddir: (Çəki: 1)

- ☐ planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
☐ planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
☐ planlaşdırma prosesində qanunla və ya nəzarətçi orqan tərəfindən müəyyənləşdirilmiş meyarlar əsasında nəzarət proqramının optimal variantının seçilməsi mümkünlüyü üçün planlaşdırmanın variantlığını təmin etmək lazımdır
☐ Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
☒ nəzarətçilər qrupuna verilmiş tapşırıqların təyin edilməsindən və planlaşdırma mərhələlərini qarışıq təsərrüfat subyektləri və müddətlər üzrə əlaqələndirilməsindən ibarətdir
-

Sual: Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının optimallığı prinsipinə aiddir: (Çəki: 1)

- ☐ planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
☐ planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
☒ planlaşdırma prosesində qanunla və ya nəzarətçi orqan tərəfindən müəyyənləşdirilmiş meyarlar əsasında nəzarət proqramının optimal variantının seçilməsi mümkünlüyü üçün planlaşdırmanın variantlığını təmin etmək lazımdır
☐ Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
☐ nəzarətçilər qrupuna verilmiş tapşırıqların müddətlər üzrə əlaqələndirilməsidir
-

Sual: Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının konkretliyi prinsipinə aiddir: (Çəki: 1)

- ☐ planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
☐ planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur

- ☒ Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
 - ☐ təftiş üçün seçilmiş adamların və maddi ehtiyatların real imkanları nöqtəyi nəzərdən yoxlanılması
 - ☐ təftişin gedişində plan təkmilləşdirilir, tamamlanır, dəqiqləşdirilir
-

Sual: Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının reallıq prinsipinə aiddir: (Çəki: 1)

- ☐ planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
 - ☐ planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
 - ☐ Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
 - ☒ plan təftiş üçün seçilmiş adamların və maddi ehtiyatların real imkanları nöqtəyi nəzərdən yoxlanılması
 - ☐ təftişin gedişində plan təkmilləşdirilir, tamamlanır, dəqiqləşdirilir
-

Sual: Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının çeviklik və mobillik prinsipinə aiddir: (Çəki: 1)

- ☐ planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
 - ☐ planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
 - ☐ Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
 - ☐ plan təftiş üçün seçilmiş adamların və maddi ehtiyatların real imkanları nöqtəyi nəzərdən yoxlanılması
 - ☒ təftişin gedişində plan təkmilləşdirilir, tamamlanır, dəqiqləşdirilir
-

Sual: Nəzarət tədbirlərinin planlaşdırılması prinsiplərinə aid deyil? (Çəki: 1)

- ☐ Planlaşdırmanın kompleksliyi
 - ☐ Planlaşdırmanın optimallığı
 - ☐ Planlaşdırmanın fəallığı
 - ☐ Planlaşdırmanın fasiləsizliyi
 - ☒ Planlaşdırmanın dövrü
-

Sual: Nəzarət tədbirlərinin planlaşdırma prinsipləri. Səhv olanı göstər (Çəki: 1)

- ☐ Planlaşdırmanın çevikliyi
 - ☐ Planlaşdırmanın mobilliyi
 - ☐ Planlaşdırmanın kompleksliliyi
 - ☒ Planlaşdırmanın sistemliyi
 - ☐ Planlaşdırmanın konkretliliyi
-

Sual: 12. Nəzarətin planlaşdırılmasının hansı prinsipi planlaşdırmanın ilkin tədqiqatlardan başlamış təftişin yekun aktının strukturuna qədər bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur? (Çəki: 1)

- ☒ planlaşdırmanın kompleksliliyi prinsipi
 - ☐ planlaşdırmanın fasiləsizliyi prinsipi
 - ☐ planlaşdırmanın optimallığı prinsipi
 - ☐ planlaşdırmanın fəallığı prinsipi
 - ☐ plan tapşırıqlarının konkretliliyi prinsipi
-

Sual: Nəzarətin planlaşdırılmasının hansı prinsipi planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur? (Çəki: 1)

- ☐ planlaşdırmanın kompleksliliyi prinsipi
 - ☐ planlaşdırmanın fasiləsizliyi prinsipi
 - ☐ planlaşdırmanın optimallığı prinsipi
 - ☒ planlaşdırmanın fəallığı prinsipi
 - ☐ plan tapşırıqlarının konkretliliyi prinsipi
-

Sual: Planlaşdırmanın hansı prinsipi nəzarətçilər qrupuna verilmiş tapşırıqların təyin edilməsindən və planlaşdırma mərhələlərini qarışıq təsərrüfat subyektləri və müddətlər üzrə əlaqələndirilməsindən ibarətdir. (Çəki: 1)

- ☐ komplekslilik
 - ☒ fasiləsizlilik
 - ☐ optimallılıq
 - ☐ reallılıq
 - ☐ çeviklilik
-

Sual: Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun. Bu ifadəni plan tapşırıqlarının hansı prinsipi vasitəsi ilə izah etmək olar: (Çəki: 1)

- ☐ kompleksliliyi prinsipi
 - ☐ fasiləsizliyi prinsipi
 - ☐ optimallığı prinsipi
 - ☐ fəallığı prinsipi
 - ☒ konkretliliyi prinsipi
-

Sual: Plan təftiş üçün seçilmiş adamların və maddi ehtiyatların real imkanları nöqtəyi nəzərdən yoxlanılması planlaşdırmanın hansı prinsipini nəzərdə tutur? (Çəki: 1)

- ☐ planlaşdırmanın optimallığı
 - ☐ planlaşdırmanın fəallığı
 - ☐ plan tapşırıqlarının konkretliliyi
 - ☒ planlaşdırmanın reallığı
 - ☐ planlaşdırmanın çevikliyi və mobilliyi
-

Sual: Təftişin gedışində planın təkmilləşdirilməsi, tamamlanması, dəqiqləşdirilməsi planlaşdırmanın hansı prinsipi vasitəsilə izah edilir? (Çəki: 1)

- ☐ planlaşdırmanın optimallığı
 - ☐ planlaşdırmanın fəallığı
 - ☐ plan tapşırıqlarının konkretliliyi
 - ☐ planlaşdırmanın reallığı
 - ☒ planlaşdırmanın çevikliyi və mobilliyi
-

Sual: Hesablama Palatasının kollegiyasının işçi planının strukturunda öz əksini tapmır: (Çəki: 1)

- ☐ nəzarət tədbirinin mövzusu
 - ☐ nəzarət tədbiri keçirilən qurumların adı
 - ☒ nəzarət tədbiri keçirilən qurumun ünvanı
 - ☐ nəzarət tədbirinin əhatə etdiyi məsələlərin ümumi istiqamətləri
 - ☐ işin məzmunu (yoxlanılacaq məsələlərin və nəzarət nöqtələrinin müfəssəl siyahısı)
-

Sual: Hesablama Palatasının kollegiyasının işçi planı haqqında qeyd edilənlərdən yanlış olanı seçin: (Çəki: 1)

- ☐ İşçi planının hazırlanması nəzarət tədbirinin planlaşdırılmasının sonuncu mərhələsidir
 - ☐ İşçi planı nəzarət tədbirinin proqramının reallaşdırılması üçün yoxlama qrupunun rəhbəri və üzvlərinin cavabdehlik sahələrini və məsuliyyətlərini dəqiqləşdirməklə əhatə olunan məsələlərin müfəssəl siyahısını özündə əks etdirir
 - ☐ İşçi planda dövlət sirri təşkil edən məsələlər əks etdirilmir
 - ☒ İşçi planında nəzarət tədbiri keçirilən qurumun ünvanı göstərilir
 - ☐ İşçi planında nəzarət tədbirinin əhatə etdiyi məsələlərin ümumi istiqamətləri göstərilir
-

Sual: Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən maliyyə-büdcə nəzarəti tədbirlərinin planlaşdırılması hansı prosedurları əhatə edir? (Çəki: 1)

- ☐ nəzarət tədbiri keçiriləcək qurum və onun fəaliyyəti barədə zəruri məlumatların əldə olunması
 - ☐ nəzarət tədbirinin məqsədinin müəyyən edilməsi və miqyasının müəyyənləşdirilməsi
 - ☐ nəzarət tədbirinin proqramının hazırlanması
 - ☐ nəzarət tədbirinin işçi planının tərtib olunması
 - ☒ qeyd olunanların hamısını
-

Ad	11
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Metod dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ hər bir sistemin formalaşması, fəaliyyəti və təkmilləşməsinin əsasında olan ilkin başlanğıcı
- ☐ nəzarət subyektlərinin onun icrası zamanı hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikası
- ☐ keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları peşəkar bilik və təcrübəsinin məcmusu
- ☐ istənilən peşəkar məsələlərin baxılmasına yanaşmanın təsirsiz fikir formalaşmasına tətbiq edilən nəzarət
- ☒ qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müəyyən ardıcılıqda icra edilmiş fəaliyyətlərin cəmi

Sual: Maliyyə nəzarətinin ümumi elmi metodlarına aid olmayanı qeyd edin: (Çəki: 1)

- ☐ Təhlil
- ☐ Sintez
- ☐ Deduksiya
- ☐ Analogiya
- ☒ Inventarlaşma

Sual: Maliyyə nəzarətinin ümumi elmi metodlarına aid olmayanı qeyd edin: (Çəki: 1)

- ☐ Sistemli təhlil
- ☐ Funksional-dəyərli təhlil
- ☒ Müşahidə
- ☐ İqtisadi təhlil
- ☐ Müxtəlif növ ekspertizalar

Sual: Aşağıdakılardan hansı maliyyə nəzarətinin ümumi elmi metodlarına aid deyil: (Çəki: 1)

- ☐ Layihələrin və smeta sənədlərinin ekspertizası
- ☐ Eksperiment
- ☒ Balans
- ☐ Statistik hesablaşmalar
- ☐ İqtisadi-riyazi metodlar

Sual: İqtisadi təhlil metoduna aid olanı seçin: (Çəki: 1)

- ☒ müəssisələrin istehsal və maliyyə-təsərrüfat fəaliyyətinin ilkin, cari və növbəti nəzarətində tətbiq edilir
- ☐ obyektin vəziyyətinin gələcəkdə öyrənilməsi, genişləndirilmiş təkrar istehsal prosesində iştirakı, yayınma və iddiaların açıqlanması, plan parametrləri daxilində tənzimlənmənin həllinin işlənilməsi üçün obyekt üçün zəruri informasiyanın alınmasıdır
- ☐ obyektinnaturadayoxlanmasıdır
- ☐ məhsulun istehsalındakı xammalların və materialların və ya tikinti-montaj işləri həcmələrinin qüvvədə olan xərc normalarındakietibarlılığınınmüəyyənləşdirilməsi məqsədilə istifadə olunur
- ☐ müfəttişə işlərin real vəziyyətini açıqlamaqda kömək edir

Sual: Nəzarət metodlarının nisbətən tanınmış təsnifləşdirilməsi onun aşağıdakılara hansı variantlara bölünməsidir? (Çəki: 1)

- ☐ tematik və kompleks
- ☒ faktiki və sənədli
- ☐ kameral və səyyar
- ☐ dövlət və qeyri-dövlət
- ☐ cari və sonradan

Sual: Faktiki nəzarət metodlarına aşağıdakılardan hansını aid etmək olar? (Çəki: 1)

- ☒ sənədlərlə nəzarət metodu deyil
 - ☐ yalnız sənədlərdəni istifadəni nəzərdə tutur
 - ☐ ilkin uçot əməllərinin nəzərdə tutur
 - ☐ mühasibat qeydlərini nəzərdə tutur
 - ☐ heç biri düz deyil
-

Sual: İnventarın ilk nəzəri şərhini kim və nə zaman vermişdir? (Çəki: 1)

- ☐ 1286 –cı ildə I Eduard
 - ☐ 1285-ci ildə I Eduard
 - ☐ 1285-ci ildə I Pavel
 - ☐ 1165 –ci ildə I Pyotr
 - ☒ 1494-cü ildə Luka Paçoli
-

Sual: İnventarlaşmanın aparılması qaydasından və məqsədlərindən asılı olaraq, onun hansı növləri vardır? Aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ həcminə görə;
 - ☐ mənsubiyyətinə görə;
 - ☐ məqsədinə görə;
 - ☒ milli xüsusiyyətinə görə;
 - ☐ ardıcılığına görə;
-

Sual: Maliyyə nəzarətinin həyata keçirilməsi zamanı inventarlaşmanın aparılması qaydaları ölkəmizdə hansı normativ sənədlə həyata keçirilir? (Çəki: 1)

- ☐ "Maliyyə nəzarətinin təşkili haqqında" Qanun
 - ☒ "Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması qaydaları" haqqında qərar
 - ☐ "Büdcə sistemi haqqında "Qanun
 - ☐ "İnventarlaşma işlərinin təşkili" haqqında qərar
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Sənədlə nəzarət metodlarına aid olmayanı qeydedin? (Çəki: 1)

- ☐ Təşkilatın işinin iqtisadi təhlili
 - ☐ Texniki-iqtisadi hesablamalar
 - ☐ Normativ yoxlama
 - ☐ Sənədlərin tədqiqi
 - ☒ Müşahidə
-

Sual: Bunlardan hansı daha geniş anlayışdır? (Çəki: 1)

- ☒ Audit
 - ☐ Nəzarət
 - ☐ Müayinə
 - ☐ Təhlil
 - ☐ Yoxlama
-

Sual: Maliyyə nəzarətinin metodlarına aid deil: (Çəki: 1)

- ☐ Təftiş
 - ☐ Yoxlama
 - ☐ Təhlil
 - ☒ əvvəlcədən nəzarət
 - ☐ Müayinə
-

Sual: Təşkilati əlamətinə görə təftişin təsnifatı. Səhv olanı göstər (Çəki: 1)

- ☐ Tematik təftiş

- ☐ Kompleks təftiş
 - ☐ Plandankənar təftiş
 - ☐ Planlı təftiş
 - ☒ Cari təftiş
-

Sual: Təftişin yoxlama obyektinə görə növü. Səhv olanı göstər (Çəki: 1)

- ☐ Sənədli təftiş
 - ☐ Qismən təftiş
 - ☐ Tam təftiş
 - ☒ İlkin təftiş
 - ☐ Faktiki təftiş
-

Sual: Maliyyə nəzarətini həyata keçirilmə üsulları(metodları) hansılardır: (Çəki: 1)

- ☐ İlkin və operativ nəzarət
 - ☐ Audit nəzarəti
 - ☐ Təftiş və sonradan nəzarət
 - ☒ yoxlama, müayinə, təhlil, təftiş
 - ☐ Təsərrüfatdaxili nəzarət
-

Sual: Nəzarətin hansımetodu Hesablama Palatası üçün əsas hesab olunur: (Çəki: 1)

- ☐ Monitoring
 - ☐ Təhlil
 - ☐ Müayinə
 - ☒ tematik yoxlama və təftiş
 - ☐ Baxış
-

Sual: 18. Kredit təşkilatı tərəfindən verilmiş kreditdin istifadə üzərindəmüntəzəm aparılan məzarət maliyyə nəzarətinin hansı metodunu təşkil edir: (Çəki: 1)

- ☐ Təftiş
 - ☒ monitoring
 - ☐ Müayinə
 - ☐ Yoxlama
 - ☐ Təhlil
-

Sual: Nəzarətin metodlarından olan müayinənin yoxlamadan fərqi göstər: (Çəki: 1)

- ☐ Ancaq əmək haqqı fondunun yoxlanılması
 - ☐ Maliyyə planının əsaslandırılmış tərtib olunmasını müəyyən etmək
 - ☒ Maliyyə-iqtisadi göstəricilərin geniş mənada yoxlanılmasının əhatə olunması
 - ☐ Ancaq perspektiv maliyyə göstəricilərinin müəyyən etmək
 - ☐ Kassa əməliyyatlarını yoxlamaq
-

Sual: Kredit orqanları tərəfindən monitoring nə zaman və hansı məqsədlə aparılır: (Çəki: 1)

- ☐ İldə bir dəfə
 - ☐ Müəssisənin xərcləri maliyyələşəndə
 - ☒ Müntəzəm və verilən kreditlərin istifadəsi zamanı
 - ☐ Müntəzəm
 - ☐ Dotasiya verilən zaman
-

Sual: Ara və yekun aktı nəzarətin hansı metoduna tərtib olunur: (Çəki: 1)

- ☐ Inventarlaşma
 - ☐ Monitoring
 - ☒ Təftiş və yoxlama
 - ☐ Təhlil
 - ☐ Müayinə
-

Sual: Təftişin aparılmasından məqsəd: (Çəki: 1)

- ☐ Müəssisədə planların düzgün tərtib olunduğunu müəyyən etmək
- ☐ Vergiləri hesablayıb büdcəyə köçürmək üçün
- ☒ maliyyə əməliyyatlarının qanunauyğun, düzgün, məqsədəuyğun müəyyən etmək üçün
- ☐ Maliyyə planı və smetanı təsdiq etmək üçün
- ☐ Maliyyə intizamının gözləndiyini müəyyən etmək üçün

Sual: Maliyyə nəzarətinin hansı metodundan tərtib olunmuş aktda aşkar edilmiş nöqsanları aradan qaldırmaq üçün tədbirlər nəzərdə tutulur: (Çəki: 1)

- ☐ Müayinə
- ☒ Təftiş, yoxlama
- ☐ Baxış
- ☐ Təhlil
- ☐ heç biri

Sual: Maliyyə nəzarətinin metodunu göstər: (Çəki: 1)

- ☐ Sənədli uçot
- ☒ yoxlama, təftiş
- ☐ Anketləşdirmə
- ☐ Universallıq
- ☐ Aşkarlıq

Sual: Sənədlərin tədqiqi metoduna aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Rəsmi yoxlama
- ☐ Arifmetik yoxlama
- ☒ Cəbri yoxlama
- ☐ Məntiqi yoxlama
- ☐ Xətti ekspertiza

Sual: Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması: (Çəki: 1)

- ☐ Təhlil
- ☐ Çarpaz yoxlama.
- ☐ Sənədlərin oxunması.
- ☒ Təftiş
- ☐ Tematik yoxlama

BÖLMƏ: 12

Ad	12
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Daxili nəzarəti xarici nəzarətdən fərqləndirici cəhəti hansıdır. Düzgün cavabı seçin: (Çəki: 1)

- ☐ nəzarətçi subyektin iqtisadi sisteminin tərkibində olması
- ☐ nəzarət sisteminin maliyyə sisteminin tərkibində olması
- ☒ nəzarətçi subyektin nəzarət sisteminin tərkibində olması
- ☐ Variantların hamısı düzdür
- ☐ Variantların heç biri düz deyil

Sual: Daxili nəzarət sistemi praktiki olaraq, hansı istiqamətdə fəaliyyətə yönəlir: (Çəki: 1)

- ☐ həmişə rəhbərliyin və təşkilatın sahibinin fəaliyyətinə nəzarətə yönəlir
 - ☐ həmişə icraedici orqanların fəaliyyətləri qiymətləndirmə olub və əsasən daha dövlət büdcəsinin gəlirlərin formalaşmasına nəzarətə yönəlir
 - ☐ həmişə rəhbərliyin və təşkilatın sahibinin fəaliyyətləri qiymətləndirmə olub və əsasən daha yuxarı vəzifəli əməkdaşların fəaliyyətinə nəzarətə yönəlir
 - ☐ həmişə dövlət büdcəsinin icrasına nəzarətə yönəlir
 - ☒ həmişə rəhbərliyin və təşkilatın sahibinin fəaliyyətləri qiymətləndirmə olub və əsasən daha aşağı vəzifəli əməkdaşların fəaliyyətinə nəzarətə yönəlir
-

Sual: Daxili nəzarət sistemi nədir? (Çəki: 1)

- ☒ nöqsan və kənarlaşmaların qarşısını almaq və aşkar etmək üçün təşkilat rəhbərliyi tərəfindən qəbul edilmiş tədbirlər kompleksidir
 - ☐ nəzarət subyektlərinin onun icrası zamanı hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikasıdır
 - ☐ keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları peşəkar bilik və təcrübəsinin məcmusudur
 - ☐ istənilən peşəkar məsələlərin baxılmasına yanaşmanın təsirsiz fikir formalaşmasına tətbiq edilən nəzarətdir
 - ☐ qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müəyyən ardıcılıqda icra edilmiş fəaliyyətlərin cəmidir
-

Sual: "Daxili nəzarətin integrasiyalaşdırılmış konsepsiyası" adı altında ictimaiyyətə təqdim edilmiş konsepsiya neçənci ildə qəbul edilmiş və necə adlandırılmışdır? (Çəki: 1)

- ☒ 1992-ci il və COSO konsepsiyası
 - ☐ 2002-ci il və Sarbeyns-Oksli Qanunu
 - ☐ 1992-ci il və Sarbeyns-Oksli Qanunu
 - ☐ 2002-ci il və COSO konsepsiyası
 - ☐ 1998-ci il və COSO konsepsiyası
-

Sual: Daxili nəzarət sisteminin elementlərinə aid deyil: (Çəki: 1)

- ☐ nəzarətçi mühit və ya nəzarət mühiti
 - ☐ fəaliyyət riskləri
 - ☐ riskin azaldılması tədbirləri
 - ☒ büdcə layihəsi
 - ☐ nəzarət sisteminin səmərəliliyinin monitorinqi
-

Sual: Kənar nəzarət xidməti kimi daxili nəzarət xidmətinin səmərəliliyini kim yoxlamalıdır? (Çəki: 1)

- ☐ menecerlər
 - ☐ mühasiblər
 - ☒ ali nəzarət orqanı
 - ☐ təşkilat rəhbərliyi
 - ☐ heç biri
-

Sual: Beynəlxalq Ali Maliyyə Nəzarəti Orqanları Təşkilatının (İNTOSAI) IX Konqressində qəbul edilmiş nəzarətin rəhbər prinsiplərinin Lima bəyannaməsində qeyd edilmişdir: (Çəki: 1)

- ☐ menecerlər kənar nəzarət xidməti kimi daxili nəzarət xidmətinin səmərəliliyini yoxlamalıdır
 - ☐ təşkilat rəhbərliyi kənar nəzarət xidməti kimi daxili nəzarət xidmətinin səmərəliliyini yoxlamalıdır
 - ☐ mühasiblər kənar nəzarət xidməti kimi daxili nəzarət xidmətinin səmərəliliyini yoxlamalıdır
 - ☒ ali nəzarət orqanı kənar nəzarət xidməti kimi daxili nəzarət xidmətinin səmərəliliyini yoxlamalıdır
 - ☐ e) variantların hamısı düzdür
-

Sual: Kənar maliyyə nəzarətini həyata keçirənlər tərəfindən daxili nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsinə metodlarına aid deyil: (Çəki: 1)

- ☐ nəzarət (monitoring) vasitəsilə daxili nəzarətin sənədli nəticələrini yoxlamaq;
- ☐ əməkdaşlarla daxili nəzarət məsələlərini müzakirə etmək;
- ☐ nəzarətin yerinə yetirilməsinə və etibarlılığına əmin olmaq üçün nəzarət vasitələrinin təkrar tətbiqini

aparmaq;

- ☐ nöqsan və çatışmazlıqların dinamikasını öyrənmək və daxili nəzarət sisteminin səmərəliliyi haqqında nəticə çıxarmaq;
 - ☒ nəzarət həyata keçirilən qurumun əməkdaşlarından informasiyaları qəbul etməmək;
-

Sual: Daxili nəzarət sisteminin qiymətləndirilməsinə olan yüksək diqqəti şərtləndirən amillər: aid olmayanı seçin (Çəki: 1)

- ☒ gəlirin artmaması;
 - ☐ yeni əməkdaşlar;
 - ☐ yeni və ya modernləşdirilmiş informasiya sistemləri;
 - ☐ sürətlə inkişaf edən fəaliyyət növləri;
 - ☐ yeni texniki vasitələr;
-

Sual: Aşağıdakılardan hansı daxili nəzarət sisteminin qiymətləndirilməsinə olan yüksək diqqəti şərtləndirən amillərə aid deyil: (Çəki: 1)

- ☐ sürətlə inkişaf edən fəaliyyət növləri
 - ☐ yeni texniki vasitələr
 - ☒ vergilərin ödənilməməsi
 - ☐ yeni xidmətlər, məhsullar, fəaliyyət növləri
 - ☐ korporativ islahatlar, birləşmələr
-

Sual: Kənar maliyyə nəzarətini həyata keçirənlər tərəfindən daxili nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsi hansı məqsədə nail olmaq üçün aparılır: (Çəki: 1)

- ☒ yoxlama strategiyasının müəyyənləşdirilməsi
 - ☐ sürətlə inkişaf edən fəaliyyət növlərinin araşdırılması
 - ☐ yeni və ya modernləşdirilmiş informasiya sistemlərinin qurulması
 - ☐ yeni texniki vasitələrlə təmin edilməsi
 - ☐ variantların heç biri düz deyil
-

Sual: Nəzarət mühitinin elementlərinə aid olmayanı göstər: (Çəki: 1)

- ☐ Ədalətlik prinsiplərinin və digər etik dəyərlərin ümumi diqqətə çatdırılması və qorunması
 - ☐ [Peşəsinə bağlılıq
 - ☐ Mülkiyyətçi nümayəndələrinin iştirakı
 - ☐ Rəhbərliyin fəlsəfəsi və iş üslubu
 - ☒ Maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsi
-

Sual: Nəzarət mühitinin elementi kimi mülkiyyətçi nümayəndələrinə xas olmalı atributlar:Aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ onların təcrübəsi və statusu;
 - ☐ onların fəaliyyətə cəlb edilməsi miqyasları və ona nəzarət;
 - ☒ onların yerləşdiyi ünvan;
 - ☐ onların aldıkları informasiyanın xüsusiyyətləri;
 - ☐ onların daxili və kənar auditorlarla qarşılıqlı fəaliyyəti
-

Sual: Nəzarət mühitinin elementi kimi rəhbərliyin fəlsəfəsi və iş üslubuna xas xüsusiyyətlərə aid edilməyeni göstər: (Çəki: 1)

- ☐ rəhbərliyin təsərrüfat fəaliyyəti risklərinin açıqlanmasına və onların idarə edilməsinə yanaşması
 - ☐ maliyyə (mühasibat) hesabatının tərtibinə münasibətdə rəhbərliyin mövqeyi və fəaliyyəti
 - ☐ uçot prinsiplərinin seçimdə diqqətlik və qiymətləndirmə göstəricilərinin hazırlanmasına ağıllı yanaşma
 - ☐ informasiyanın işlənilməsinə, uçot funksiyalarına və kadr siyasətinə rəhbərliyin yanaşmaları
 - ☒ daxili nəzarətin xüsusi orqanının olub-olmaması
-

Sual: Nəzarət mühitinin elementi kimi kadr siyasəti və təcrübəsinin nəzərdə tutmadığını seçin: (Çəki: 1)

- ☐ kadrların seçimi zamanı vəzifə tələbləri
- ☐ Təhsil

- ☐ Məsləhətləşmə
 - ☐ Xidmətdə irəli çəkilmə
 - ☒ Mühasibat və maliyyə xidmətlərinin təşkili
-

Sual: Nəzarət işi hansı metodlar və prosedurlar üzrə qruplaşdırıla bilər. Aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Təsdiq edilmə
 - ☐ İcranın yoxlanması
 - ☒ Maliyyələşmənin həyata keçirilməsi
 - ☐ Obyektlərin mövcudluğunun və vəziyyətinin yoxlanması
 - ☐ Vəzifə bölgüsü
-

Sual: İnformasiya sistemlərində ümumi nəzarət vasitələrinə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ İnformasiya mərkəzi və kompüter-şəbəkə əməliyyatları;
 - ☐ Əməliyyat sistemi üçün proqram təminatı, onun dəyişdirilməsi və xidmətlər;
 - ☐ İcazəsiz girişlərdən müdafiə olunma;
 - ☒ Mühasibat yazılışlarının dəqiqliyinin yoxlanılması
 - ☐ İnformasiya sistemləri üçün tətbiqi proqramların əldə edilməsi və təkmilləşdirilməsi
-

Sual: Aşağıda sadalananlardan hansı informasiya sistemlərində tətbiqi nəzarət vasitələrini ifadə edir? (Çəki: 1)

- ☐ İnformasiya mərkəzi və kompüter-şəbəkə əməliyyatları;
 - ☐ Əməliyyat sistemi üçün proqram təminatı, onun dəyişdirilməsi və xidmətlər;
 - ☐ İcazəsiz girişlərdən müdafiə olunma;
 - ☒ Mühasibat yazılışlarının dəqiqliyinin yoxlanılması
 - ☐ İnformasiya sistemləri üçün tətbiqi proqramların əldə edilməsi və təkmilləşdirilməsi
-

Sual: Nöqsan və kənarlaşmaların qarşısını almaq və aşkar etmək üçün təşkilat rəhbərliyi tərəfindən qəbul edilmiş tədbirlər kompleksi necə adlanır: (Çəki: 1)

- ☐ Daxili nəzarət metodikası
 - ☐ Daxili nəzarət formaları
 - ☒ Daxili nəzarət sistemi
 - ☐ Nəzarət və təftiş
 - ☐ Təsərrüfat-maliyyə fəaliyyətinin təhlili
-

Sual: 1992-ci ildə qəbul edilmiş COSO Konsepsiyası necə adlanır? (Çəki: 1)

- ☐ Maliyyə nəzarətinin konseptual əsasları
 - ☐ dövlət maliyyə nəzarətinin prinsipləri
 - ☒ Daxili nəzarətin inteqrasiyalaşdırılmış konsepsiyası
 - ☐ Qeyri-dövlət maliyyəsinin ümumi konsepsiyası
 - ☐ Nəzarət orqanlarının müasir fəaliyyət konsepsiyası
-

Sual: Daxili nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsi üçün nəzarətçi aşağıdakı metodlardan istifadə edə bilər. Uyğun olmayanı göstərin: (Çəki: 1)

- ☐ İşçi sənədlərin yoxlanması yolu ilə daxili audit şöbəsinin işini təhlil etmək;
 - ☐ Risklərin azaldılması tədbirlərinin işlənməsi dərəcəsini qiymətləndirmək;
 - ☒ daxili nəzarət orqanının əməkdaşlarının təhsil səviyyəsinin monitorinqini aparmaq
 - ☐ əməkdaşlarla daxili nəzarət məsələlərini müzakirə etmək
 - ☐ monitorinq vasitəsilə daxili nəzarətin sənədli nəticələrini yoxlamaq
-

Sual: Nəzarət mühiti elementləri sırasına daxil deyil: (Çəki: 1)

- ☐ Peşəyə bağlılıq
 - ☐ Mülkiyyətçi nümayəndələrinin iştirakı
 - ☐ Rəhbərliyin fəlsəfəsi və iş üslubu
 - ☐ Məsuliyyətlərin və səlahiyyətlərin bölüşdürülməsi
 - ☒ Nəzarət qanunvericiliyinin mükəmməlliyi
-

Bölmə: 13

Ad	13
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: İ.S. Maskeçyus və V.İ.Lakis təftiş aktının sxemini neçə və hansı hissədən ibarət təklif edirlər: (Çəki: 1)

- ☐ üç hissədən – giriş, əsaslandırma və nəticə hissələrindən ibarət
- ☒ iki hissədən – giriş və əsaslandırma hissələrindən ibarət
- ☐ bir hissədən – əsaslandırma hissəsindən ibarət
- ☐ dörd hissədən – giriş, əsaslandırma, təhlil və nəticə hissələrindən ibarət
- ☐ beş hissədən – giriş, əsaslandırma təhlil, tətbiq və nəticə hissələrindən ibarət

Sual: İllik mühasibat hesabatının analitik yekunları üzrə auditor rəyi verilmə qaydası, ara yoxlamaların yekunları üzrə auditorun rəyi, auditorların rəhbərliyi və sahibkara informasiya verməsi qaydası hansı qanun ilə tənzimlənir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının "Hesablama Palatası haqqında"
- ☐ Azərbaycan Respublikasının "Auditorlar Palatası haqqında"
- ☒ Azərbaycan Respublikasının "Auditor xidməti haqqında"
- ☐ Azərbaycan Respublikasının "Auditor xidməti haqqında"
- ☐ Azərbaycan Respublikası Vergi Məcəlləsi

Sual: Təftiş aktının giriş hissəsinə aşağıdakı informasiyadan hansı aid deyil: (Çəki: 1)

- ☐ təftiş mövzusunun adı
- ☐ təftiş aktının tərtib olunma tarixi və yeri
- ☐ təftiş kim tərəfindən və hansı əsasda aparılmışdır
- ☐ təşkilatın tam adı və rekvizitləri, vergi ödəyicisinə neyniləşdirmə ön rəsi
- ☒ pozulmuş tələblər, həmçinin hər hansı sənədlərin təqdim olunmaması faktları

Sual: Aşağıda sadalanan informasiyalardan hansı təftiş aktının giriş hissəsinə aid deyil? (Çəki: 1)

- ☐ yoxlanılan dövr və təftişin keçirilmə müddəti
- ☐ yuxarı təşkilatın adı və tabe olduğu müəssisə
- ☒ təftişin yerinə yetirilməsi üsulları
- ☐ təsisçilər haqqında məlumat
- ☐ təşkilatın əsas məqsədləri və fəaliyyətinin növləri

Sual: Aşağıda sadalanan informasiyalardan hansı təftiş aktının məzmun hissəsinə aid deyil? (Çəki: 1)

- ☒ təşkilatın əsas məqsədləri və fəaliyyətinin növləri
- ☐ qanunvericiliyin pozulmasının mahiyyəti
- ☐ təftişin yerinə yetirilməsi üsulları
- ☐ sənədlərə əsaslanma və hüquqi normativ aktlar göstərilməklə pozuntu
- ☐ faktlarının mövcudluğunu dürüst təsdiq edən digər hallar
- ☐ pozulmuş tələblər, həmçinin hər hansı sənədlərin təqdim olunmaması faktları

Sual: Yekun sənədin məzmun hissəsinə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ çatışmamazlıqların qruplaşdırılması
- ☐ aralıq nəzarətin nəticələrinin sənədləşdirilməsi
- ☐ hüquqi-istintaq cəhətdən əsaslandırma
- ☐ təftişin nəticələri üzrə qərarların qəbul edilməsi
- ☒ qanunvericiliyin pozulmasının mahiyyəti

Sual: Ekspertin və ya ekspertlər komissiyasının rəyində aşağıdakılardan hansı öz əksini tapmır: (Çəki: 1)

- ☐ Məhkəmə ekspertizasının keçirildiyi yer və vaxt
 - ☐ Məhkəmə ekspertizasının aparılması üçün əsas
 - ☒ Təsisçilər haqqında məlumat
 - ☐ Ekspert və ya ekspertlər komissiyası qarşısında qoyulmuş məsələlər
 - ☐ Məhkəmə ekspertizasının aparılması həvalə olunmuş ekspert haqqında dövlət məhkəmə-ekspert idarəsi haqqında məlumat
-

Sual: Ekspertin və ya ekspertlər komissiyasının rəyinə onun tərkib hissəsi hesab edilən başqa hansı sənədlər əlavə edilir? (Çəki: 1)

- ☐ Komissiyanın tarixini əks etdirən sənəd
 - ☐ Komissiya üzvlərinin sayını əks etdirən sənəd
 - ☒ Komissiyasının rəylərini misallarla əks etdirən materiallar və sənədlər
 - ☐ Səhvə yol verənlərin işdən azad edilməsi ilə bağlı sənəd
 - ☐ Cəzələndirilən şəxslərin əmək haqqını əks etdirən sənəd
-

Sual: Təftiş edilən təşkilatın rəhbərinin və baş mühasibinin təftiş qrupunun rəhbəri ilə razılaşdırılmaqla təftiş aktı ilə tanışlıq və onun imzalanması üçün müddət neçə gün müəyyənləşdirilə bilər (Çəki: 1)

- ☐ Beş gün
 - ☒ beş iş günü
 - ☐ altı gün
 - ☐ yeddi gün
 - ☐ yeddi iş günü
-

Sual: Təftiş qrupunun rəhbəri (nəzarətçi-müfəttiş) neçə gün müddətinə şərh olunmuş etirazları və ya qeydlərin əsaslı olmasını yoxlamalı və onlara dair yazılı rəylər verməlidir? (Çəki: 1)

- ☐ altı iş günü
 - ☐ üç iş günü
 - ☒ beş iş günü
 - ☐ yeddi gün
 - ☐ yeddi iş günü
-

Sual: Hesablama Palatasının apardığı nəzarət tədbirləri zamanı cinayət xarakterli faktların olması ehtimal edildikdə müvafiq araşdırma aparılması və dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq toplanmış materiallar hara göndərilir: (Çəki: 1)

- ☐ Hesablama Palatasına
 - ☒ Baş Prokurorluğa
 - ☐ Maliyyə Nazirliyinə
 - ☐ təftiş edilən təşkilata
 - ☐ heç birinə
-

Sual: Nəzarət tədbirinin yekun sənədinin müəyyən qaydaya salınması hansı amildən asılı olaraq fərqli olur? (Çəki: 1)

- ☒ maliyyə nəzarətinin istiqamətlərindən
 - ☐ maliyyə nəzarətinin keçirilmə tarixindən
 - ☐ maliyyə nəzarətinin subyektindən
 - ☐ maliyyə nəzarətinin növlərindən
 - ☐ maliyyə nəzarətinin predmetindən
-

Sual: Dövlət nəzarət orqanlarının yoxlamalarının nəticələri üzrə yekun sənəd necə adlanır? (Çəki: 1)

- ☒ təftiş aktı
 - ☐ yalnız akt
 - ☐ rəy
 - ☐ təhriri-məruzə
 - ☐ yalnız hesabat
-

Sual: Təftiş aktının təsviri hissəsində mütləq əks etdirilməlidir .Səhv olanı qeyd edin: (Çəki: 1)

- ☐ onun yerinə yetirilməsi üsulları
 - ☐ pozuntu halının aid olduğu maliyyə-təsərrüfat fəaliyyəti yaxud da təsərrüfat əməliyyatı
 - ☒ təşkilatın əsas məqsədləri və fəaliyyətinin növləri
 - ☐ faktlarının mövcudluğunu dürüst təsdiq edən digər hallar
 - ☐ pozulmuş tələblər, həmçinin hər hansı sənədlərin təqdim olunmaması faktları
 - ☐ sənədlərə əsaslanma və hüquqi normativ aktlar göstərilməklə pozuntu faktlarının mövcudluğunu dürüst təsdiq edən digər hallar
-

Sual: Kompleks şəkildə aşkar olunmuş pozuntu faktlarına aidiyyatı olan mühüm hallar təftiş aktının hansı hissəsində əks etdirməlidir (Çəki: 1)

- ☒ təsviri
 - ☐ analitik
 - ☐ əsaslandırma
 - ☐ heç birində
 - ☐ hamısında
-

Sual: Təftiş aktının həcmi nə qədər olmalıdır? (Çəki: 1)

- ☐ 30 səhifə
 - ☐ 25 səhifədən artıq ola bilməz
 - ☒ məhdudiyyət qoyulmur
 - ☐ 15-20 səhifə
 - ☐ 3-5 səhifə
-

Sual: Çatışmazlıqların qruplaşdırılmasının hansı üsulundan istifadə bütün təftiş dövründə eyni tipli sənədlərin tədqiqi zamanı çatışmazlıqları aşkara çıxarmaq imkanı yaradır? (Çəki: 1)

- ☐ xronoloji ardıcılıq
 - ☒ sistemləşdirilmiş qruplaşma
 - ☐ ardıcılıq
 - ☐ birləşdirilmə
 - ☐ eyniləşdirilmə
-

Sual: Təftişin gedişi müddətində aralıq akt nə zaman tərtib olunur? Aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ pozuntular gizlədildikdə
 - ☐ pozuntuların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görmək lazım gəldikdə
 - ☐ vəzifəli məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etmək lazım olduqda
 - ☒ təftişin tez yekunlaşdırılması lazım gəldikdə
 - ☐ maddi məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etmək lazım olduqda
-

Sual: Aralıq akta aid olmayanları göstərin: (Çəki: 1)

- ☐ Aşkar olunmuş pozuntular gizlədildikdə və ya onların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görmək lazım olduqda tərtib olunur
 - ☐ Vəzifəli və maddi məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etmək lazım olduqda təftişin gedişi zamanı, onun başa çatmasını tərtib olunur
 - ☐ Konkret təftiş proqramı məsələsinin yoxlanılmasına görə məsuliyyət daşıyan təftiş qrupunun üzvü və təftiş edilən təşkilatın müvafiq vəzifəli və maddi məsuliyyət daşıyan şəxsləri tərəfindən imzalanır.
 - ☐ Aralıq aktda göstərilmiş faktlar təftiş aktına daxil edilir
 - ☒ Təftişin tez yekunlaşdırılması lazım gəldikdə tərtib olunur
-

Sual: Yoxlama aktının həcmi göstər: (Çəki: 1)

- ☐ 20 səhifə
 - ☐ 30 səhifə
 - ☐ 40 səhifə
 - ☐ 50 səhifə
 - ☒ aktın həcminə məhdudiyyət qoyulmur
-

Sual: Yoxlama proqramı tərtib olunan zaman aşağıdakı hansı elementlər əsas götürülür: (Çəki: 1)

- ☐ Mövzu, məqsəd, yoxlamanın məzmunu
- ☐ Mövzu, təftişin müddəti
- ☐ Məqsəd, dövr, yoxlanılacaq obyektin siyahısı
- ☒ Mövzu, məqsəd, yoxlamanın əhatə edildiyi dövr, yoxlanılacaq obyektlər
- ☐ Yoxlamanın məqsədi və vaxtı

Sual: Yoxlamanın başa çatmasından sonra tərtib olunan aktın nəçə hissədən ibarətdir: (Çəki: 1)

- ☐ Giriş və analitik
- ☐ Nəticə, giriş
- ☐ Nəticə və izahat
- ☒ Giriş, analitik və yekun
- ☐ Aktın quruluşu sərbəstir

Sual: Dövlət nəzarət orqanları tərəfindən yoxlamalara dair tərtib olunan yekun sənədi necə adlanır: (Çəki: 1)

- ☐ Arayış
- ☐ İzahat
- ☐ Rəy
- ☒ Akt
- ☐ əsaslandırılmış sənəd

Sual: Aşkar edilmiş pozuntular və sui-istifadə halları gizlədilə bilərsə nəzarət tədbirlərinin başa çatmasını gözləmədən qrup tərəfindən hansı sənəd tərtib edilir? (Çəki: 1)

- ☐ Məlumat;
- ☐ İzahat;
- ☐ Tapşırıq;
- ☒ Aralıq akt;
- ☐ Yekun akt.

Bölmə: 14

Ad	14
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Tematik audit nədir? (Çəki: 1)

- ☐ yoxlanılan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərinin eyni zamanda auditidir
- ☐ dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin vəsaiti ilə aparılan bütün əməliyyatların eyni zamanda auditidir
- ☒ bir və ya bir neçə yoxlanılan qurumun fəaliyyətinin konkret məsələ və istiqamət üzrə auditidir
- ☐ d) idarəetmə sisteminin müxtəlif səviyyələrində olan bir neçə qurumun eyni vaxtda, maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif məsələləri üzrə auditidir
- ☐ e) maliyyə əməliyyatları və hesabatlarının qanuniliyinin, uyğunluğunun, düzgünlüyünün və tamlığının müəyyənləşdirilməsi məqsədilə həyata keçirilən audit metodudur

Sual: Maliyyə audit nədir? (Çəki: 1)

- ☐ yoxlanılan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərinin eyni zamanda auditidir
- ☐ dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin vəsaiti ilə aparılan bütün əməliyyatların eyni zamanda auditidir
- ☐ bir və ya bir neçə yoxlanılan qurumun fəaliyyətinin konkret məsələ və istiqamət üzrə auditidir
- ☐ idarəetmə sisteminin müxtəlif səviyyələrində olan bir neçə qurumun eyni vaxtda, maliyyə-təsərrüfat

fəaliyyətinin müxtəlif məsələləri üzrə auditidir

● maliyyə əməliyyatları və hesabatlarının qanuniliyinin, uyğunluğunun, düzgünlüyünün və tamlığının müəyyənəşdirilməsi məqsədilə həyata keçirilən audit metodudur

Sual: Hesablama Palatası tərəfindən nəzarət tədbirlərinin Planlaşdırılması hansı fəaliyyət və prosedurlardan ibarətdir? Yanlış olanı seçin: (Çəki: 1)

- ☐ nəzarət tədbiri keçiriləcək qurum və onun fəaliyyəti barədə zəruri məlumatların əldə olunması;
 - ☒ nəzarət tədbirlərinin obyektinin seçilməsi
 - ☐ nəzarət tədbirinin məqsədinin müəyyən edilməsi;
 - ☐ nəzarət tədbirinin miqyasının müəyyənəşdirilməsi;
 - ☐ nəzarət tədbirinin proqramının hazırlanması;
-

Sual: Hesablama Palatası tərəfindən nəzarət tədbiri keçiriləcək qurum barədə məlumatların əldə olunması mərhələsində məlumatların təhlili zamanı hansı məsələlərin araşdırılmasına xüsusi diqqət yetirilir? Aid olmayanı seçin: (Çəki: 1)

- ☐ məlumatların əhəmiyyətlik səviyyəsi;
 - ☐ nəzarət tədbiri üçün mühüm əhəmiyyət kəsb edən sahələr
 - ☐ mümkün risklər
 - ☒ qurumun ünvanı
 - ☐ daxilinəzarətin təşkilivəziyyəti
-

Sual: Hesablama Palatası tərəfindən nəzarət tədbirinin məqsədinin təyin edilməsi mərhələsində nə müəyyən edilməlidir? (Çəki: 1)

- ☐ qarşıya qoyulmuş məqsədə nail olmaq üçün qurumların sayı
 - ☒ nəzarət tədbiri nəticəsində nail olunacaq hədəf
 - ☐ Nəzarət tədbirinin miqyasının müəyyənəşdirilir
 - ☐ Nəzarət tədbiri keçiriləcək qurumun ünvanı
 - ☐ Variantların heç biri düz deyil
-

Sual: Hesablama Palatası tərəfindən nəzarət tədbirinin proqramında aşağıdakılardan hansı əks olunmur? (Çəki: 1)

- ☐ nəzarət tədbirinin keçirilməsinin əsası;
 - ☐ keçirilən tədbirin məqsədi və predmeti;
 - ☐ yoxlanılan qurumların siyahısı;
 - ☐ yoxlama qrupunun tərkibi;
 - ☒ yoxlanılan qurumun işçilərinin sayı
-

Sual: Aşağıdakılardan hansı Hesablama Palatası tərəfindən nəzarət tədbirinin proqramında öz əksini tapmır? (Çəki: 1)

- ☐ nəzarət tədbirinin başlanması müddəti
 - ☐ nəzarət tədbirinin başa çatdırılması müddəti;
 - ☒ ölkəni makroiqtisadi göstəriciləri
 - ☐ nəzarət tədbiri ilə əhatə olunan dövr;
 - ☐ rəylərin və hesabatların Palatanın Kollegiyasının iclasına təqdim edilməsinin müddətləri
-

Sual: Hesablama Palatasının nəzarət tədbirinin keçirilməsi haqqında Kollegiya qərarı hansı sənədlə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Respublika Prezidentinin Qanunu
 - ☒ Palata Sədrinin müvafiq sərəncamı
 - ☐ Maliyyə Nazirinin müvafiq əmri
 - ☐ Respublika Prezidentinin sərəncamı
 - ☐ Milli Məclisin qərarı
-

Sual: Hesablama Palatası tərəfindən nəzarət tədbirinin keçirilməsi haqqında sərəncamda aşağıdakılardan hansı göstərilir? (Çəki: 1)

- ☐ nəzarət tədbirinin tam adı;

- ☐ nəzarət tədbirinin keçirilməsinin əsasları;
 - ☐ nəzarət tədbirinin keçirilməsi müddəti;
 - ☒ yoxlanılan qurumun işçilərinin sayı
 - ☐ yoxlama qrupunun tərkibi
-

Sual: Hesablama Palatası tərəfindən nəzarət zamanı yoxlama qrupunun üzvlərinə onların səlahiyyətlərini təsdiq edən və Palata Sədri tərəfindən imzalanmış vəsiqə verilir ki, vəsiqədə aşağıdakılardan hansı göstərilir? (Çəki: 1)

- ☐ nəzarət tədbirinin adı;
 - ☐ nəzarət tədbirinin keçirilməsinin əsası;
 - ☐ yoxlama qrupunun rəhbərinin və üzvlərinin vəzifəsi, soyadı, adı, atasının adı;
 - ☒ yoxlama keçirəcəkləri ünvan
 - ☐ nəzarət tədbiri ilə əhatə olunan dövr;
-

Sual: Hesablama Palatası tərəfindən nəzarət tədbirinin planlaşdırılmasının sonuncu mərhələsi hansıdır? (Çəki: 1)

- ☐ nəzarət tədbiri proqramının hazırlanması
 - ☒ işçi planının hazırlanması
 - ☐ rəyin hazırlanması
 - ☐ yekun sənədin imzalanması
 - ☐ Aktın tərtib edilməsi
-

Sual: Hesablama Palatası tərəfindən keçirilən nəzarətdə işçi planı ilə bağlı aşağıda sadalananlardan hansı yanlışdır? (Çəki: 1)

- ☐ Nəzarət tədbirinin planlaşdırılmasının sonuncu mərhələsi işçi planının hazırlanmasıdır
 - ☐ İşçi planı nəzarət tədbirinin proqramının reallaşdırılması üçün yoxlama qrupunun rəhbərinin cavabdehlik sahələrini və məsuliyyətlərini dəqiqləşdirməklə əhatə olunan məsələlərin müfəssəl siyahısını özündə əks etdirir
 - ☐ İşçi planı nəzarət tədbirinin proqramının reallaşdırılması üçün yoxlama qrupunun üzvlərinin cavabdehlik sahələrini və məsuliyyətlərini dəqiqləşdirməklə əhatə olunan məsələlərin müfəssəl siyahısını özündə əks etdirir
 - ☐ İşçi planında dövlət sirri təşkil edən məsələlər əks etdirilmir
 - ☒ işçi planı nəzarət olunan qurum tərəfindən hazırlanır
-

Sual: Hesablama Palatası tərəfindən keçirilən nəzarətdə işçi planında öz əksini tapmalıdır. Aid olmayanı göstər: (Çəki: 1)

- ☐ nəzarət tədbirinin mövzusu
 - ☐ nəzarət tədbiri keçirilən qurumların adı
 - ☐ nəzarət tədbirinin əhatə etdiyi məsələlərin ümumi istiqamətləri
 - ☒ əvvəlki nəzarətin keçirilmə tarixi
 - ☐ icraçıların vəzifəsi, adı və soyadı
-

Sual: Hesablama Palatası tərəfindən nəzarət tədbirinin müddətinin uzadılması və ya yaradılmış yoxlama qrupunun tərkibində dəyişikliklər və əlavələrin edilməsi zərurəti yarandıqda bu proses necə həyata keçirilir? (Çəki: 1)

- ☐ aidiyyəti struktur bölməsinin rəhbəri ilə razılaşdırılmaqla bu barədə Auditor qarşısında məsələ qaldırılır
 - ☒ tədbirin keçirilməsinə məsul olan Auditor tərəfindən nəzarət tədbirinin keçirildiyi müddətdə əsaslandırılmış Təhriri məruzə ilə Palatanın Sədrinə müraciət edilir
 - ☐ tədbirin keçirilməsinə məsul olan icraçılar tərəfindən Auditora müraciət edilir
 - ☐ tədbirin keçirilməsinə məsul olan nəzarətçi tərəfindən həyata keçirilir
 - ☐ variantların hamısı səhvdir
-

Sual: Hesablama Palatası tərəfindən keçirilən nəzarətdə nəzarət tədbiri hansı qaydada həyata keçirilir? (Çəki: 1)

- ☐ Yoxlama qrupunun rəhbərinin göstərişi ilə
- ☐ Yoxlanılan qurumun rəhbərliyinin nəzarəti altında
- ☐ Nəzarətçi subyektlərin göstərişinə uyğun

- ☒ Təsdiq edilmiş proqrama və işçi planına uyğun
 - ☐ aidiyyəti struktur bölməsinin rəhbəri ilə razılaşdırılmaqla
-

Sual: Hesablama Palatası tərəfindən nəzarət tədbiri keçirilən qurumun rəhbəri haqqında nə zaman akt tərtib olunur? (Çəki: 1)

- ☐ yoxlama aparmaq hüququ verən vəsiqəni təqdim etmiş yoxlama qrupunun üzvünü (cəlb edilmiş mütəxəssisi) quruma buraxmaqdan imtina etdikdə
 - ☐ lazımi məlumatları vermədikdə
 - ☐ lazımi məlumatları verməkdən imtina etdikdə
 - ☐ məlumatın verilməsinə icazə verilmədikdə
 - ☒ yoxlama qrupunun rəhbəri "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun, Hesablama Palatasının Daxili Nizamnaməsinin və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müvafiq maddələrini onun nəzərinə çatdırdıqdan sonra nəzarətə maneə olarsa
-

Sual: Hesablama Palatası tərəfindən nəzarət tədbirinin aparılmasında yoxlama qrupunun üzvləri diqqəti əsasən hansı istiqamətə yönəltməlidir? Aid olmayanı qeyd edin: (Çəki: 1)

- ☐ dövlət büdcəsi və büdcədən kənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrasına
 - ☐ dövlət əmlakının idarə və istifadə olunması zamanı büdcə, vergi, gömrük, bank fəaliyyətini tənzimləyən və digər aidiyyəti qanunvericilik aktlarının və normativ sənədlərin tələblərinə əməl olunmasına
 - ☐ dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə olunub-olunmamasının müəyyənləşdirilməsinə, əldə olunmuş nəticələrin müəyyən edilmiş məqsədlərə uyğunluğunun qiymətləndirilməsinə
 - ☒ nəzarət olunan müəssisənin mənfəətinin artırılmasına
 - ☐ uçot-hesabat və daxili nəzarət işlərinin təşkili vəziyyətinin araşdırılmasına
-

Sual: Hesablama Palatası tərəfindən nəzarət tədbirinin keçirilməsi zamanı yoxlama qrupunun üzvləri tərəfindən hansı tələblərə əməl olunmalıdır. Aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ nəzarət tədbiri obyektiv və qərəzsiz aparılmalı,
 - ☐ nəticələr audit standartlarına uyğun olaraq əldə edilməli və toplanmış dəlillərə əsaslanmalıdır;
 - ☐ yoxlama qrupunun üzvləri bütün hərəkətlərində etik qaydalar üzrə müvafiq tələbləri gözləməlidirlər;
 - ☐ Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Palatanın vəzifəli şəxsləri tərəfindən yoxlanılan qurumun operativ fəaliyyətinə müdaxilə olunmamalıdır
 - ☒ əldə olunan nəticələr nəzarət tədbiri başa çatana və yekunları hesabat şəklində rəcmiləşdirilənədək elan edilməlidir
-

Sual: Hesablama Palatası tərəfindən nəzarət tədbirinin nəticələri üzrə tərtib olunan akta aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Aktda nəzarət tədbirinin keçirilməsinin məqsədi, predmeti və obyektı əks olunmalıdır
 - ☐ Aktda nəzarət tədbirinin icrası prosesində proqrama edilmiş əlavələr və ya dəyişikliklər barədə məlumatlar göstərilməlidir
 - ☒ Akt beş nüsxədən ibarət tərtib olunmalıdır
 - ☐ Aktın bütün səhifələri yoxlama qrupunun üzvü və yoxlanılan qurumun rəhbəri və ya onun tövsiyyəsi ilə məsul şəxs tərəfindən imzalanmalıdır
 - ☐ Akta aktda istinad edilmiş sənədlərin surəti əlavə olunmalıdır
-

Sual: Hesablama Palatası tərəfindən nəzarət tədbiri başa çatdıqdan sonra yoxlama qrupunun rəhbəri tərəfindən nə hazırlanmalıdır? (Çəki: 1)

- ☐ Yalnız akt
 - ☐ Rəy
 - ☒ Təhriri-məruzə
 - ☐ Yalnız hesabat
 - ☐ Heç biri
-

Sual: Hesabat, rəy, analitik arayış və Kollegiyanın qərar layihəsinin təqdim edilməsindən sonra nəzarət tədbirinin nəticələrinə Palatanın Kollegiya iclasında neçə gün müddətində baxılır? (Çəki: 1)

- ☐ yeddi iş günü
- ☐ beş iş günü
- ☒ on iş günü

- ☐ üç iş günü
- ☐ bir həftə

Sual: Hesablama Palatası maliyyə-büdcə nəzarətinin hansı formalarda həyata keçirir. (Çəki: 1)

- ☐ cari və sonrakı
- ☐ yalnız cari
- ☒ ilkin və sonrakı
- ☐ yalnız sonrakı
- ☐ yalnız ilkin

Sual: İlkin və sonrakı maliyyə-büdcə nəzarətinin aparılması üzrə tədbirlərin Hesablama Palatasının iş planlarına daxil edilməsi barədə qərarlar harada qəbul edilir. (Çəki: 1)

- ☒ Hesablama Palatasının Kollegiyasının iclasında
- ☐ Auditorlar Palatasının Kollegiyasının iclasında
- ☐ Prezident Aparatında
- ☐ Maliyyə Nazirliyinin Kollegiyasının iclasında
- ☐ Vergilər Nazirliyinin Kollegiyasının iclasında

Sual: Hesablama Palatası tərəfindən keçirilən ilkin və sonrakı maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə qəbul olunmuş qərarlar barədə hara məlumat verilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyinə
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
- ☐ Azərbaycan Respublikasının Prezidentinə
- ☒ Azərbaycan Respublikasının Milli Məclisinə
- ☐ Azərbaycan Respublikasının Hesablama Palatasının Kollegiyasına

Sual: Hesablama Palatası tərəfindən audit hansı formalarda həyata keçirilə bilər? (Çəki: 1)

- ☐ Kompleks
- ☐ tematik
- ☐ çarpaz
- ☒ hamısı
- ☐ heç biri

Bölmə: 15

Ad	15
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti nə zaman yaradılmışdır? (Çəki: 1)

- ☒ 9 fevral 2009-cu il
- ☐ 9 fevral 1994-cü il
- ☐ 20 iyun 1995-ci il
- ☐ 31 iyul 1991-ci il
- ☐ 9 fevral 1991-ci il

Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında məlumatları ifadə etmir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmışdır
- ☐ 09 fevral 2009-cu il tarixində 48 nömrəli Fərman ilə yaradılmışdır

- ☒ müəssisələrin nizamnamə kapitalının formalaşması üzərində nəzarəti həyata keçirir
 - ☐ dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır
 - ☐ «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında» Fərman ilə yaradılmışdır
-

Sual: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən aparılmalı olan nəzarət tədbirləri üzrə iş planı hansı qaydada və kim tərəfindən tərtib olunur? (Çəki: 1)

- ☐ müvafiq rüb üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi və ya rəisin buna səlahiyyəti olan müavini tərəfindən
 - ☒ müvafiq rüb üzrə regional maliyyə müfəttişliklərin rəhbərləri tərəfindən
 - ☐ müvafiq il üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin aidiyyəti şöbələri tərəfindən
 - ☐ müvafiq ay üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin kargüzarlığı tərəfindən
 - ☐ müvafiq rüb üzrə maliyyə naziri tərəfindən
-

Sual: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən aparılmalı olan nəzarət tədbirləri kim tərəfindən təsdiq edilir? (Çəki: 1)

- ☐ Maliyyə naziri tərəfindən təsdiq edilir
 - ☐ Xidmətin kargüzarlığı tərəfindən təsdiq edilir
 - ☐ Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir
 - ☒ Xidmətin aidiyyəti şöbələri ilə razılaşdırıldıqdan sonra Xidmətin rəisi və ya rəisin buna səlahiyyəti olan müavini tərəfindən təsdiq edilir
 - ☐ regional maliyyə müfəttişlikləri tərəfindən təsdiq edilir
-

Sual: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri apardıqları nəzarət tədbirləri barədə hesabatı hansı qaydada təqdim edirlər (Çəki: 1)

- ☐ rübdə iki dəfə
 - ☐ ildə iki dəfə
 - ☐ ayda bir dəfə növbəti rübün birinci ayının 1-dən gec olmayaraq
 - ☐ ildə iki dəfə növbəti rübün birinci ayının 1-dən gec olmayaraq
 - ☒ rübdə bir dəfə növbəti rübün birinci ayının 10-dan gec olmayaraq
-

Sual: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişliklərinin işləri Xidmət tərəfindən hansı dövr ərzində yoxlanılır? (Çəki: 1)

- ☐ ayda bir dəfə
 - ☐ ildə iki dəfə
 - ☐ rübdə bir dəfə
 - ☒ iki ildə bir dəfədən az olmamaqla
 - ☐ ildə iki dəfədən çox olmamaqla
-

Sual: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişliklərinin işlərinin yoxlanılması nəticəsi üzrə müvafiq tədbirlər görülməklə bərabər bu barədə kimə məlumat verilir? (Çəki: 1)

- ☐ Milli Məclisə
 - ☐ Xidmətin rəisinə
 - ☐ Xidmətin regional maliyyə müfəttişliklərinin rəhbərinə
 - ☐ Azərbaycan Respublikasının Prezidentinə
 - ☒ Maliyyə Nazirliyinə
-

Sual: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin təsdiq edilmiş iş planına büdcə təşkilatlarının maliyyə fəaliyyətləri üzərində kompleks qaydada təftiş hansı müddət ərzində həyata keçirilir? (Çəki: 1)

- ☐ ayda bir dəfə
 - ☐ rübdə bir dəfə
 - ☐ ildə bir dəfədən az olmamaqla
 - ☐ ildə iki dəfədən çox olmamaqla
 - ☒ iki ildə bir dəfədən çox olmamaqla
-

Sual: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin təsdiq edilmiş iş planına uyğun olaraq iki ildə bir dəfədən çox olmamaqla kompleks qaydada təftiş hansı sahələrdə həyata keçirilməlidir? Yanlış olanı seçin.

(Çəki: 1)

- ☐ dövlət büdcəsinin yerli gəlirinin tərtibi üzrə yerli maliyyə orqanlarının işləri
 - ☐ dövlət büdcəsinin yerli xərclərinin tərtibi üzrə yerli maliyyə orqanlarının işləri
 - ☐ dövlət büdcəsinin yerli gəlir və xərclərinin icrası və icrasına nəzarət üzrə yerli maliyyə orqanlarının işləri
 - ☐ yerli maliyyə orqanların xəzinədarlığı vasitəsi ilə maliyyələşdirilən büdcə təşkilatlarının maliyyə fəaliyyətləri
 - ☒ Şəxsi təsərrüfatların fəaliyyəti
-

Sual: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əmri ilə kompleks təftişlərin aparılması üçün hansı tədbirlər həyata keçirilir? Aid olmayanı seçin: (Çəki: 1)

- ☐ qrup təşkil edilir
 - ☐ nəzarət tədbirlərinin aparılması nəzərdə tutulmuş təşkilatların siyahısı müəyyənləşdirilir
 - ☐ nəzarətin hansı mütəxəssis tərəfindən yoxlanılmasını özündə əks etdirən «İş bölgüsü» tərtib olunur
 - ☒ «İş bölgüsü» maliyyə naziri tərəfindən təsdiq olunur
 - ☐ Kompleks təftişlərə Maliyyə Nazirliyinin digər struktur bölmələrindən mütəxəssislər cəlb olunur
-

Sual: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əmri ilə Kompleks nəzarət tədbirlərinin keçirilməsi üzrə müddət neçə günədək müəyyən edilir? (Çəki: 1)

- ☒ 30
 - ☐ 7
 - ☐ 45
 - ☐ 60
 - ☐ 10
-

Sual: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin keçirdiyi nəzarət tədbirlərinin nəticələri necə rəsmiləşdirilir? (Çəki: 1)

- ☒ aktla
 - ☐ rəylə
 - ☐ hesabatla
 - ☐ təqdimatla
 - ☐ təhriri-məruzə ilə
-

Sual: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin keçirdiyi nəzarət tədbirlərinin nəticələri rəsmiləşdirilən akt kim tərəfindən imzalanır? (Çəki: 1)

- ☐ xidmətin rəisi və müəssisənin rəhbəri
 - ☐ nəzarət obyektinin rəhbəri və baş mühəndis
 - ☐ xidmətin rəisi və baş mühasib
 - ☐ nəzarət qrupunun üzvləri
 - ☒ müfəttişlər, nəzarət obyektinin rəhbəri və baş mühasib
-

Sual: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin keçirdiyi nəzarət tədbirlərinin nəticələri rəsmiləşdirilən akt neçə nüsxədən ibarət tərtib olunur və hara təqdim edilir? (Çəki: 1)

- ☐ iki nüsxədən ibarət tərtib olunur, bir nüsxəsi müfəttişlərdə, digər nüsxəsi isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə təqdim olunur
 - ☐ bir nüsxədən ibarət tərtib olunur və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə təqdim olunur
 - ☐ üç nüsxədən ibarət tərtib olunur, bir nüsxəsi nəzarət obyektində saxlanılır, digər nüsxəsi isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə təqdim olunur, digəri isə qrup üzvlərində saxlanılır
 - ☒ iki nüsxədən ibarət tərtib olunur, bir nüsxəsi nəzarət olunan obyektə saxlanılır, digər nüsxəsi isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə təqdim olunur
 - ☐ bir nüsxədən ibarət tərtib olunur və nəzarət obyektində saxlanılır
-

Sual: Kompleks təftişə başlamazdan əvvəl nəzarətçi nə etməlidir? (Çəki: 1)

- ☐ Nəzarət tədbirlərinə hazırlaşmaq
- ☒ nəzarət obyektinin rəhbərinə nəzarət tədbirinin aparılması üçün ona səlahiyyət verən sənədi təqdim edir

- ☐ Yoxlama sənədləri ilə tanış olur
 - ☐ Kassa sənədlərini nəzarət obyektindən tələb edir
 - ☐ Nəzarət tədbirləri başlanılması və onların gedişi haqqında xidmətin rəhbərinə mütəmadi məlumat verir
-

Sual: Kompleks təftiş qrupunun üzvlərinin vəzifələrinə aid deyildir: (Çəki: 1)

- ☐ Nəzarət tədbirlərinin aparılması üzrə proqramla, əvvəlki yoxlama materialları ilə, zəruri təlimat və normativ sənədlərlə tanış olmaq.
 - ☒ Zərurət yarandıqda kassanı və kassa otaqlarını, anbarları və arxivləri möhürləmək.
 - ☐ Xidməti vəzifəsini yerinə yetirərkən etik normaları gözləmək.
 - ☐ Nəzarət tədbirlərinin nəticələrini müvafiq qaydada rəsmiləşdirmək.
 - ☐ Nəzarət tədbirləri ilə müəyyən edilmiş nöqsan və çatışmazlıqlar haqqında qrup rəhbərinə mütəmadi məlumat vermək.
-

Sual: Kompleks təftiş qrupunun üzvlərinin hüquqlarına daxil deyildir: (Çəki: 1)

- ☐ Maddi dəyərlilərin inventarlaşdırılmasını keçirmək.
 - ☐ Təftişin gedişində yaranan suallar üzrə zəruri arayışlar tələb etmək.
 - ☐ Pul sənədləri, nəgd pul məbləğlərini qiymətli kağızları və maddi dəyərliləri yoxlamaq.
 - ☐ Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə nəzarət obyektlərinin rəhbərlərinə təkliflər vermək.
 - ☒ Nəzarət tədbirlərinin nəticələrini müvafiq qaydada rəsmiləşdirmək.
-

Sual: Qrup tərəfindən kompleks təftişə hazırlıq dövründə hansı işlər görülür? (Çəki: 1)

- ☒ Kompleks təftiş zamanı əhatə edilməli sahələri və sualları özündə əks etdirən proqram hazırlanır.
 - ☐ Təftişin gedişində aşkar olan nöqsanları əks etdirən "Aralıq akt"lar tərtib edilir.
 - ☐ Təftişin nəticələri ümumiləşdirilir.
 - ☐ Dövlət Maliyyə Nəzarəti Xidməti təftiş qrupu yaradır.
 - ☐ Təftişin gedişində baş verən nöqsanlar haqda rəhbərliyə məlumat verilir
-

Sual: Bütçə təşkilatları üzrə nəzarət tədbirlərinin təyin edilməsi və onların müddətlərinin artırılması kim tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ Maliyyə naziri və ya onun müavini tərəfindən.
 - ☐ Qrupun rəhbəri və ya onun müavini tərəfindən;
 - ☒ Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi və ya onun müavini tərəfindən;
 - ☐ Nəzarət obyektinin rəhbəri və ya onun müavini tərəfindən.
 - ☐ Nəzarət tədbirinin müddəti dəyişdirilə bilməz.
-

Sual: Yekun sənədlərin onları tərtib etmək üçün lazım olan ilkin sənədlərlə tutuşdurulması necə adlanır? (Çəki: 1)

- ☐ Sənədlərin oxunması.
 - ☒ Sənədlərin üzləşdirilməsi.
 - ☐ Çarpaz yoxlama.
 - ☐ Yazılı qaydada sorğu.
 - ☐ Cavabların hamısı doğrudur
-

Sual: Maliyyə nəzarəti tədbirinin yekun aktı kimlər tərəfindən imzalanır? (Çəki: 1)

- ☐ Müfəttişlər, nəzarət obyektinin rəhbəri, bələdiyyə üzvü
 - ☐ Müfəttiş, nəzarət obyektinin baş mühasibi; bələdiyyə üzvü
 - ☒ Müfəttişlər, nəzarət obyektinin rəhbəri və baş mühasibi.
 - ☐ Maliyyə Nəzarəti Xidmətinin rəisi, təftiş qrupunun rəhbəri, müfəttişlər
 - ☐ Təftiş qrupunun rəhbəri, müfəttişlər, nəzarət obyektinin nümayəndəsi
-

